

COĞRAFIYA

METODİK VESAİT

7




YAQUB QƏRİBOV, NƏRMİNƏ SEYFULLAYEVA, YELENA ŞABANOVA, ŞƏFİQƏ HÜMBƏTOVA

COĞRAFIYA

7

Ümumi təhsil müəssisələrinin 7-ci sinifləri üçün Coğrafiya fənni üzrə dərsliyin
METODİK VƏSAİTİ

©Azərbaycan Respublikası Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International
lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az
saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən
sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstinad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi
bn@bakineshr.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I N E S H R



LAYİHƏ

KİTABIN İÇİNDƏKİLƏR

DƏRSLİK KOMPLEKTİ HAQQINDA.....	3
COĞRAFIYA FƏNN KURİKULUMU HAQQINDA.....	7
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ	9
FƏNLƏRARASI İNTƏQRASİYA CƏDVƏLİ	11
İLLİK PLANLAŞDIRMA NÜMUNƏSİ	13
COĞRAFIYA DƏRSLƏRİNĐƏ MÜASİR TƏLİM TEXNOLOGİYALARI	14
MÜASİR QİYMƏTLƏNDİRMƏ	16

MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ TEXNOLOGİYASININ ŞƏRHİ

1. YER HAQQINDA BİLİKLƏRİN İNKİŞAFI	20
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ	31
2. YER KÜRƏSİNİN KARTOQRAFİK TƏSVİRİ.....	33
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ	43
3. YER GÜNƏŞ SİSTEMİNDƏ.....	45
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ	55
4. YER SƏTHİNİN RELYEFİ	57
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ	69
5. YERİN HAVA TƏBƏQƏSİ.....	71
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ	85
6. YER KÜRƏSİNDƏ SUYUN PAYLANMASI	87
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ	99
7. YERİN CANLI TƏBƏQƏSİ	101
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ	111
8. DÜNYA DÖVLƏTLƏRİNİN MÜXTƏLİFLİYİ	113
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ	124
9. İQTİSADİYYAT VƏ COĞRAFIYA	126
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ	136
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR	138
MƏNBƏLƏR	143

LAYİHE

1. DƏRSLİK KOMPLEKTİ HAQQINDA

VII sinif üçün “Coğrafiya” dərslək komplekti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün coğrafiya fənni üzrə təhsil programı (kurikulumu)” əsasında hazırlanmışdır.

Coğrafiya fənni üzrə VII sinif dərsləyi təbiət-cəmiyyət münasibətləri baxımından şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürün, sadəcə mürəkkəbə doğru inkişafın, fənnin tədrisində yeni texnologiya və kommunikasiya vasitələrinin tətbiq olunması bacarıqlarının inkişafını ön plana çəkmışdır. Dərslək şagirdlərdə tədqiqatçılıq bacarığı, fikirlərini ümumiləşdirərək təqdimatlar etmək, proqnoz vermək, referatlar hazırlamaq, təbiətdə və cəmiyyətdə baş verən hadisə və prosesləri təhlil edib qiymətləndirmək bacarığı formalaşdıracaq, müasir Azərbaycan şagirdinə tolerantlıq, ekoloji mədəniyyət, iqtisadi göstəricilərdən istifadə edə bilmək, nəticə çıxarma, layihələr irəli sürmə bacarıqları verəcəkdir.

Dərsləklərin komplekt şəkildə nəşr olunması təhsil prosesində müəllim-şagird fəaliyyətinin tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini təmin edir, müəllimin planlaşdırımadan qiymətləndirməyə qədər bütün fəaliyyətini istiqamətləndirir, təlim prosesində şagirdlərin müstəqilliyinin və tətbiq bacarıqlarının genişlənməsinə imkan yaradır. Bu baxımdan şagirdlər məlumatlar əldə etmək üçün axtarışlara cəlb olunur, onlara fəal təlim şəraiti yaradılır. Şagirdlərin fərdi marağı nəzərə alınmaqla zəruri həyatı bacarıqların formalaşdırılmasına, məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə imkan yaradır, təlimə marağın artırır.

Dərslək komplektində Coğrafiya fənni üzrə təhsil programında (kurikulumunda) nəzərdə tutulmuş bütün məzmun standartları reallaşdırılmış, faktların dəqiqliyi, əyaniqliyin, müasirliyin, qrammatik qaydaların gözlənilmesi ön plana çəkilmişdir. Təlim materiallarında sadəcə mürəkkəbə, məntiqi və xronoloji ardıcılılıq nəzərə alınmışdır. Dərsləkdə öz əksini tapmış təlim materiallarının yaş səviyyəsinə uyğun, sadə dildə, ləkənə olmasına çalışılmışdır. Dərsləkdən növbəti illərdə də istifadə ediləcəyindən verilmiş tapşırıqları şagirdlərin dəftərlərində işləməsi nəzərdə tutulur.

Dərsləyin əvvəlində tədris prosesinin metodoloji mərhələlərinə uyğun olaraq təlim blokları haqqında məlumat verilmişdir.

2. DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU

Dərslək 9 tədris vahidindən ibarətdir:

1. Yer haqqında biliklərin inkişafı
2. Yer kürəsinin kartoqrafik təsviri
3. Yer Günəş sistemində
4. Yer səthinin relyefi
5. Yerin hava təbəqəsi
6. Yer kürəsində suyun paylanması
7. Yerin canlı təbəqəsi
8. Dünya dövlətlərinin müxtəlifliyi
9. İqtisadiyyat və coğrafiya

LAYİHƏ

Dərsliyin tədris vahidləri üzrə məzmunu

“Yer haqqında biliklərin inkişafı” adlanan birinci tədris vahidində elə materiallar təqdim olunmuşdur ki, şagirdlərə dünya xəritəsində dəyişiklikləri təhlil etməyə kömək edəcəkdir. Yeni ərazilərin keşfi və coğrafi adların yaranmasını tədqiqatlarla əlaqələndirmək, coğrafiya elminin elmi məqsədinin tarixi mərhələlərlə dəyişməsi haqqında məlumatlar daxil edilmişdir. Bu materiallar olduqca qiymətlidir, çünkü şagirdlərdə coğrafiyanın dəyişməsi – təsviredici elmdən izahedici, son dövrlərdə isə konstruktiv və transformasiya elminə çevriləməsi fikirlərini formalaşdıracaqdır.

“Yer kürəsinin kartografič təsviri” tədris vahidi şagirdlərin praktik bacarıqlarının inkişafına yönəlmışdır: məntəqələrin coğrafi koordinatlarını müəyyən etmək, miqyasdan istifadə etmək, yerin planı üzrə relyefin xüsusiyyətlərini aşkarlamaq.

“Yer Günəş sistemində” tədris vahidində şagirdlər Günəş sisteminin planetləri, onların xüsusiyyətləri haqqında məlumat alacaqlar. Bu tədris vahidində göy cisimlərinin qarşılıqlı təsiri və Yer kürəsinin öz oxu və orbital hərəkətinin coğrafi nəticələri xüsusi vurgulanmışdır. Tədris vahidində şagirdlərin mövsümdən asılı olaraq günəşin düşmə bucağının və məntəqələr arasında vaxt fərqiinin hesablanması kimi praktik bacarıqlarının inkişafı da nəzərə alınmışdır.

“Yer səthinin relyefi” tədris vahidinin məzmunu şagirdlərə müəyyən qanuna uyğunluqları mənimsəməyə kömək edəcəkdir: relyefin formalşmasına xarici və daxili amillərin təsiri, faydalı qazıntıların yayılması. Tədris vahidinin mövzuları ölkəşünaslıq yanaşma əsasında qurulmuşdur. Xüsusi diqqət Azərbaycanın relyefi və faydalı qazıntıları haqqında informasiyaya ayrılmışdır.

VI sinif dərsliyində şagirdlərə havanın əsas elementləri və hadisələri – temperatur, külek, havanın rütubəti, buludun yaranması haqqında informasiya verilmişdi. *“Yerin hava təbəqəsi”* tədris vahidində müəyyənləşdirilmiş mövzularda təbiətdə baş verən hadisə və proseslərin səbab-nəticə əlaqələrini anlamağa, Yer kürəsi və Azərbaycan Respublikasının iqlim xüsusiyyətlərinin müxtəlifliyinin səbəblərini izah etməyə şagirdlərə kömək edəcəkdir.

“Yer kürəsində suyun paylanması” tədris vahidində hidrosferin tərkib hissələri – dənizlər, çaylar, göllər öyrəniləcəkdir. Əsas diqqət Azərbaycanın çay və göllərinin ekoloji vəziyyətinə ayrılmışdır.

“Yerin canlı təbəqəsi” tədris vahidində biosfer, biosenoza haqqında informasiyalar, təbiətdə maddələr mübadiləsi haqqında elementar məlumatlar verilmişdir. Coğrafi təbəqənin mühüm komponenti olan torpaq haqqında geniş məlumat verilmişdir. Torpaq örtüyünün müxtəlifliyi ümumi planet, materiklər və Azərbaycan baxımından öyrəniləcəkdir.

“Dünya dövlətlərinin müxtəlifliyi” tədris vahidində şagirdlər ölkələrin və regionların tipoloji xüsusiyyətləri (idarəetmə üsulu, inzibati ərazi quruluşu) haqqında informasiyalar alacaqlar. Bununla yanaşı, Yer kürəsində əhalinin qeyri-bərabər paylanması və müxtəlif məskunlaşma modellərindən (xətti, radial və sahilboyu) və Azərbaycanın daxil olduğu beynəlxalq birliliklərdən nümunələr göstirilir.

“İqtisadiyyat və coğrafiya” tədris vahidi istehsalın əsas amillərinin – təbii, əsaslı, insan resursları, ölkələrin təsərrüfatının strukturuna, iqtisadi integrasiyanın rolu və növürləri – müzakirəsinə həsr edilmişdir. Elementar səviyyədə Azərbaycanın iqtisadi inkişafı, ekoloji problemlərin cəmiyyətin iqtisadi inkişafı ilə bağlı məsələlər eks olunmuşdur.

DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU

TƏDRİS VAHİDLƏRİ	MÖVZULAR
1. YER HAQQINDA BİLİKLƏRİN İNKİŞAFI	<ul style="list-style-type: none"> 1. İlk coğrafi biliklərin toplanması 2. Yeni dünyanın kəşfi 3. Avstraliya və Antarktidanın kəşfi 4. Debat dərs. Yeni materiklərin kəşfi nə verdi? 5. Coğrafiya elmi müasir dövrdə
2. YER KÜRƏSİNİN KARTOQRAFİK TƏSVİRİ	<ul style="list-style-type: none"> 6. Coğrafi koordinatlar 7. Praktik dərs. Xəritədə nöqtələrin coğrafi mövqeyinin təyin edilməsi 8. Miqyas 9. Relyefin təsviri 10. Planaalma və onun növləri
3. YER GÜNƏŞ SİSTEMİNDƏ	<ul style="list-style-type: none"> 11. Səma cisimləri 12. Günəş sistemi planetləri 13. Planetlərin qruplaşdırılması 14. Həyat planeti 15. Yerin Günəş ətrafında hərəkəti 16. Yerin öz oxu ətrafında hərəkəti
4. YER SƏTHİNİN RELYEFİ	<ul style="list-style-type: none"> 17. Yerin daxili prosesləri 18. Xarici amillərin relyefə təsiri 19. Dağların yaranması 20. Düzənliklərin müxtəlifliyi 21. Okean dibinin relyefi 22. Yeraltı sərvətlər necə paylanması 23. Praktik dərs. Azərbaycan Respublikasının relyefi 24. Azərbaycan Respublikasının faydalı qazıntıları
5. YERİN HAVA TƏBƏQƏSİ	<ul style="list-style-type: none"> 25. Havanın temperaturunun dəyişməsi 26. Atmosfer təzyiqi 27. Küləklərin yayılması 28. Havanın rütubəti 29. Yağıntıların paylanması 30. İqlim və iqlim qurşaqları 31. Azərbaycan Respublikasının iqlimi

LAYİHƏ

TƏDRİS VAHİDLƏRİ	MÖVZULAR
6. YER KÜRƏSİNĐƏ SUYUN PAYLANMASI	32. Dünya okeanın hissələri 33. Okeanda qurunun sahələri 34. Çaylar 35. Yer kürəsinin gölləri 36. Praktik dərs. Azərbaycan Respublikasının çayları və gölləri 37. Çaylarımızın ekoloji vəziyyəti
7. YERİN CANLI TƏBƏQƏSİ	38. Canlı aləmin müxtəlifliyi 39. Torpağın quruluşu və xüsusiyyətləri 40. Torpaqların müxtəlifliyi 41. Torpaqların mühafizəsi 42. Azərbaycan Respublikasının torpaq, bitki örtüyü və heyvanat aləmi
8. DÜNYA DÖVLƏTLƏRİNİN MÜXTƏLİFLİYİ	43. Biz hansı regionda yaşayırıq 44. Türk dünyası birliyi 45. Dövlətlərin idarə edilməsi formaları 46. Dövlətlərin inzibati ərazi bölgüsü 47. Əhalinin yerləşməsi 48. Praktik dərs. Dünya əhalisinin dil tərkibi və əhalinin məskunlaşması
9. İQTİSADİYYAT VƏ COĞRAFIYA	49. İqtisadi fəaliyyət 50. Təsərrüfat və iş yerləri 51. İqtisadi əməkdaşlıq 52. Azərbaycan Respublikasının iqtisadiyyatı 53. İqtisadiyyat və ətraf mühit 54. Praktik dərs. “Ekoloji məhkəmə”

LAYİHƏ

3. COĞRAFİYA FƏNN KURİKULUMU HAQQINDA

Coğrafiya fənni üzrə təhsil programı (kurikulum) nəticəyönümlü, şagirdlərin meyl, maraq və qabiliyyətlərinə əsaslanan, onların potensial imkanlarını nəzərə alan, fənnin xarakterik xüsusiyyətlərini, məqsəd və vəzifələrini, fənnin məzmununu, təlim strategiyalarını və şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən konseptual bir sənəddir.

Coğrafiya fənni üzrə təhsil programının (kurikulumun) yeni təlim nəticələri yerdə baş verən təbii hadisə və proseslərin yaranma səbəblərini, inkişaf xüsusiyyətlərini, onların ərazi üzrə paylanma qanuna uyğunluqlarını, Yer kürəsi əhalisinin və ölkələrin sosial-iqtisadi inkişafını və qlobal problemlərə dair şagirdlərdə bilik və bacarıqlar formalaşdırır.

Coğrafiya fənni üzrə təhsil programı (kurikulum) yeni məzmunla fərqlənir. Fiziki və iqtisadi coğrafiyanın integrasiyasına yönəlmış məzmun, şagirdlərdə dünyada baş verən təbii, ictimai-siyasi proses və hadisələri dərk etməyə, təbiət-cəmiyyət əlaqələrinə, insanların müxtəlif xarakterli və miqyaslı fəaliyyətlərinin coğrafi mühitin məskunlaşma və təsərrüfat fəaliyyəti üçün əlverişlilik səviyyəsinin qiymətləndirilməsinə və məntiqi mülahizələr irəli sürməyə imkan verir.

Coğrafiya fənni üzrə təhsil programının (kurikulumun) ən üstün cəhətlərindən biri də Azərbaycan Respublikasının iqtisadi və fiziki coğrafiyasının bütün siniflərdə sadədən mürəkkəbə, məntiqi ardıcılıqla öyrənilməsidir.

Coğrafiya təliminin məqsəd və vəzifələrinə uyğun olaraq, kurikulumda təhsilin bütün pillələri üzrə 3 məzmun xətti müəyyən edilmişdir: coğrafi məkan, təbiət və cəmiyyət. Müəyyən olunmuş məzmun xətlərinin köməyi ilə şagirdlərin şüurunda əhatə olunduqları təbiətin vahid, bütöv və bələnməz obrazı yaradılır. Şagird əvvəlcə yaşadığı Yer kürəsini bir planet kimi öyrənir, onun Günəş və öz oxu ətrafında hərəkətinin coğrafi nəticələrini araşdırır. Sonra Yer kürəsinin quruluşu, relyefi, coğrafi təbəqəsi, təbiəti, iqtisadiyyatı, əhalisi, sərhədləri haqqında müəyyən biliklər alır və bu bilikləri kontur xəritə, atlas, qlobus və digər məzmunlu xəritələr üzərində tətbiq edir, diaqramlar qurur, statistik göstəricilərdən istifadə edir, cədvəllər çəkir.

Coğrafiya fənni üzrə təhsil programında (kurikulumda) şagirdlərdə xəritəni oxumaq bacarığının müəyyən sistemlə qazanılması üçün də nəticələr işlənmişdir. Eyni zamanda, şagirdlərdə ətraf mühitə həssas münasibət, vətənpərvərlik, diyarşunaslıq hissələrini formalasdırmaqla yanaşı, vətənimiz Azərbaycanın təbiəti, əhalisi və təsərrüfatı haqqında elə biliklər sistemi verməkdir ki, onlar gələcəkdə bu bilikləri bacarıqlara çevirib praktikada tətbiq edə bilsinlər.

VII sinif üzrə məzmun standartları

VII sinfin sonunda şagird:

- dünyada baş verən yeni kəşflərə dair məlumatlar toplayır, onun coğrafiya elminin inkişafındaki rolunu təhlil edir;
- kartoqrafik təsvirlər üzərində müxtəlif hesablama işləri aparır, məlumatlar toplayır, onları praktik tətbiq edir;
- səma cisimlərinin karşılıqlı təsirini və coğrafi nəticələrini əlaqələndirir;

- coğrafi təbəqədə baş verən hadisə və prosesləri əlaqələndirir;
- dünya əhalisinin paylanması və ölkələri müxtəlifliyinə görə qruplaşdırır;
- dünya təsərrüfatının müasir modelini ölkələr üzrə fərqləndirir.

Məzmun xətləri üzrə əsas və alt standartlar

1. Coğrafi məkan

Şagird:

1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.

1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.

1.2.2. Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamalar aparır.

1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1. Kartoqrafik elementləri fərqləndirir.

1.3.2. Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır.

2. Təbiət

Şagird:

2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocəografi nəticələrini mənimsdəliyini nümayiş etdirir.

2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir.

2.1.2. Fiziki xəritələri təhlil edir.

2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.

2.1.4. Hava elementlərinə dair sadə hesablamalar aparır.

2.1.5. Dünya okeani və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir.

2.1.6. Kontur xəritədə dünya okeanının hissələrini qeyd edir.

2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir.

2.1.8. Torpaq tiplərini kontur xəritədə qeyd edir.

3. Cəmiyyət

Şagird:

3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Əhalinin regionlar üzrə paylanması şərh edir.

3.1.2. Kontur xəritədə əhalinin sıx məskunlaşduğu əraziləri qeyd edir.

3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir.

3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə görə qruplaşdırır.

3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amilləri şərh edir.

3.2.4. Dünya təsərrüfatının müasir modelinin sxemini tərtib edir.

3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını (siyahısını) tərtib edir.

LAYİHE

4. FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ

Cədvəldə dərslikdə nəzərdə tutulan mövzuların tədrisi zamanı reallaşdırılan standartlar və həmin mövzulara verilən saatlar göstərilmişdir. Coğrafiya fənninin tədrisi VII sinifdə həftədə 2 saat olmaqla ildə 68 saat nəzərdə tutulmuşdur.

TƏDRİS VAHİDİ VƏ MÖVZULAR	Məzmun xətti 1			Məzmun xətti 2			Məzmun xətti 3			sاعت											
	M.s t. 1.1	M.st 1.2	M.st. 1.3	M.st. 2.1			M.st. 3.1	M.st. 3.2													
	1.1.1	1.2.1	1.2.2	1.3.1	1.3.2	2.1.1	2.1.2	2.1.3	2.1.4	2.1.5	2.1.6	2.1.7	2.1.8	3.1.1	3.1.2	3.2.1	3.2.2	3.2.3	3.2.4	3.2.5	
1. Yerhaqqında biliklərin inkişafı	1. İlk coğrafi biliklərin toplanması	+																			1
	2. Yeni dünyanan keşfi	+																			1
	3. Avstraliya və Antarktidanın keşfi	+																			1
	4. Debat dörs. Yeni materiklərin keşfi nə verdi?	+																			1
	5. Coğrafiya elmi müasir dövrə	+																			1
Kiçik summativ qiymətləndirmə																					1
2. Yer üsünün kartoqrafik təsviri	7. Coğrafi koordinatlar					+															1
	8. Praktik dörs. Xəritədə nöqtələrin coğrafi mövcəyinin təyin edilməsi					+	+														1
	9. Miqyas					+	+														1
	10. Relyefin təsviri					+	+														1
	11. Planaalma və onun növləri					+	+														1
Kiçik summativ qiymətləndirmə																					1
3. Yer Güneş sisteminde	13. Səma cisimləri					+															1
	14. Güneş sisteminin planetləri					+															1
	15. Planetlərin qruplaşdırılması					+															1
	16. Hayat planeti					+															1
	17. Yerin Güneş ətrafında hərəkəti					+															1
4. Yer səthinin rəleyifi	18. Yerin öz oxu ətrafında hərəkəti					+															1
	Kiçik summativ qiymətləndirmə																				1
	20. Yerin daxili prosesləri							+													1
	21. Xarici amillərin relyef təsiri							+													1
	22. Dağların yaranması							+	+												1
5. Yer hava işbəqisi	23. Düzənliliklərin müxtəlifliyi							+	+												1
	24. Okean dibinin relyefi							+	+												1
	25. Yeraltı sərvatlar necə paylanıb								+												1
	26. Praktik dörs. Azərbaycan Respublikasının relyefi								+	+											1
	27. Azərbaycan Respublikasının faydalı qazıntıları										+										1
Kiçik summativ qiymətləndirmə																					1
5. Yer hava işbəqisi	29. Havanın temperaturunun dəyişməsi											+	+								1
	30. Atmosfer təzyiqi və onun dəyişməsi											+	+								1
	31. Külküklerin yayılması											+									1
	32. Havanın rütubətliliyi											+	+								1
	33. Yağışların paylanması											+									1
Kiçik summativ qiymətləndirmə																					1
5. Yer hava işbəqisi	34. İqlim və iqlim qurşağıları											+									1
	35. Azərbaycanın Respublikasının iqlimi												+								1
	Ümumiləşdirici dörs																				1

LAYHE

6. Yer kürəsində sayan paylaması	38. Dünya okeanın hissələri																				+ 1	
	39. Okeanda quru sahələri																				1	
	40. Çaylar																				1	
	41. Yer kürəsinin gölləri																				1	
	42. Praktik dars. Azərbaycanın Respublikasının çayları və gölləri																				1	
	43. Çaylarımızın ekoloji vəziyyəti																				+ 1	
Kiçik summativ qiymətləndirmə																					1	
7. Yerin eanlı təbəqəsi	45. Canlı aləmin müxtəlifliyi																				1	
	46. Torpağın quruluşu və xüsusiyyətləri																				1	
	47. Torpaqların müxtəlifliyi																				1	
	48. Torpaqların mühafizəsi																				+ 1	
	49. Azərbaycan Respublikasının tor- paq, bitki örtüyü və heyvanat alope- mi																				1	
8. Dövlət və məstəklilik	50. Bitkilərin böyüməsinə torpağın təsiri																				1	
	Kiçik summativ qiymətləndirmə																					1
	52. Biz hansı regionda yaşayırıq																				1	
	53. Türk dönyüsü birlüyü																				1	
	54. Dövlətlərin idarə edilmə formaları																				1	
	55. Dövlətlərin inzibati orazi bölgüsü																				1	
9. İqtisadiyyat və coğrafiya	56. Əhalinin yerləşməsi																				1	
	57. Praktik dars. Dünya əhalisinin dil tərkibi və əhalinin maskunlaşması																				1	
	58. Layihə: ölkələrin müxtəlifliyi																				2	
	Kiçik summativ qiymətləndirmə																					1
	60. İqtisadi fəaliyyət																				1	
9. İqtisadiyyat və coğrafiya	61. Təsərrüfat və iş yerləri																				1	
	62. İqtisadi əməkdaşlıq																				1	
	63. Azərbaycan Respublikasının iqtisadiyyatı																				1	
	64. İqtisadiyyat və ətraf mühit																				1	
	65. Praktik dars. "Ekoloji məhkəmə". Rollu oyun																				2	
Kiçik summativ qiymətləndirmə																						1
Ümumiləşdirici dərs																						1

QEYD: Müəllim mövzulara şəxsi münasibətindən, sinfin hazırlıq səviyyəsindən asılı olaraq tövsiyə olunan illik planlaşdırılma nümunəsinə məqsədə uyğun saylığı dəyişikliklər edə bilər.

LAYİHE

5. FƏNLƏRƏRASI İNTƏQRASİYA CƏDVƏLİ

TƏDRİS VAHİDİ VƏ MÖVZULAR		FƏNNİN ADI VƏ ALT STANDARTLARIN NÖMRƏSİ
1. Yer haqqında biliklərin inkişafı	1. İlk coğrafi biliklərin toplanması	Üm.t. – 1.1.1 Az. t. – 1.1.1. 1.2.1.
	2. Yeni dünyanan keşfi	Üm.t. – 1.1.1.
	3. Avstraliya və Antarktidanın keşfi	Üm.t. – 1.1.1.
	4. Debat ders. Yeni materiklərin keşfi nə verdi?	Üm.t. – 1.1.1.
	5. Coğrafiya elmi müasir dövrdə	Üm.t. – 1.1.1.
2. Yer küresinin kartoqrafič təsviri	6. Coğrafi koordinatlar	Riy. – 1.2.1.
	7. Praktik dərs. Xəritədə nöqtələrin coğrafi mövqeyinin təyin edilməsi	Riy. – 1.2.1.
	8. Miqyas	Riy. – 1.2.1.
	9. Relyefin təsviri	Riy. – 1.2.1.
	10. Planaalma və onun növləri	Riy. – 1.2.1.
3. Yer Günsə sisteminə	11. Səma cisimləri	Fiz. – 2.2.1.
	12. Günsə sistemi planetləri	Fiz. – 2.2.1
	13. Planetlərin qruplaşdırılması	Fiz. – 2.2.1.
	14. Həyat planeti	Fiz. – 2.2.1.
	15. Yerin Günsə ətrafında hərəkəti	Riy. – 1.2.1. Fiz. – 2.2.1
4. Yer səthinin relyefi	16. Yerin öz oxu ətrafında hərəkəti	Riy. – 1.2.1. Fiz. – 2.2.1
	17. Yerin daxili prosesləri	H-b. – 1.1.1.
	18. Xarici amillərin relyefə təsiri	H-b. – 1.1.1.
	19. Dağların yaranması	H-b. – 1.1.1.
	20. Düzənliklərin müxtəlifliyi	H-b. – 1.1.1.
5. Yerin hava təbəqəsi	21. Okean dibinin relyefi	H-b. – 1.1.1.
	22. Yeraltı sərvətlər necə paylanıb	H-b. – 1.1.1.
	23. Praktik dərs. Azərbaycan Respublikasının relyefi	H-b. – 1.1.1.
	24. Azərbaycan Respublikasının faydalı qazıntıları	Üm.t – 2.1.2
	25. Havanın temperaturunun dəyişməsi	Fiz. – 1.1.4. F.1.1.2
5. Yerin hava təbəqəsi	26. Atmosfer təzyiqi	Fiz. – 1.1.4. F.1.1.2
	27. Küləklərin yayılması	Fiz. – 1.1.4.
	28. Havanın rütubəti	Fiz. – 1.1.4. F.1.1.2
	29. Yağışların paylanması	
	30. İqlim və iqlim qurşaqları	
	31. Azərbaycan Respublikasının iqlimi	

LAYİHE

TƏDRİS VAHİDİ VƏ MÖVZULAR		FƏNNİN ADI VƏ ALT STANDARTLARIN NÖMRƏSİ
6. Yer kürəsində suyun paylanması	32. Dünya okeanının hissələri	
	33. Okeanda quru sahələri	
	34. Çaylar	
	35. Yer kürəsinin gölləri	
	36. Praktik dörs . Azərbaycan Respublikasının çayları və gölləri.	
	37. Çaylarımızın ekoloji vəziyyəti	H-b. – 1.2.1.
7. Yerin canlı təbəəsi	38. Canlı aləmin müxtəlifliyi	B. – 4.1.1.
	39. Torpağın quruluşu və xüsusiyyətləri	B. – 4.1.1.
	40. Torpaqların müxtəlifliyi	
	41. Torpaqların mühafizəsi	B. – 4.2.1. H-b.1.2.1.
	42. Azərbaycan Respublikasının torpaq, bitki örtüyü, heyvanat aləmi	B. – 4.2.2.
8. Dünya dövlətlərinin müxtəlifliyi	43. Biz hansı regionda yaşayırıq	
	44. Türk dünyası birliyi	H-b. – 2.1.2.
	45. Dövlətlərin idarə edilməsi formaları	H-b. – 2.1.2.
	46. Dövlətlərin inzibati ərazi bölgüsü	H-b. – 2.1.2.
	47. Əhalinin yerləşməsi	
	48. Praktik dörs. Dünya əhalisinin dil tərkibi və əhalinin məskunlaşması	
9. İqtisadiyyat və coğrafiya	49. Layihə: Ölkələrin müxtəlifliyi	H-b. – 2.1.2.
	50. İqtisadi fəaliyyət	H-b. – 2.3.1.
	51. Təsərrüfat və iş yerləri	H-b. – 2.3.1.
	52. İqtisadi əməkdaşlıq	
	53. Azərbaycan Respublikasının iqtisadiyyatı	
	54. İqtisadiyyat və ətraf mühit	H-b. – 1.2.1.
55. Praktik dörs (Rollu oyun). “Ekoloji məhkəmə”		H-b. – 1.2.1.

Riy. – Riyaziyyat, H-b. – Həyat bilgisi, , Az.t. – Azərb. Tarixi, Fiz. – Fizika , Əd.-t. – Ədəbiyyat, Üm.t. – Ümumi tarix, B. – Biologiya

LAYİHE

6. İLLİK PLANLAŞDIRMA NÜMUNESİ

Mövzular	İnteqrasiya	Resurslar	Qiymətləndirmə üsul və vasitələri	Tarix (həftələrlə)
Mövzu üzrə ayrılmış vaxt				
1.1.1	İlk coğrafi biliklərin toplanması	Ü-t.1.1.1 Az.t-1.1.1.1.2.	Dərslik Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), Rubrik (naliyyət səviyyələri üzrə qiymətləndirmə şkalası)	Sentyabr 3-cü həftə 1 s.
1.1.1	Yeni dünyamın keşfi	Ü-t.1.1.1.	Yarımkütlərin fiziki xəritəsi, dərslik Tapsırıqvermə (çalışmalar), Rubrik(naliyyet seviyyələri üzrə qiymətləndirmə şkalası)	Sentyabr 4-cü həftə 1 s.
1.1.1	Australiya və Antarktidanın keşfi	Ü-t.1.1.1	Yarımkütlərin fiziki xəritəsi, dərslik Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), Rubrik (naliyyət səviyyələri üzrə qiymətləndirmə şkalası), Tapsırıqvermə (çalışmalar)	Oktyabr 1-ci həftə 1 s.
1.1.1	Debat dərs: Yeni materialların keşfi ne verdi	Ü-t.1.1.1.	Yarımkütlərin fiziki xəritəsi, dərslik, Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), Rubrik (naliyyət səviyyələri üzrə qiymətləndirmə şkalası)	Oktyabr 2-ci həftə 1 s.
1.1.1	Coğrafiya elmi müasir dövrdə	Ü-t.1.1.1.	Yarımkütlərin fiziki xəritəsi, dərslik Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), Rubrik (naliyyət səviyyələri üzrə qiymətləndirmə şkalası)	Oktyabr 3-cü həftə 1 s.
KİŞİK SUMMATİV QİYMƏTLƏNDİRİRMƏ				

LAYİHƏ

7. COĞRAFIYA DƏRSLƏRİNDƏ MÜASİR TƏLİM TEXNOLOGİYALARI

Mətnlərlə işin təşkili

Mətn tədris prosesində əsas təlim materialıdır. Ona görə də mətnlər işin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. İnfomasiyanın tam mənimşənilməsi üçün şagirdlər oxuduqlarını başa düşməlidirlər. Mətnlər iş üsullarının öyrənilməsi şagirdlərə mətnlər müstəqil işləmək bacarıq və vərdişlərinə yiyələnməyə imkan verir. Bununla yanaşı, verilen metodlar şagirdlərdə çox vacib vərdişlərdən biri olan ünsiyyət vərdişlərini formalasdırır. 6-cı sinif coğrafiya müəllimləri üçün metodik vəsaitdə Klaster, İQS, Ziqzaq və BİBÖ üsulları ətraflı şərh edilmişdir. Mətnlər işin digər üsullarını təklif etmək olar:

Ardıcıl suallar üsulu. Şagirdlərə mətni birgə diqqətlə oxumağa, onu düşünməyə köməklik edir. Şagirdlər növbə ilə lazım olan mətni hissə-hissə ucadan oxuyurlar. Bir abzas oxuduqdan sonra ikinci şagird oxunan hissədən sual verir, birinci şagird onun sualını cavablandırır. Sonra onlar rollarını dəyişirlər. Sual verən şagird oxumağa davam edir, ikinci isə oxunan abzasdan ona sual verir.

Mətndə əsas sözlərin aşadırılması üsulu. Əsas sözlər və söz birləşmələri təlim materialını yadda saxlamağa kömək edir. Bu dəstək sözlərin köməyi ilə mətnin əsas məzmununu asanlıqla bərpa etmək olar. Şagirdlər mətndə əsas sözləri seçib onları vərəqə (dəftərə) köçürürülər. Adətən, əsas anlayışlar dərslikdə qalın şriftlə verilir. Açıq sözlər məlumatın sonradan açılması üçün seçilir. Seçilmiş dəstək sözlərə əsaslanaraq şagirdlərə mətnin hissəsini danışmaq təklif oluna bilər. Mətn üzrə əsas sözlər şifahi cavabın əsası ola bilər.

Açıq sözlər əsasında dərsliyin mətninə suallar tərtib edilməsi. Bu metod şagirdlərdə suallar quraşdırmaq vərdişlərini inkişaf etdirir. Şagirdlər növbə ilə mətni abzasla oxuyurlar, birlikdə bu abzasdan açıq sözləri seçilir və onu dəftərə yazırlar. Termin sözlərdən suallar tərtib edirlər. Onları çox da böyük olmayan vərəqlərə yazarılar. Şagirdlərdən biri bu suali oxuyur, ikincisi ona cavab verir. Əgər cavab düzgün kimi qəbul edilirsə, vərəqin arxa tərəfinə yazılır. Bu kart-cavabı şagirdlər sonradan mövzu üzrə öz biliklərini yoxlamaq üçün istifadə edə bilərlər.

Planın və köməkçi sxemlərin tərtib edilməsi. Plan və sxemlər əsas olanı əsas olmayandan ayırmaya, mətnin əsas məzmununu müəyyən etməyə, hissələrin qarşılıqlı əlaqələrini aşadırmağa kömək edir. Bunlar hamısı materialın sistemləşdirilməsinə götürüb çıxarır.

Plan – mətnin struktur-məzmun təşkilini (mikromövzuların ardıcılığını, onların qarşılıqlı əlaqələrini) əks etdirən xüsusi bir sxemdir.

Birlikdə oxuyaq. Metodik üsul bu və ya digər infomasiyanın sadəcə təkrarlanması deyil, təlimi başa düşmə səviyyəsinə yönəltməyə imkan verir. Metodun istifadə edilməsi şagirdlərin müxtəlif növ fəaliyyətlərinin təşkilinə imkan verir: biri mətni oxuyur və oxuduqlarını izah edir, digəri isə mətnə aid sual hazırlayıır. Bu zaman tapşırıqdan asılı olmayaraq bütün şagirdlər mətni dərindən düşünməli, onu qruplaşdırmalı, suallar verməli və onlara cavab verməlidirlər.

Mətnə əsasən cədvəlin doldurulması. Cədvəllər mətnin əsas ideyasını aşkar etməyə imkan verir. Məsələn: “Azərbaycanın iqlimi” dərsi.

İqlim tipi	Yayıldığı ərazi	Yağıntıların miqdarı	Mövsüm xüsusiyyətləri	
			yay	qış

KEYS metodu (tematik tədqiqat)

Keys (ingiliscə “case” – hadisə, vəziyyət) hər hansı bir praktik problemin həlli yollarının kollektiv və ya fərdi axtarışını tələb edən təlim materialıdır. Onun fərqləndirici xüsusiyyəti real həyatdan götürülən faktlar əsasında problemlı situasiyanın təsvir edilməsidir.

Keys olaraq elmi, publisistik, bədii, yaxud tədris materialları götürülə bilər. Keysə verilən tələblər:

1. Müzakirəsi mümkün olan və birmənalı həlli olan aktual problemlərin qoyuluşu.
2. Mətnin dərsin mövzusuna və məqsədinə uyğunluğu.
3. Tədqiq olunan problemin təhlilinin aparılması və həlli yollarının axtarışı üçün kifayət qədər informasiyanın olması.
4. Problemin müəllif qiymətləndirməsinin olması.

Müzakirənin nəticələrinin surətlə qeydə alınması üçün qrupa təlimat və şablonun paylanması məqsədəməvafiqdir.

Keyslə iş mərhələləri.

1. Mətni oxuyun.
2. Məndə hansı problemdən bəhs edildiyini müəyyənləşdirir.
3. Problemin (yaxud problemlərin) nədə təzahür etdiyini dəqiqləşdirir.
4. Problemin həlli yollarını müzakirə edin (“Əqli hücum”).
5. Qrupun qərarını təqdimetməyə hazırlayın.
6. İşin yekununu təqdim edin.

Təlim layihələri

Təlim layihəsi şagirdlərin birgə yerinə yetirdiyi öyrədici və yaradıcı fəaliyyətdir. Layihələr şagird tərəfindən sərbəst, yaxud müəllimin nəzarəti ilə yerinə yetirilir. Layihə şagirdlərin təlim fəaliyyətini praktik məsələlərin həllinə tətbiq etməyə imkan verir, onlarda əməkdaşlıq və birgə fəaliyyət bacarıqlarını formalaşdırır, təlim prosesini şagird üçün fəal və mənənlər edir. Təlim layihələrinin müxtəlif növləri vardır. Dominant fəaliyyət növüne görə layihələr *məlumatlandırıcı*, yaxud *tədqiqədici* olur.

Davamlılığına görə *qısamüddətli* (bir və ya iki dərs) və *uzunmüddətli* (bir ay və daha çox) olur.

İştirakçıların sayına görə layihələr fərdi, qrup, kollektiv və ya qarşıq (işin müxtəlif mərhələlərində həm qrup, həm də fərdi iş planlaşdırılır) ola bilər.

Məlumatlandırıcı layihə obyekt və ya hadisə haqqında məlumatın toplanmasına, təhlilinə, ümumiləşdirilməsinə və təqdim edilməsinə yönəlmüşdür. Məlumatlandırıcı layihənin əsas məqsədi məhz məlumatın axtarışı, emalı və təqdim edilməsi bacarıqlarının formalaşdırılmasıdır. Bu səbəbdən, yaxşı olar ki,

məlumatlandırıcı layihələrin hazırlanmasında bu və ya digər dərəcədə bütün şagirdlər iştirak etsinlər. Müəyyən şərtlər daxilində məlumatlandırıcı layihə tədqiqat layihəsinə çevrilə bilər.

Tədqiqat layihəsi tədqiqatın predmetinin və tədqiqat metodlarının dəqiqliyən edilməsini nəzərdə tutur. Bu növ layihələr elmi-tədqiqat işinə bənzərdir: mövzunun əsaslandırılması, tədqiqat probleminin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürülməsi, məlumat mənbəyinin və problemin həlli üsullarının təyin edilməsi, alınan nəticələrin ümumiləşdirilməsi və müzakirəsi. Tədqiqat layihələri, adətən, uzunmüddətli olur və nəticələri böyük bir bölmənin və ya kursun sonunda təqdim edilir.

8. MÜASİR QİYMƏTLƏNDİRİMƏ

Azərbaycan Respublikası Təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə 1-7-ci siniflərdə məktəbdaxili qiymətləndirmə qaydalarında bir sıra dəyişiklik edilmişdir (bax: <http://www.muallim.edu.az/arxiv/2013/34/26.htm>).

Müasir məktəbdaxili qiymətləndirmə məqsədinə, rol və vəzifələrinə, növlərinə, xüsusiyyətlərinə, meyar və göstəricilərinə, üsul və vasitələrinə görə fərqlənir. Müasir qiymətləndirmədə məzmun standartlarının mənimsənilməsi, şagirdin qazandığı dəyərlər qiymətləndirilir. Bu qiymətləndirmə müəllimin subyektiv rəyinə əsaslanır, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir, qiymətləndirmə standartları əsasında qurulur, daha obyektiv, dəqiqlik, adekvat və sistemli həyata keçirilir.


Yeni ümumi orta təhsil programı (kurikulum) nəticəyönümlü prinsipi ilə hazırlanmasına görə şagirdlərin əldə etdikləri təlim nəticələrinin qiymətləndirilməsi vacibdir. Çünkü artıq şagirdin hər hansı bir mövzunu dərslikdən əzbərləyib danışması onun bilik, bacarıq, vərdiş və dəyərlərinin ölçüsü ola bilmir. Müəllim hər bir dərs üçün reallaşdıracağı məzmun standartlarından təlim nəticələri müəyyənləşdirməli və sonda bu təlim nəticələrini meyarlarla ölçməyi bacarmalıdır.

Hər bir məktəbdaxili qiymətləndirmə növünün üsul və vasitələri vardır. Qiymətləndirmə üsulu dedikdə, bu prosesin hansı formada həyata keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmənin məqsədindən asılı olaraq üsul və vasitələr fərqli olur.

Müasir məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ kimi növlərə bölünür.

Diaqnostik qiymətləndirmə fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiymətləndirmə şəraitə görə təlim məqsədləri və strategiyalarında çəvik dəyişikliklər aparmağa, şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir. Diaqnostik qiymətləndirmə rəsmi xarakter daşıdır, rəqəmdən istifadə olunmur, nəticələr müəllimin şəxsi qeyd dəftərində eks olunur.

Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul, vasitələr və şagird fəaliyyətinin növləri:



Üsullar	Vasitələr	Fəaliyyətin növləri
Müşahidə (müəllim şagirdin təlim fəaliyyətini müşahidə əsasında qiymətləndirir)	Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən gözlənilən nəticəni əks etdirən meyarlar cədvəli)	Dərsdə şagirdin müşahidə edilməsi və meyarlardan cədvəlinə qeyd olunması
Müsahibə (şifahi yoxlama)	Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama zamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələnin yazılılığı vərəq)	Mövzu üzrə müxtəlif insanlardan müsahibə götürmək
Tapşırıqlıqvermə	Çalışmalar	Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə səhbət	Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)	Valideyn iclasında sorğu vərəqlərinin doldurulması

Diaqnostik qiymətləndirmənin nəticələrindən aşağıdakı məqsədlərlə istifadə olunur:

- təlim prosesində fərdi yanaşmanı təmin etmək üçün;
- təlim prosesində qrup və cütlərin təşkilində;
- tədris olunacaq fənn və ya mövzu ilə bağlı maraq və ehtiyaclarının müəyyənləşdirilməsində;

Formativ qiymətləndirmə təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalşama səviyyəsinin qiymətləndirilməsidir. Bu qiymətləndirmə tədris prosesinin düzgün istiqamətləndirilməsini, səmərəliliyini, şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaradır. Formativ qiymətləndirmə dərsdə reallaşdırılması nəzərdə tutulmuş alt-standartlardan çıxarılmış təlim nəticələrinə görə müəyyən edilmiş meyarlara əsasən aparılır. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, nəticələr müəllimin şəxsi qeyd dəftərində və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”, “yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifadələrdən istifadə olunmur. Müəllim formativ qiymətləndirmədə şagirdin fəaliyyətini bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt ayırır. Eyni bir standart bir neçə dərsdə reallaşdırılmışına görə formativ qiymətləndirmə zamanı jurnalda şagirdin adının qarşısında hər dərsdə qeydlərin olması mütləq deyil. Şagirdlər fəaliyyətlərində potensial imkanları daxilində həmin bacarıqlara yiyələnmənin müxtəlif səviyyələrini nümayiş etdirə bilərlər. Buna görə də formativ qiymətləndirmə zamanı şagirdlər eyni bir meyarın 4 və ya daha artıq səviyyəsi ilə qiymətləndirilə bilər.

Formativ qiymətləndirmənin üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

LAYHE

Üsullar	Vasitələr	Fəaliyyətlər
Müşahidə	Müşahidə vərəqləri	Qrupda və ya cütdə iş
Şifahi sual-cavab	Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi	Təqdimatlar
Tapşırıqvermə	Çalışmalar	Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət	Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)	Sorğu vərəqlərinin doldurulması və ya müzakirə
Layihə	Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli	Müstəqil (yaratıcı) iş
Rubrik	Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası	Yoxlanılan bacarıq üzrə hər hansı fəaliyyət növü
Şifahi və yazılı təqdimat	Meyar cədvəli	Qrup işi və ya fərdi tədqiqatın təqdimati
Test	Test tapşırıqları	Test tapşırıqlarının həlli
Özünüqiymətləndirmə	Özünüqiymətləndirmə vərəqləri	Özünüqiymətləndirmə vərəqlərinin doldurulması

Formativ qiymətləndirmənin nəticələrindən aşağıdakı məqsədlərdə istifadə olunur:

- cari və perspektiv (illik) planlaşdırmanın təkmilləşdirilməsində;
- təlim tapşırıqlarının seçilməsində;
- ev tapşırıqlarının verilməsində;
- sinifdəki təlimin istiqamətləndirilməsində;
- təlim prosesində qrup və cütlərin təşkilində;
- şagirdlərin irəliləyiş və geriləmələrinin müəyyənləşdirilməsində.

Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarım-ilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Bu qiymətləndirmə kiçik (KSQ) və böyük (BSQ) summativ qiymətləndirmə olaraq iki növdən ibarətdir. KSQ tədris vahidlərinin sonunda, BSQ isə ildə iki dəfə, yarımillərin sonunda aparılır.

Summativ qiymətləndirmənin üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

Üsullar	Vasitələr	Fəaliyyətlər
Yoxlama yazı işləri	Yoxlama yazı işləri üzrə qeydiyyat vərəqi	Tapşırığın vaxtında, düzgün, sərbəst yerinə yetirilməsi
Layihə	Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən edilmiş meyar cədvəli	Layihənin meyarlar əsasında qiymətləndirilməsi

LAYİHƏ

Şifahi sorğu	Şifahi sorğu üzrə qeydiyyat vərəqi	Mövzunun şərhi
Test	Test tapşırıqları	Test suallarının cavablandırılması
Tapşırıqvermə	Tapşırıq, çalışma	Praktik tapşırıqların vaxtında, düzgün, sərbəst yerinə yetirilməsi
Yaradıcılıq və əl işləri	Mövzulara müvafiq olaraq rəsmələr, hazırlanın məmlətlər və digər əl işləri	Təsvir etmə, yapma, şeirin qoşulması, essenin yazılması, məsələ qurulması, əl işlərinin hazırlanması

Summativ qiymətləndirmənin nəticələrindən aşağıdakı məqsədlərlə istifadə olunur:

- şagirdlərin təlim problemlərini müəyyənləşdirmək;
- şagirdlə əks əlaqə qurmaq və onu stimullaşdırmaq;
- planlaşdırma aparmaq və təkliflər vermək;

Kiçik və böyük summativ qiymətləndirmə isə rəsmidir və 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə olunaraq rəsmi jurnalda qeyd olunur.

Qiymətləndirmə vasitəsi kimi çoxvariantlı testlərdən geniş istifadə edilməsi, şagirdin nə qədər çox test həll edərsə, bir o qədər nailiyyət qazanar fikri tədrisin keyfiyyətini aşağı salan amillərdən biridir. Qiymətləndirmə vasitələri hazırlayarkən çoxvariantlı testlərlə yanaşı, qısa cavablı, çoxseçimli, səhv-düzgün, uyğunlaşdırma, bir neçə düzgün cavablı test, açıq suallardan istifadə oluna bilər. Qiymətləndirmə vasitələrindəki tapşırıqlar dərsdə keçilənlərə uyğun olmalıdır.

Şagirdə yarımillilik qiymət çıxarmaq üçün aşağıdakı düsturdan istifadə olunur:

$$Y = \frac{KSQ_1 + KSQ_2 + \dots + KSQ_n}{n} \cdot \frac{40}{100} + BSQ \cdot \frac{60}{100}$$

Burada Y – şagirdin I və ya II yarımil üzrə qiymətini, $ksq_1, ksq_2, \dots, ksq_n$ – şagirdin müvafiq yarımil ərzində kiçik summativ qiymətləndirmələrinin nəticələrini, n – müvafiq yarımildə keçirilən kiçik summativ qiymətləndirmələrin sayını, BSQ isə I və ya II yarımildə keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir.

Yarımillilik qiymətlərə görə illik qiymət çıxarılır. Aşağıdakı cədvəldə şagirdin yarımilliklərdə aldığı qiymətlərə görə illik qiymətin müəyyənləşdirilməsi qaydası göstərilmişdir.

Y1	Y2	İllik
2	2	2
2	3	3
2	4	3
2	5	4

Y1	Y2	İllik
3	2	2
3	3	3
3	4	4
3	5	4

Y1	Y2	İllik
4	2	3
4	3	3
4	4	4
4	5	5

Y1	Y2	İllik
5	2	3
5	3	4
5	4	4
5	5	5

MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ TEKNOLOGİYASININ ŞƏRHI

TƏDRİS VAHİDİ – 1

YER HAQQINDA BİLİKLƏRİN İNKİŞAFI

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR


1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.

**TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 5 saat
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: 1 saat**

Ders 1 / Mövzu: **İLK COĞRAFİ BİLİKLƏRİN TOPLANMASI**

ALT STANDARTLAR	1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Yer haqqında biliklərin əldə edilməsi, toplanması və ötürülməsinin coğrafiya elminin və cəmiyyətin inkişafında əhəmiyyətini izah edir. • Xəritədə baş verən dəyişiklikləri coğrafi biliklərin inkişafı ilə əlaqələndirir.

Mövzu tədris ilinin birinci dərsi olduğu üçün müəllimin diaqnostik qiymətləndirmə aparması məqsədə uyğundur.



20


Bu mövzuda 1.1.1. standartı qismən reallaşacaqdır. Mövzuda şagirdlərə məlumatların toplanıb ötürülməsinin coğrafiya elminin və cəmiyyətin inkişafında rolü, insanların ətraf aləm haqqında biliklərinin inkişafı nəticəsində xəritədə dəyişikliklər şagirdlərə izah olunur.

A Motivasiya yaratmaq üçün şagirdlərin diqqətini dərslikdə verilmiş şəklə yönəltmək və müvafiq sualları müzakirə etmək olar. Şagirdlərdən kimin Qobustan qoruğunda olduğu soruşular və qaya üzərindəki rəsmlər barədə təessüratlarını bölüşməsi xahiş edilir. Bu zaman qədim insanların bilikləri ötürmək üçün istifadə etdikləri üsullar müzakirə oluna bilər. 6-cı sinif dərsliyində “Səyyahlar, tədqiqatçılar və turistlər” mövzusundan Tur Heyerdalin səyahətini xatırlatmaq faydalı olardı.

B “Fəaliyyət”də verilən tapşırıqa əsasən şagirdlər coğrafi biliklərin toplanmasının tarixi inkişafını izləyə bilərlər. Müzakirə sualı kimi “*Coğrafi biliklərin inkişafı nə üçün lazımdır?*” sualı ilə şagirdləri coğrafi biliklərin insanlara ətraf aləmi öyrənmək, onlardan səmərəli istifadə etmək və s. məsələlərə istiqamətləndirmək məqsəd-uyğundur.

C Mətn üzərində işi müxtəlif üsullarla təşkil etmək olar. Təklif olunan üsullar cütələr, yaxud kiçik qruplar üçün istifadə oluna bilər.

Şagirdlər mətnindəki ilk üç abzasla tanış olduqdan sonra insanların fəaliyyətinin səbəbini – mətnində yazılın bir sözü (*Tələbat*) təyin edirlər. Müəllimin aşağıdakı sxemi boş halda şagirdlərə təqdim edə bilər. Çərçivədə yalnız “İnsanların fəaliyyəti” yazılır və şagirdlərə onu doldurmaq təklif edilir. Sonra isə insan fəaliyyətlərinin səbəbini müəyyən etmək tapşırılır. Nəticədə belə bir sxem alınca bilər:



Müəllimin şagirdlərə tələbatların dəyişməsini izah etmək üçün sualla müraciət etməsi faydalı olardı: “*Müasir dövrdə insanların səyahət etmələrinin səbəbləri nədir?*”

Mətnin qalan hissəsi ilə tanışlıqdan sonra müəllim suallarla müraciət edə bilər.

– *Qədimdən insanlar informasiyanı hansı vasitələrlə ötürürdürlər? Informasiyanın ötürülməsi yolları necə dəyişmişdir? İndiki dövrdə informasiya necə ötürülür?* Şagirdlər nəticələri aşağıdakı formada təqdim edə bilər.

1. Tikililərin, müxtəlif əşyaların üzərində simvol və işaretlərlə göstərmişlər
2. Əfsanə və nağıllar vasitəsilə
3. Kitablar və sadə xəritələrin köməyi ilə

D “Öyrəndiklərinizi tətbiq edin” başlığı altında verilmiş tapşırıqda şagirdlər müxtəlif dövrlərə aid olan xəritələrdə yaranmış dəyişiklikləri müqayisə etməlidir. Müəllimin sualları şagirdləri aşağıdakı nəticələri çıxarmağa yönəltməlidir:

1. Qədim xəritələrdən fərqli olaraq, müasir xəritələrdə Amerika, Antarktida və Avstraliya, eləcə də yeni coğrafi adlar təsvir edilmişdir. 2. Qədim xəritələrdə okeanda olan xeyli sayılı adalar yox idi.

Nə öyrəndiniz başlığında verilmiş tapşırıqda şagirdlər fərdi olaraq açar sözləri cümlələrdə düzgün yerinə qoyaraq oxumalıdır. Məsələn, “İlk coğrafi biliklər **coğrafiya elminin** inkişafına səbəb olmuşdur. İnsanlar yeni ərazilər mənimmsəmək üçün **səyahət** edirdilər. Əldə olunan biliklər əsasında **xəritələr** tərtib olunurdu”.

E Öyrəndiklərinizi yoxlayın. 1-ci sual şagirdlərlə müzakirə edilərək cavablandırıla bilər. Şagirdlər ətraf mühitdən məhsul əldə etmək, yeni otlaq və əkin sahələri əldə etmək cavabına doğru istiqamətləndirilməlidir.

2-ci sualın cavabı: tələbat, mənimmsəmə və öyrənmə, biliklərin toplanması, elmin inkişafı.

Oiymatləndirmə meyari: izahetmə, əlaqələndirmə


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yer haqqında ilkin biliklərin coğrafiya elminin inkişafına təsirini müəllimin köməyi ilə izah edir.	Yer haqqında ilkin biliklərin coğrafiya elminin inkişafına təsirini qismən izah edir.	Yer haqqında ilkin biliklərin coğrafiya elminin inkişafına təsirini əsasən izah edir.	Yer haqqında ilkin biliklərin coğrafiya elminin inkişafına təsirini əhatəli izah edir.
Xəritədə baş verən dəyişiklikləri coğrafi biliklərin inkişafı ilə əlaqələndirərkən ciddi səhv'lərə yol verir.	Xəritədə baş verən dəyişiklikləri coğrafi biliklərin inkişafı ilə çətinliklə əlaqələndirir.	Xəritədə baş verən dəyişiklikləri coğrafi biliklərin inkişafı ilə əlaqələndirərkən kiçik səhv'lərə yol verir.	Xəritədə baş verən dəyişiklikləri coğrafi biliklərin inkişafı ilə düzgün əlaqələndirir.

Dərs 2 / Mövzu: YENİ DÜNYANIN KƏŞFİ

ALT STANDARTLAR	1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.
TƏLİM NƏTİCƏLƏRİ	• Yeni Dünyanın kəşf edilməsi nəticəsində xəritədə təsvir edilən yeni coğrafi obyektləri adlandırır və kəşf edilmiş yeni əraziləri xəritədə göstərir.

6-cı sinif Coğrafiya kursundan şagirdlər Büyük Coğrafi Kəşflər dövrünün səyyahları X.Kolumb, A.Vespuççi, F.Magellanın səyahət marşrutları haqqında təsəvvürlərə malikdirlər. Şagirdlərin diqqətini bu səfərlərin nəticəsi olaraq xəritədə baş verən dəyişikliklərə yönəltmək məqsədəyəygündür. Bunun üçün hazırda istifadə edilən fiziki xəritə ilə 9-cu səhifədə təsvir edilən qədim xəritənin müqayisəli təhlili standartın açılmasına imkan verir.

LAYİHE



A Motivasiya mərhələsində xəritə üzərində “qiyabi səyahət” etmək olar. Şagirdlərdən Çin və Hindistanda “səyahət etmək” üçün hansı coğrafi obyektlərdən keçməyin mümkünlünü soruşaraq, cavabları əsasında bilik səviyyələrini müəyyən etmək olar.

B “Fəaliyyət” mərhələsində şagirdlər tapşırığı cütlər şəklində yerinə yetirə bilər. Tapşırığı yerinə yetirərkən kontur xəritədə tələb olunan coğrafi obyektləri və səyahət marşrutlarını qeyd etmək məqsədəuyğundur. İlk növbədə, şagirdlərə kontur xəritədə işləmək qaydalarını xatırlatmaq faydalı olardı:

1. Xəritənin sol küncündə görüləcək işin adı yazılır. Məsələn: “Səyahət marşrutları”.
2. Obyektlərin adları aydın və çap hərfləri ilə yazılmalıdır.
3. Əgər kontur xəritədə obyektin adını yazmaq mümkün deyilsə, obyektin üzərində rəqəm yazılmalı və xəritənin aşağı hissəsində rəqəmin nöyi ifadə etdiyi açılmalıdır.
4. Kontur xəritədə karandaşdan istifadə olunmalıdır.
5. Səyahət marşrutlarının kimə məxsus olduğu xəritənin aşağısında göstərilməlidir. Marşrut xətləri müxtəlif rənglərlə çəkilməlidir.

C Yeni materialların mənimşənilməsi üçün şagirdlərə “İDS” (səmərəli oxu və aktiv qeydetmə sistemi) üsulundan istifadə etmək məqsədəuyğundur. Bunun üçün, ilk növbədə, bu üsuldan necə istifadə edəcəklərini şagirdlərin yadına salın. İDS-in təşkil edilməsi üçün şagirdlər kağızdan nazik zolaq kəsib kitabın kənarına qoyurlar. Mətni oxuduqca uyğun qeydlər edilir və sonradan onun müzakirəsi təşkil olunur.

D Öyrəndiklərinizi tətbiq edin.

Yeni Dünya Köhnə Dünyaya nə verdi?	Köhnə Dünya Yeni Dünyaya nə verdi?
Avropa ölkələrinin iqtisadi və siyasi höyatına böyük təsir etdi.	Avropalılar bu əraziləri vəhşicəsinə istismar etməklə təbii sərvətləri daşımağa başladılar.
...	...

E Nə öyrəndiniz.

Avropalılar əvvəlcədən məlum olan əraziləri **Köhnə Dünya** adlandırdılar. Qərb yarımkürəsində kəşf olunan iri quru sahələri isə **Yeni dünya** kimi tanındı.

LAYİHƏ

Öyrəndiklərinizi yoxlayın.

1. Səhv fikirləri düzəldin.

– Avropalılar onlara məlum olan Asiya və Avropanı “Yeni Dünya” adlandırdılar. Bu fikri iki üsulla düzəltmək olar:

A) Avropalılar onlara məlum olan Asiya və Avropanı “Köhnə Dünya” adlandırdılar.

B) Avropalılar qərbdə kəşf edilmiş böyük bir qurunu – Amerikanı “Yeni Dünya” adlandırdılar.

– Yeni Dünyanın kəşfi Amerikadan Avropaya pomidor, kartof, tütün, qarğıdalı, günəbaxan və digər məhsulların gəlməsinə səbəb oldu.

– Yeni Dünyanın kəşfi Avropadan keçən ticarət yollarının məhdudlaşmasına səbəb oldu.

– İspan və portuqallar Amerikanın mərkəzi və cənub hissələrini, ingilis və fransızlar isə şimal hissələrini öyrənərək mənimseməyə başladılar.

Qiymətləndirmə meyərləri: adlandırma, xəritədə göstərmə


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Xəritədə təsvir olunan obyektləri adlandırmaqda çətinlik çəkir.	Xəritədə təsvir olunan obyektləri müəllimin verdiyi sualların köməyi ilə adlandırır.	Xəritədə təsvir olunan obyektləri adlandırarkən kiçik səhvlər buraxır.	Xəritədə təsvir olunan obyektləri düzgün və sərbəst adlandırır.
Kəşflər nəticəsində xəritədə təsvir edilən yeni coğrafi obyektləri göstərməkdə çətinlik çəkir.	Kəşflər nəticəsində xəritədə təsvir edilən yeni coğrafi obyektləri müəllimin köməyi ilə göstərir.	Kəşflər nəticəsində xəritədə təsvir edilən yeni coğrafi obyektləri kiçik qüsurlarla buraxmaqla göstərir.	Kəşflər nəticəsində xəritədə təsvir edilən yeni coğrafi obyektləri düzgün və tam göstərir.


Kontur xəritədə işin qiymətləndirmə meyari

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Marşrutlar və coğrafi obyektlər səhv və səliqəsiz təsvir olunub.	Marşrut və coğrafi obyektlərin bəziləri təsvir olunub.	Marşrut və coğrafi obyektlərin təsvirində cüzi səhvlər var.	İş səliqəlidir, marşrutlar və coğrafi obyektlər dəqiq təsvir olunub.

Dərs 3 / Mövzu: AVSTRALİYA VƏ ANTARKTİDANIN KƏŞFİ

ALT STANDARTLAR	1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Cənub materiklərinin kəşf edilməsi nəticəsində xəritəyə əlavə edilmiş yeni coğrafi obyektləri sadalayır. Kəşf edilən coğrafi obyektləri xəritədə göstərir.





A Motivasiya dörslikdə verilən məlumat əsasında aparıla bilər. Amerika kəşf olunduqdan sonra insanların nə üçün yeni torpaqlar axtarışında olmasının səbəblərini şagirdlərdən soruşa bilərsiniz.

B «Fəaliyyət»dəki tapşırığı yerinə yetirəkən şagirdlər belə nəticəyə gəlməlidirlər ki, xəritə üzərində dəyişikliklər və coğrafi adlar avropalıların – portuqalların, ispanları, ingilislərin etdikləri kəşflərlə bağlıdır. Yeni əraziləri kəşf edən insanlar bu əraziləri öz vətənlərinin şərəfinə oxşar adlarla adlandırırdılar.

C Mətnlə işi kontur xəritə və cədvəl üzrə iş əsasında qurmaq olar. Hər bir abzasi oxuduqdan sonra şagirdlərə oradakı coğrafi adları – Avstraliya, Yeni Zelandiya, Tasmaniya, Antarktidanı kontur xəritədə qeyd etmək tapşırılır. Eyni zamanda, şagirdlər cədvəldə verilmiş tarixlərə əsasən materikləri tədqiq edən səyyahların adlarını və onların nailiyyətlərini qeyd edirlər.

Tarix	Səyyahın adı	Nailiyyətləri
XVII əsrin əvvəli		
1642		
XVIII əsr		
1820		
1911		
1912		

Mətnlə işi təqdimatların nümayishi ilə də təşkil etmək olar. Təqdimatlar Avstraliyanı tədqiq etmiş Yanson, Tasman və Kuk; Antarktida materikində Cənub qütbünü ilk dəfə fəth edən Rual Amundsen; qütbə yaxın məsafədə buzlar arasında həlak olmuş Robert Skot haqqında maraqlı məlumatlar əsasında hazırlanıa bilər.

D Öyrəndiklərinizi tətbiq edin.

Doğru cavablar : 1 – b; 2 – d; 3 – f; 4 – c; 5 – e; 6 – a

Nə öyrəndiniz.

C.Kuk **Avstraliyanın** müstəqil materik olduğunu sübut etdi. **Cənub qütbü** ilk dəfə R.Amundsen və R.Skott tərəfindən fəth edilmişdir. Materiklər içərisində ən sonuncu **Antarktida** kəşf edilmişdir.

E Öyrəndiklərinizi yoxlayın.

1. Xronoloji ardıcılıq: 1 – 2 – 6 – 5 – 4 – 3


Qiymətləndirmə meyarları: sadalama, xəritədə göstərmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Müellimin verdiyi sualların köməyi ilə coğrafi obyektləri sadalayır.	Coğrafi obyektləri çətinliklə sadalayır.	Coğrafi obyektləri, əsasən, sadalayır.	Coğrafi obyektləri səhvsiz sadalayır.
Coğrafi obyektləri xəritədə göstərməkdə çətinlik çəkir.	Coğrafi obyektləri xəritədə qismən göstərir.	Coğrafi obyektləri xəritədə göstərərkən kiçik səhvələr buraxır.	Coğrafi obyektləri xəritədə dəqiq göstərir.

Dərs 4. / Mövzu: DEBAT DƏRS. YENİ MATERİKLƏRİN KƏŞFİ NƏ VERDİ?

ALT STANDARTLAR	1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.
TƏLİM NƏTİCƏLƏRİ	• Kəşf və tədqiqatların nəticələrini müxtəlif mövqelərdən qiymətləndirir.

Kəşflərin Amerika və Avropa ölkələrinin iqtisadi və siyasi həyatına təsirinin müzakirəsi şagirdlərdə qiymətləndirmə və öz mövqelərini təsdiqetmə bacarıqlarını inkişaf etdirir.



Dərsin debat şəklində keçirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün dərslikdə verilmiş rollara uyğun olaraq şagirdlər qruplara bölünür.

I qrup. Amerikanın yerli xalqlarının nümayəndələri

II qrup. Avropalıların nümayəndələri

III qrup. Hakimlər

Qruplar yaradıldıqdan sonra onlara təlimat verilir:

1. Dərslikdən mətni oxuyun, öz mövqeyinizə əsasən məlumatları toplayın.
2. Qrup üzvləri ilə müzakirə edin, mətndən əlavə bildiklərinizi yada salın.
3. Hər qrupun çıxış etməsi üçün iki dəfə imkan yaradılır. Çıxışlar üçün sübut və dəllillərinizi hazırlayın.
4. Rəqib qruplara veriləcək suallar haqqında düşünün.

Debatların təqribi ssenarisi:

LAYHE


	Şagird	Fəaliyyət	Vaxt
1	“Yerli əhali”nin ilk çıxışı	Mövqelərinin təsdiqi üçün dəlillər göstərir.	5 dəq.
2	“Avropalılar” qrupu	İlk çıxış edənlərin dəlillərinin əsassız olduğunu sübut etmək üçün suallar verir.	3 dəq.
3	“Avropalılar”ın ilk çıxışı	“Yerli əhali” qrupunun dəlillərini tənqid edərək öz mövqelərini bildirir.	5 dəq.
4	“Yerli əhali”	Avropalıların birinci çıxış edən qrupuna suallar verir.	3 dəq.
5	“Yerli əhali”nin ikinci çıxışı	Öz qruplarının üstünlüyünü qeyd edərək debatın nöticələrini yekunlaşdırır.	4 dəq.
6	“Avropalılar”ın ikinci çıxışı	Öz qruplarının üstünlüyünü qeyd edərək debatın nöticələrini yekunlaşdırır.	4 dəq.

Debatları dinləyən hakimlər debatın nəticələrini qiymətləndirmək üçün müxtəlif üslub və vasitələrdən istifadə edə bilərlər (6-cı sinfin müəllim üçün metodiki vəsaitində “Debat dərslərin təşkil”ndə təklif edilən üsuldan istifadə etmək olar).

Dörs 5 / Mövzu: COĞRAFİYA ELMİ MÜASİR DÖVRDƏ

ALT STANDARTLAR	1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Müasir tədqiqat və informasiya mənbələrinin coğrafiya elminin inkişafındakı rolunu izah edir. Müxtəlif coğrafi informasiya mənbələrindən istifadə edərək məlumatı toplama bacarığını nümayis etdirir.

Dörs şagirdləri coğrafi tədqiqatların müasir metodları ilə tanış edir. Şagirdlərin nəzərinə çatdırmaq lazımdır ki, coğrafiyanın müvəffəqiyyətlə öyrənilməsi coğrafi xəritələrdən, həmçinin internet, mətbuat və başqa mənbələrdən istifadə etmədən mümkün deyil.




A Motivasiyanı dərslikdə verilmiş hadisə ilə başlamaq olar. Bu zaman şagirdləri fəal müzakirələrə cəlb etmək üçün istiqamətləndirici suallar vermek olar.

Meselen:

- Xan və alim baş verənləri seyr etmək üçün niyə hündürlüyü qalxmışdır?
- Onların durduqları yüksəkliklə rəsədxananın hansı oxşar cəhətləri var?
- N.Tusi kainatda baş verənlərdən xəbərdar olmaq üçün rəsədxananın tikintisini necə əsaslandırdı?

B “Fəaliyyət” mərhələsində siniflə aşağıdakı sxemi tərtib etmək olar:




Şagirdlərlə “*Coğrafiya elminin qarşısında nə kimi vəzifələr durur?*” sualının müzakirəsi 2 istiqamətdə aparıla bilər:

1. Elmin və texnikanın sürətli inkişafı ilə əlaqədar ətraf mühitə insanın təsiri gücləndi. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində Yer kürəsinin müxtəlif ərazilərində relyef və iqlimdə dəyişikliklər baş verdi. Dünyanın müəyyən bir yerində suya olan tələbatı ödəmək üçün sünə su anbarları tikilirsə, digər tərəfində əksinə, mövcud su ehtiyatları cirkəlməyə məruz qalır və ya məhv edilir. Aral dənizini misal götirmək olar.

Faydalı qazıntılar əldə etmək üçün Yerin tekindən milyon tonlarla süxur çıxarılır, bu zaman relyef formaları dağıdırılır və torpaq qatı məhv edilir. Bitki və heyvanların bir çox növləri yox olmaq təhlükəsi qarşısındadır. Əldə edilmiş elmi məlumatlar təbiətin qorunması və onun sərvətlərinin effektiv istifadəsi problemlərini daha da aktuallaşdırır.

2. İnsanın təsərrüfat fəaliyyətinin yüksək sürətlə inkişafı, təbiətdə mümkün dəyişikliklərin ilkin proqnozlarının verilməsi ehtiyacını yaradır. Məsələn, su-elektrik stansiyalarının tikintisindən əvvəl həmin ərazinin fiziki-coğrafi xüsusiyyətləri mütəxəssislər tərəfindən öyrənilməlidir. Ətraf mühitə bu tikintinin mənfi və müsbət təsirinin nəticələri əvvəlcədən proqnozlaşdırılmalıdır. Fiziki coğrafiya mütəxəssisləri sənaye sahələrinin və kənd təsərrüfatının yerləşdirmə layihələrində dəyişiklik edə bilər.

C Yeni materialın izahı zamanı şagirdlərə müasir dövrdə Yer haqqında informasiyaların hansı yollarla toplanması barədə məlumat vermək olar. Vurğulamaq oları ki, Yer səthinin tədqiqi müxtəlif yollarla həyata keçirilir: süni peyklərdən çəkilmiş kosmik şəkilləri göstərmək olar. Onlara dərslikdə verilmiş sxemin davamını işləməyi təklif edə bilərsiniz. Bu fəaliyyətin qruplarda həyata keçirilməsi məqsədə uyğundur. Hər qrupa bir və ya iki mənbənin verdiyi məlumatları şərh etmək tapşırılır. Sxemin bir qolunun nümunəsi belə ola bilər:



Digər mənbələr üzrə:

Aerokosmik məlumatlar – kosmosdan çəkilmiş şəkillərin köməyi ilə planetimizdə baş verən dəyişiklikləri qeydə alıb təhlil etmək mümkün olur. Bu, insanların çatınılıkla gedib çıxa bildiyi və ya tamamilə əlçatmaz yerlər haqqında informasiya toplamağa imkan verir. Kosmik şəkillər əsasında materik və okeanların xüsusiyyətlərini müəyyən etmək olar; obyektin və ya hadisənin yayılma sərhədlərini – məsələn, çirkənləndirilmiş əraziləri, hər hansı ərazidə faydalı qazıntıların mövcudluğunu müəyyən etmək, hava proqnozları vermək və s. məlumatları əldə etməyə kömək edir, şəhərlərin çəkilmiş şəkilləri ayrı-ayrı rayonlarda ekoloji vəziyyət haqqında informasiya verir. Şəkillərin çoxillik təhlili təbii mühitin vəziyyətinə dair monitorinqin aparılmasına imkan verir, ərazinin bataqlaşması haqqında informasiyanı vaxtında almağa kömək edir, səhralaşmanın baş verməsi, qum tufanlarının yaranması, dağ buzlaqlarının hərəkətləri, dəniz sahillərinin konfiqurasiyasında baş verən dəyişikliyi, göl, çay, akvatoriyaların çirkənləndirilməsi, qütb enliklərində buzun vəziyyətinə və s. nəzarət edib vaxtında qərar qəbul etməyə imkan verir.

Internet axtarış sistemləri və *dövri mətbuat* – bu mənbələrdən istənilən mövzuda informasiya əldə etmək olur.

Coğrafi informasiya sistemləri – planetimiz haqqında informasiyanı: kartoqrafiyanın, statistikanın və siyahıyaalmaların, hidrometeoroloji məlumatlar, çöl-ekspediya müşahidələrinin materialları, qazma və sualtı zondla aparılan tədqiqatların nəticələri.


İşin yekunlaşdırılması vaxtı şagirdlərlə hansı informasiya mənbələrinin keçmişdə, hansılarının isə dövrümüzdə istifadə olunması müzakirə oluna bilər.

D Öyrəndiklərinizi tətbiq edin.

Bu tapşırığı şagirdləri cütlərə bölməklə aparmaq məqsədə uyğundur. İş praktik əhəmiyyətə malik olmalıdır. Tapşırıq şagirdlərin bundan sonrakı fəaliyyətləri üçün kömək məqsədi daşımalo və plan rolunu oynamalıdır. Yaxşı olar ki, işin yerinə yetirilməsində şagirdlər müxtəlif informasiya mənbələrindən istifadə etsinlər.

Nümunə.

Yaşadığınız regionun öyrənilməsi: Şəki şəhəri



İstifadə ediləcək mənbələr	Hansı məlumatları əldə etmək olar?
İnternet axtarış sistemləri	Şəhərin tarixi
Xəritə və atlaslar	Şəhərin koordinatları
Dövri mətbuat	Şəhərsalmada baş verən yeniliklər
Çöl tədqiqatları – ekspedisiyalar	Şəki xanlarının sarayı haqqında informasiya, şəhərin şəkilləri

Şagirdlər yaşadıqları regiona aid informasiyaları toplamağı təklif edin. Bunun üçün onlara 2-3 həftə vaxt verin. İşin gedişinin cədvəl şəklində təqdim edilməsini tapşırın. Nəticələr təqdimat formasında ola bilər. Təqdimatda toplanan informasiyaların məzmunu ilə yanaşı, onların necə əldə edilməsinə diqqət etmək tövsiyə olunur.

Nə öyrəndiniz.

Tədqiqatların aparılmasında *coğrafi informasiya mənbələri* mühüm rol oynayır. Coğrafi *informasiya sistemləri* köməyi ilə müxtəlif biliklər əldə etmək mümkündür. **Öyrəndiklərinizi yoxlayın.**

1. Izahetmə; 2. Kəşf və təsviretmə; 3. Proqnozlaşdırma

Qiymətləndirmə meyarları: izahetmə, nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Müasir tədqiqat və informasiya mənbələrinin coğrafiya elminin inkişafındakı rolunu müəllimin köməyi ilə izah edir.	Müasir tədqiqat və informasiya mənbələrinin coğrafiya elminin inkişafındakı rolunu çətinliklə izah edir.	Müasir tədqiqat və informasiya mənbələrinin coğrafiya elminin inkişafındakı rolunu, əsasən, izah edir.	Müasir tədqiqat və informasiya mənbələrinin coğrafiya elminin inkişafındakı rolunu düzgün izah edir.
Müxtəlif coğrafi informasiya mənbələrindən istifadə edərək məlumattoplama bacarıqlarını nümayiş etdirməkdə çətinlik çəkir.	Müxtəlif coğrafi informasiya mənbələrindən istifadə edərək məlumattoplama bacarıqlarını qismən nümayiş etdirir.	Müxtəlif coğrafi informasiya mənbələrindən istifadə edərək məlumattoplama bacarıqlarını, əsasən, nümayiş etdirir.	Müxtəlif coğrafi informasiya mənbələrindən istifadə edərək məlumattoplama bacarığını tam nümayiş etdirir.

LAYİHƏ

I TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Yer haqqında ilkin biliklərin inkişafında hansı ölkələrin xidmətləri böyük olmuşdur?


- A) Almaniya, Rusiya, Fransa
- B) Çin, Hindistan, Misir
- C) Yunanistan, Kanada, Avstraliya
- D) Türkiyə, İran, İtaliya
- E) ABŞ, Fransa, İspaniya

2. Coğrafi adları cədvəlin uyğun xanalarına yazın:

Şimali Amerika; Avropa; Şimali Afrika; Cənubi Amerika; Asiya

Köhnə Dünya	Yeni Dünya

3. Boş çərçivələrə coğrafiya elminin vəzifələrini və informasiya mənbələrini yazın.



4. Səhv fikirləri düzəldin:

- XVIII əsrin ikinci yarısında A.Tasman Avstraliyanın materik olduğunu sübut etdi.
- Avstraliya R.Amundsen və R.Skott tərəfindən kəşf edildi.
- İnsanlar yeni əraziləri mənimsdikcə ətraf mühit dəyişmiş, daha məhsuldar torpaqlar formalaşmış və atmosfer havası təmizlənmişdir.
- Avropalıların Amerika qıtəsinə səyahətləri Amerikaya çoxlu təbii sərvətlərin gətirilməsinə səbəb olmuşdur.

5. X. Kolumbun səyahəti hansı nəticəni verdi?

- A) Yerin kürə formasının sübut edilməsi
- B) Okeanların vahid olduğunu təsdiq edilməsi
- C) Böyük İpək yolunun inkişafı
- D) Qərbdə yeni torpaqların kəşfi
- E) Hindistana dəniz yolunun kəşfi

6. Avropalıların Amerikaya gəlişi yerli əhalilə üçün hansı müsbət və mənfi nəticələrə səbəb oldu?

Müsbət nəticələr	Mənfi nəticələr

7. Böyük Coğrafi kəşflər dövrünə aid olan səyyahların adlarının altından xətt çəkin.

V.Qama R.Skott C.Kuk F.Magellan X.Kolumb M.Lazarev

8. Cümnlələri tamamlayın.

Köhnə Dünyadan gətirilənlər: _____


Yeni Dünyadan aparılanlar: _____

9. Antarktida materikini kəşf etmiş səyyahlar

- A) R.Skott və P.Rəis
- B) F.Magellan və X.Kolumb
- C) F.Bellinshauzen və M.Lazarev
- D) R.Amundsen və R.Skott
- E) C.Kuk və A.Tasman

10. Xəritədə göstərilən marşrut hansı səyyaha məxsusdur?

- A) F.Magellan
- B) X.Kolumb
- C) C.Kuk
- D) A.Vespucci
- E) Vasko da Qama



LAYHE

TƏDRİS VAHİDİ – 2

YER KÜRƏSİNİN KARTOQRAFİK TƏSVİRİ

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR


1.3.1. Kartoqrafik elementləri fərqləndirir.

1.3.2 Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **5 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **1 saat**

Dərs 7 / Mövzu: COĞRAFI KOORDİNATLAR

ALT STANDARTLAR	1.3.1. Kartoqrafik elementləri fərqləndirir. 1.3.2 Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Coğrafi enlik və coğrafi uzunluğun təyinatını izah edir.Xəritədə məntəqənin coğrafi koordinatını təyin edir.



Şagirdlər bu mövzuda coğrafi koordinatları – coğrafi enlik və coğrafi uzunluqları müəyyən etməyi öyrənəcəklər.

A Motivasiya yaratmaq üçün şagirdlərlə dərslikdə təsvir olunan hadisəni müzakirə edib, verilən suala cavablarını dinləmək olar.

B “Fəaliyyət”də verilmiş tapşırığı cütlərlə və ya qrupla yerinə yetirmək mümkündür. Şagirdlərdən 6-cı sinifdə aldıqları biliklərə əsasən yarımkürələr xəritəsin-dəki məntəqələrin coğrafi mövqelərinin ekvator və Qrinviç meridianına əsasən müəyyən edilməsi tələb olunur.

Məntəqələr	Yerləşdiyi yarımkürələr	Coğrafi mövqeyi	
		Ekvatora görə mövqeyi	Qrinviç meridianına görə mövqeyi
Nyu-York	Şimal, qərb	Şimal	Qərb
Moskva	Şimal, şərq	Şimal	Şərq
Sidney	Cənub, şərq	Cənub	Şərq
Braziliya	Cənub, qərb	Cənub	Qərb

C Yeni materialların şagirdlər tərəfindən mənimsənilməsi üçün hər abzasın əsas sözlərinə sual tərtib edilməsi metodundan istifadə edilməsi məqsədə uyğundur. Məntəqələrin coğrafi enlik və uzunluqlarının təyin edilməsi üçün şagirdlər dəqiqliq alqoritm üzrə fəaliyyət göstərməlidir.

Enlikləri təyin edərkən:

1. Obyekti xəritə üzərində tapmaq.
2. Onun hansı yarımkürədə olduğunu müəyyən etmək.
3. Obyektin yerləşdiyi paralelin hansı enlik olduğunu təyin etmək.

Obyekt iki paralel arasında yerləşirsə, bu zaman:

1. Ekvator istiqamətindən obyektdə ən yaxın paralelin enliyini təyin etmək.
2. Bu paraleldən obyektdə qədər olan dərəcəni müəyyən etmək. Əgər paralellər 10° -dən bir çəkilibsə, deməli, 1 dərəcə bu məsafənin $1/10$ hissəsidir.
3. Alınan rəqəm obyektdə ən yaxın paralellə toplanır. Məsələn, Nyu-Dehli şəhərinə ekvator tərəfdən ən yaxın paralel 20° şm.en.-dir. Bu paralellə şəhər arasında 8° məsafə vardır. Deməli, Nyu-Dehlinin coğrafi enliyi 28° ş.en.-dir.

Obyektin coğrafi uzunluğunu təyin etmək üçün:

1. Obyekti xəritədə tapmaq.
2. Onun Şərq və ya Qərb yarımkürəsində yerləşdiyini müəyyən etmək.
3. Obyektin yerləşdiyi meridianın coğrafi uzunluğunu təyin etmək.

Obyekt iki meridian arasında yerləşirsə, bu zaman:

- Obyekti Qrinviç meridianı istiqamətindən müəyyən etmək.
- Bu meridianın obyektdə qədər olan uzaqlığını təyin etmək. Meridianların 20 dərəcədən bir çəkildiyini nəzərə alın.

4. Alınan rəqəm obyektdə ən yaxın meridianla toplanır.

Məntəqələrin enlik və uzunluğunu təyin edilməsinə aid bacarıqları möhkəmləndirmək üçün dünyanın siyasi xəritəsi üzərində şagirdlərin cütlərlə işləməsi məqsədə uyğundur: Şagirdlər vərəqdə 5-7 şəhərin adını yazır və bir-birinə ötürürler. Təqdim olunan məntəqələrin koordinatları təyin edilir.

Dərsin izahı üçün verilən saytdan istifadə etmək olar:

http://www.youtube.com/watch?v=a9IVgAcjq_4

LAYHE

D Öyrəndiklərinizi tətbiq edin.

Şəhərlər	Coğrafi enliyi	Coğrafi uzunluğu
Nyu York	39 şm.e	73 q.u
Ankara	39 şm.e.	32 ş.u.
Sidney	35 c.e.	150 ş.u.
Braziliya	11 c.e.	50 q.u.

coğrafi uzunluq, ekvatorla verilmiş nöqtədən keçən paralel arasında qalan meridian qövsü isə *coğrafi enlik* adlanır.

Öyrəndiklərinizi yoxlayın:

Məntəqə-lər	Coğrafi enlik	Coğrafi uzunluq
Nyu York	39° şm.e.	73° q.u.
Sinqapur	2° şm.e.	114° ş.u.
Keyptaun	34° c.e.	19° ş.u.
Sidney	35° c.e.	150° ş.u.

gəmi eyni sürətlə qəza yerinə yollanır. Bu gəmilərdən hansı qəza yerinə daha tez çata bilər? Kontur xəritə üzərində gəmilərin hərəkət marşrutlarını çəkin.

Qiyatlılaşdırma meyari: izah etmə, təyin etmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Xəritədə coğrafi enlik və coğrafi uzunluğun təyinatını izah etməyə çətinlik çəkir.	Xəritədə coğrafi enlik və coğrafi uzunluğun təyinatını izah edərkən tez-tez səhv'lərə yol verir.	Xəritədə coğrafi enlik və coğrafi uzunluğun təyinatını, əsasən, izah edir.	Xəritədə coğrafi enlik və coğrafi uzunluğun təyinatını ətraflı izah edir.
Xəritədə məntəqənin coğrafi koordinatını müəllimin köməyi ilə çətinliklə təyin edir.	Xəritədə məntəqənin coğrafi koordinatını səhv'lərlə təyin edir.	Xəritədə məntəqənin coğrafi koordinatını kiçik səhv'lərə yol verərək təyin edir.	Xəritədə məntəqənin coğrafi koordinatını düzgün təyin edir.

Dərs 8 / PRAKTİK DƏRS. XƏRİTƏDƏ NÖQTƏLƏRİN COĞRAFI MÖVQEYİNİN TƏYİN EDİLMƏSİ

ALT STANDARTLAR	1.3.2 Kartografiq elementlərə əsasən sadə hesablamalar aparır.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Məntəqələrin coğrafi koordinatlarını müəyyən edir. Məntəqələr arasındaki məsafəni həm dərəcə, həm da km-lə təyin edir.

Bu dərsdə verilən tapşırıqlar şagirdlərdə məntəqələrin coğrafi koordinatlarının, məntəqələr arasındaki məsafənin müəyyən edilməsi bacarığını formalasdıracaq.

“Fəaliyyət 1”.

- a) Şimal – Qutondağ , Cənub – Astaraçay, Şərq – Şahdili, Qərb – Sədərək: ekvatorдан şimalda, Qinovic meridianından – şərqdə
- b) Azərbaycan Respublikasının ucqar nöqtələrinin coğrafi koordinatları:

Şimal – Qutondağ – 42^0 şm.e, 46^0 ş.u
Şərq – Şahdili – 40^0 şm.e, 50^0 ş.u

Cənub – Astaraçay – 38^0 şm.e 49^0 ş.u
Qərb – Sədərək – 40^0 şm.e 45^0 ş.u

“Fəaliyyət 2”.

- a) qərb və şərq nöqtələri arasındaki dərəcə fərqi $50^0 - 45^0 = 5^0$
- b) şimal, cənub arasındaki dərəcə fərqi $42-38=4^0$
- c) ucqar şimal nöqtəsindən şimal qütbünə qədər olan məsafə = $90^0 - 42^0 = 48^0$
- d) ucqar cənub nöqtəsindən ekvatora qədər = 38^0

“Fəaliyyət 3”.

40^0 şm. en.	Şm. qütbü	$5550 \text{ km} (90 - 40 = 50^{\circ}; 50^{\circ} \times 1111)$
40^0 şm. en.	Ekvator	$4440 \text{ km} (40^{\circ} \times 1111)$
40^0 şm. en.	40° c. en.	$8880 \text{ km} (40+40=80; 80 \times 111)$

“Fəaliyyət 4”.

Bakı – 50° ş.u.	Pekin – 117° şərq uzunluğu	$117 \text{ ş.u.} - 50 \text{ ş.u.} = 67;$ $67 \times 85,4 = 5721,8 \text{ km}$
Bakı – 50° ş.u.	Ankara – 32° şərq uzunluğu	$50 \text{ ş.u.} - 32 \text{ ş.u.} = 18;$ $18 \times 85,4 = 1537,2 \text{ km}$
Bakı – 50° ş.u.	Vaşinqton – 78° qərb uzunluğu	$50 \text{ ş.u.} + 78 \text{ q.u.} = 128 \times$ $85,4 = 10931,2 \text{ km}$

“Fəaliyyət 5”.


Materiklər	Ucqar nöqtələr arasında məsafə			
	şimal	cənub	dərəcə fərqi	km.lə fərqi
Avrasiya	77° şm.en	1° şm.en	76	$76 \times 111 = 8436$
Afrika	37° şm.en	34° c.en	71	7881
Simali Amerika	71° şm.en	7° şm.en	64	7104
Cənubi Amerika	12° şm.en	53° c.en	65	7215
Avstraliya	10° c.en	39° c.en	29	3219

Oiyatlındırma meyərləri: müəyyənetmə, təyinətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Məntəqələrin coğrafi koordinatını müəyyən etməkdə çətinlik çəkir.	Məntəqələrin coğrafi koordinatını müəllimin köməyi ilə müəyyən edir.	Məntəqələrin coğrafi koordinatını kiçik səhvlərlə müəyyən edir.	Məntəqələrin coğrafi koordinatını dəqiqliyən edir.
Məntəqələr arasındakı məsafələri dərəcə və km-lə təyin etməkdə çox çətinlik çəkir.	Məntəqələr arasındakı məsafələrin dərəcə və km-lə təyinində müəllimin köməyindən istifadə edir.	Məntəqələr arasındakı məsafələrin dərəcə və km-lə təyinində kiçik səhvlərə yol verir.	Məntəqələr arasındakı məsafələri dərəcə və km-lə dəqiqliyən təyin edir.

Dərs 9 / Mövzu: MİQYAS

ALT STANDARTLAR	1.3.1. Kartoqrafik elementləri fərqləndirir. 1.3.2. Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Miqyasın növlərinin xüsusiyyətlərini izah edir. Xəritənin miqyasını təyin edir.



6-cı sinifdən şagirdlər miqyasdan istifadə etməklə obyektlər arasında məsafəni təyin etməyi öyrənmişlər. Bu dərsdə şagirdlər “ədədi”, “xətti”, “izahlı miqyas” anlayışlarını və onların xüsusiyyətlərini öyrənəcəklər.

A Motivasiyanı dərslikdəki şəkillərə sual verməklə qura bilərsiniz. Məsələn: “Sizə, gözlə görünməyən orqanizmlərə niyə *lupa* ilə baxırlar? Yer səthindəki obyektlər təsvir edilərkən nə üçün kiçildilir və ya böyüdültür? Qafqaz dağlarına yarımkürələr xəritəsində və Azərbaycanın fiziki xəritəsində baxsaq, hansı fərqləri görərik?”

B “Fəaliyyət”də verilmiş tapşırığın məqsədi: şagirdlər hər hansı obyektin təsvirinin miqyasdan asılı olaraq müxtəlif ölçüdə olmasını başa düşməlidirlər.

C İzahat zamanı yeni terminlərin praktik tapşırıqlar vasitəsilə möhkəmləndirilməsi faydalıdır. Şagirdlərə belə tapşırıqlar vermək olar:
Ədədi miqyas.

1. Dəftərdə tərəfi 100 sm olan kvadrati 1:50 miqyasda çəkin.


2. Ədədi miqyasdan istifadə edərək dünyanın siyasi xəritəsində hər hansı iki məntəqə arasında məsafəni təyin edin.

İzahlı miqyas.

1. Tərəfi 3 m olan kvadrati 1 sm-də 1 m miqyasında çəkin.

2. Izahlı miqyasdan istifadə edərək dünyanın siyasi xəritəsində hər hansı iki məntəqə arasında məsafəni təyin edin.

Xətti miqyas.



Xətti miqyasa aid tapşırıq verməzdən əvvəl şagirdlərə izahat vermək və xətti miqyasdan necə istifadə etməyi nümayiş etdirmək lazımdır. Xətti miqyasdan istifadə etmək üçün ilk növbədə qrafik formada çəkilən sxemin böyük və kiçik bölgülərinin qiymətini bilmək lazımdır. Əvvəlcə xəritə üzərindəki obyektlər arasında məsafə ölçü pərgarı vasitəsilə ölçülür. Açılmış pərgarın sol iynəsi xətti miqyasın sol tərəfindəki 0-dan sağa tərəf ölçülür. Pərgarın sağ ucu böyük bölgünün içərisində istənilən nöqtəyə düşə bilər. Pərgarın sağ ucunu böyük bölgünün sonuna qədər yaxınlaşdırmaq lazımdır. Bundan sonra ölçülən hissənin sol tərəfində kiçik bölgü təyin edilir (məsələn, şəkildə sağda 1 sm, solda isə 8,5 bölgü olarsa, deməli, xəritə üzərində bu rəqəm 1 km 850 m ola bilər). İşin yekununda xətti miqyasa aid bir neçə tapşırıq vermək olar.

Yeni materialın izahı aşağıdakı sxemin çəkilməsi ilə paralel aparıla bilər.

Dərsin izahatı zamanı bu ünvandakı videodərsdən istifadə etmək olar:


<http://interneturok.ru/ru/school/geografiy/6-klass/plan-i-karta/masshtab-plana>

D Öyrəndiklərinizi tətbiq edin. Xəritə üzərində A və B məntəqələri arasındaki məsafə xətkeşlə ölçülür. Həqiqi məsafə – 4000 km ölçülülmüş məsafəyə bölünərək miqyas təpilir. Məsələn, əgər xəritə üzərində A və B məntəqələri arasındaki məsafə 4 sm olarsa,

$$M = H(m) : X(sm), \text{ yəni } 4000 \text{ km} : 4 \text{ sm} = 1000$$

izahlı miqyas 1 sm-də 1000 km

ədədi miqyas 1:100 000 000



Nə öyrəndiniz.

Miqyas coğrafi obyektlərin kiçilmə dərəcəsini göstərən kəsrdir. Surəti vahid, məxrəci isə kiçilməni göstərən yuvarlaq kəsr **ədədi miqyas** adlanır. **İzahlı miqyas** ədədi miqyası izah edir. Ədədi və izahlı miqyasın qrafik ifadəsinə **xətti miqyas** deyilir.

Həqiqi məsafə yer üzərində istənilən məntəqələr arasında olan məsafədir. **Öyrəndiklərinizi yoxlayın.**

Ədədi miqyas	İzahlı miqyas	Xətti miqyas
1:25000000	1sm=250km	250 0 250 500 750 1000 1250 km
1:40 000	1sm - 400m	400 0 400 800 1200 1600 2000 m
1:100000	1sm - 1km	1 0 1 2 3 4 5 km

Qiymətləndirmə meyari: izahetmə, təyinətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Ədəddi, izahlı xətti miqyası fərqləndirməkdə kobud səhv-lərə yol verir.	Ədəddi, izahlı xətti miqyası fərqləndirməkdə çətinlik çəkir.	Ədəddi, izahlı xətti miqyası fərqləndirməkdə müəllimin köməyindən istifadə edir.	Ədəddi, izahlı xətti miqyası müstəqil şəkildə fərqləndirir.

Xəritələrin miqyasını təyin edərkən səhv edir.	Xəritələrin miqyasını təyin edərkən çətinlik çəkir.	Xəritələrin miqyasını təyin edərkən qüsurlara yol verir.	Xəritələrin miqyasını müstəqil təyin edir.
--	---	--	--

Dərs 10 / Mövzu: RELYEFIN TƏSVİRİ


ALT STANDARTLAR	1.3.1. Kartografiq elementləri fərqləndirir. 1.3.2. Kartografiq elementlərə əsasən sadə hesablamalar aparır.
TƏLİM NƏTİCƏLƏRİ	• Yer səthinin nahamarlıqlarının müstəvi üzərində təsvirini izah edir. • Horizontalların kəmiyyətinə əsasən hesablamalar aparır.



Mətndə məqsəd nisbi hündürlük, mütləq hündürlük, horizontal, berqştrix və kəsmə yüksəklik anlayışlarının izahı ilə şagirdlərdə Yer səthindəki nahamarlıqları müstəvi üzərində təsvir etmək bacarıqlarını formalasdır.

A Şagirdlərdə idrak fəallığı yaratmaq üçün dərslikdə verilmiş şəkillər üzrə müzakirə təşkil etmək olar.

B “Fəaliyyət” blokunda rəng çalarlarına görə fiziki xəritədə relyefin təsvirinə əsasən hündürlükləri tapır.



C “Horizontal” anlayışı izah edilməzdən əvvəl şagirdlərə “nisbi” və “mütləq” hündürlük anlayışlarını izah etmək məqsədəyəyğundur. Bunun üçün mətndə verilən şəkil üzərində təhlil aparmaq faydalı olardı. Bu anlayışları praktik tapşırıq vasitəsilə möhkəmləndirmək olar. Məsələn, lövhədə belə bir sxem çəkib, aşağıdakı tapşırıqları vermək olar.

– Təpənin mütləq hündürlüyünü təyin edin. (159 m)

– Təpənin qərb yamacının nisbi hündürlüyünü təyin edin. ($159 - 129 = 30\text{m}$)

– Təpənin şərq yamacının nisbi hündürlüyünü tapın. ($159 - 139 = 20\text{ m}$)

Mütləq hündürlük – dəniz səviyyəsinə görə ölçülür.


Nisbi hündürlük – ətək və yamac arasında qalan hündürlük fərqidir.

LAYİHE

Şagirdlərin “horizontal” və “kəsmə hündürlük” anlayışlarını başa düşməsi üçün əyani nümunələr misal göstirmək məqsədə uyğundur. Məsələn:

“Təsəvvür edin ki, ekskursiyaya getmisiniz. Təpənin yanında 4 qrupa bölünməklə, siz yamacın (şimal, cənub, şərq və qərb) hündürlüyünü ölçmək tapşırığı alırsınız. Tapşırığı yerinə yetirəkən hər qrup ölçülən hündürlüklərdə dirək basdırır. Şagirdlərdən biri dirəklərin arasını rənglə çevrə şəklində birləşdirir. Beləliklə, çevrələrdən birincisi 1 metrdən, ikincisi 2 metrdən, üçüncüsü 3 metrdən və s.-dən bir çəkilir. Deməli, təpənin hər yamacında hündürlüyü doğru 5 dəfə dirək basdırılır. Təsəvvür edin ki, ölçmə işi bitdikdən sonra hava şarı ilə yuxarı qalxır və təpəyə baxırsınız. Nə görürsünüz?”

Bu xətlər horizontallar adlanır. Onlar 1 m-dən bir çəkilmişdir. Daha hündür təpədə hündürlüklər 5 m-dən bir çəkilmişsə, horizontallar 5, 10, 15, 20 və s. olacaqdır.



Nə öyrəndiniz.

Nisbi hündürlük iki hündürlük arasındaki fərqdir. Okean səviyyəsindən ölçülən hündürlük **mütləq hündürlük** adlanır. **Horizontal** mütləq hündürlükləri eyni olan nöqtələri birləşdirən səlis əyri xətlərdir. Qonşu horizontallar arasında qalan hündürlük fərqi **kəsma yüksəklik** adlanır. Horizontallarda relyefin formasını **berqstrixtə** əsasən təyin etmək mümkündür.

E Öyrəndiklərinizi yoxlayın.


Tapşırıqların cavabları: 1) 160.7 m; 2) 2.5 m; 3) şimal-şərq yamacı meyilli, cənub yamacı isə hamardır; 4) Gülüstandan Alagölə.

Oymətləndirmə meyarları: izahetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yer səthinin nahamarlıqlarının müstəvi üzərində təsvirini müəllimin köməyi ilə izah edir.	Yer səthinin nahamarlıqlarının müstəvi üzərində təsvirini çətinliklə izah edir.	Yer səthinin nahamarlıqlarının müstəvi üzərində təsvirini kiçik qüsurlarla izah edir.	Yer səthinin nahamarlıqlarının müstəvi üzərində təsvirini ətraflı izah edir.
Horizontallar üzərində hesablama apararkən səhvələrə yol verir.	Horizontallar üzərində hesablamaları çətinliklə yerinə yetirir.	Horizontallar üzərində hesablamalar apararkən səhvələrə yol verir.	Horizontallar üzərində hesablamalar apararkən müstəqil və düzgün həll edir.

Dərs 11 / Mövzu: PLANALMA VƏ ONUN NÖVLƏRİ

ALT STANDARTLAR	1.3.1. Kartografiq elementləri fərqləndirir. 1.3.2. Kartografiq elementlərə əsasən sadə hesablamalar aparır.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Məhəlli planını qütb və ya marşrut üsulu ilə tərtib edir. Qütb və marşrut planaalmasını bir-birindən fərqləndirir.



Mövzuda əsas məqsəd planaalmanın növlərini bir-birindən fərqləndirmək və onların tətbiq edilməsini öyrənməkdir. Şagirdlər bu mövzuda havadan planaalma, yerüstü planaalma və onun növlərini – qütb, marşrut planaalmasını öyrənəcəklər.

A Motivasiya yaratmaq üçün şagirdlərlə dərslikdə verilmiş şəkilləri müqayisəli təhlil etmək olar. “Məhəllin planı” anlayışını yada salmaqla onun qurulması zamanı şərti işarələrdən və miqyasdan istifadə etmənin vacibliyinin nəzərə çatdırılması məqsədə uyğundur.

B “Fəaliyyət”də verilmiş tapşırığı cütlərlə və ya qrupla yerinə yetirmək mümkündür. Tapşırığın məqsədi şərti işarələrdən istifadə etməklə verilmiş ərazinin planının qurulmasıdır.

C Şagirdlər yeni mövzunu cütlərdə ardıcıl suallar üsulu ilə mənimşəyə bilərlər. Onlara hər hansı ərazinin qütb planaalmasının tərtib edilməsi tapşırıla bilər.

Məhəllin planını necə tərtib etmək olar

Təchizat: planşet, kompas, karandaş, pozan, xətkeş, ruletka və transportir

Əvvəlcədən (sinifdə və ya evdə) planşet hazırlayıın: qalın kartonun üstünə (20 sm X 30 sm) A4 formatında kağız yapışdırın.

1. Açıq məhəldə bütün obyektləri qeyd edəcəyiniz bir nöqtə seçin. Bu nöqtə **qütb nöqtəsi** adlanır.
2. Öz planınız üçün miqyas seçin.

Məsələn: Qərbdən şərqə uzunluğu təxminən 600 metr olan sahənin planını hazırlamaq lazımdır. Planı çəkdiyimiz vərəqin eni 30 sm-dir. Deməli, 30 sm-ə 600 m siğışmalıdır ($600:30=20$). Miqyas 1:20

3. Planşetdə miqyası qeyd edin və planın yuxarı küncündə ox şəkli çəkin. Oxun yanında “sm” hərfi yazın. Bu ox şimala istiqaməti göstərəcək.
4. Planşetdə qütb nöqtəsini qeyd edin.
5. Sonra planşeti elə çevirmək lazımdır ki, onun yuxarı tərəfi düz şimala baxsın.
6. Obyektləri seçin və onları planda qeyd edin. Hər bir obyekt üçün:
 - ilkin nöqtədən həmin obyektdə qədər olan məsafəni ölçün. Məsafəni ruletka ilə və ya addımlarla ölçmək olar. Addımın orta uzunluğu, adətən, 60–70 sm-dir.
 - kompas ilə həmin obyektin azimutunu təyin edin (azimut şimala olan istiqamətlə verilən istiqamət arasında qalan və saat əqrəbi istiqamətdə hesablanmış bucaqdır).

LAYHE

- transportir ilə planda müvafiq bucaq qurun və verilmiş istiqamətdə köməkçi xətt çəkin.
- bu xəttin üzərində “qütb”dən verilmiş nöqtəyəcən məsafəni qeyd edin. Bunun üçün məhələdə ölçüdünüz məsafəni miqyasla bölmək lazımdır.
- nöqtəni qeyd edin.

7. Şərti işarələrlə obyektləri adlandırın. Internetdə məhəl planlarına baxın və orada hansı şərti işarələrdən istifadə edildiyinə fikir verin.

8. Köməkçi xətləri pozun. Müvafiq adları qeyd edin.

9. Planın arxa tərəfində soyadınızı, adınızı, sinfinizi yazın.

Planınızı aşağıdakı meyarlar üzrə qiymətləndirin.


	İş qiymətləndirmə meyarları	Bəli	Xeyr
1.	İş səliqəli yerinə yetirilmişdir		
2.	Planşetdə miqyas göstərilmişdir		
3.	Şimala istiqaməti göstərən ox çəkilmişdir		
4.	Obyektlər qeyd olunmadan əvvəl planşet şimala istiqamətləndirilmişdir		
5.	Məsafələri qeyd edərkən miqyasdan istifadə edilmişdir		
6.	Azimut planda transportir ilə təyin edilmişdir		
7.	Obyektlər planda şərti işarələrlə qeyd olunmuşdur		
8.	İşin müəllifi qeyd edilmişdir		

D Öyrəndiklərinizi tətbiq edin. A nöqtəsindən şimal-şərqə 5 sm, şimal-qərbə – 6 sm, cənub-qərbə 8 sm, cənub-şərqə 4 sm.

Nə öyrəndiniz. **Havadan planaalma** orbital stansiyalar, təyyarələrdən çəkilən şəkillər əsasında yerinə yetirilir. Yer səthində aparılan ölçmə işləri ilə **yerüstü planaalma** həyata keçirilir. Bir nöqtədən obyektlərin planşetə köçürülməsi **qütb üsulu** ilə planaalma adlanır. **Marşrut üsulu ilə planaalma** əvvəlcədən müəyyən edilmiş gedış xətti üzrə aparılır. Üzərində planşet olan üçayaq **menzula** adlanır.

E Öyrəndiklərinizi yoxlayın. Şagirdlər verilmiş şəkillərə əsasən dağlıq ərazidə marşrut üsulu ilə, düzənlilik ərazilərdə isə qütb üsulu ilə planaalmanın düzgün olduğunu seçməlidirlər.

Qiymətləndirmə meyari: Tərtibetmə



I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Məhəllin planını tərtib etməkdə çətinlik çəkir.	Məhəllin planını müəllimin köməyi ilə tərtib edir.	Məhəllin planını tərtib edərək bəzi səhvlərə yol verir.	Məhəllin planını səhvsiz tərtib edir.
Qütb və marşrut planını bir-birindən fərqləndirməkdə çətinlik çəkir.	Qütb və marşrut planını müəllimin köməyi ilə fərqləndirir.	Qütb və marşrut planını bir-birindən fərqləndirərkən qüsurlara yol verir.	Qütb və marşrut planını bir-birindən müstəqil fərqləndirir.

II TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Avrasiyanın ucqar şimal nöqtəsi 77° şm.e. yerləşir. Şimal qütbünə qədər olan məsafəni tapın.


2. Xəritəyə əsasən:

- a. Nöqtələrin coğrafi koordinatlarını təyin edin.


A: _____ B: _____

- b. A və B arasında dərəcə fərqini müəyyən edin.

- c. A və B arasında məsafə paralel üzrə ən qısa fərqini müəyyən edin.



3. Uyğunluğu müəyyən edin.



4. A məntəqəsi ekvator xəttindən şimalda 6660 km məsafədə, B isə A-dan 2220 km cənubda yerləşir. A nöqtəsinin coğrafi enliyini müəyyən edin.

5. Uyğunluğu müəyyən edin:


- | | |
|----------------|-------------|
| 1 sm-də 50 km | 1: 50000000 |
| 1 sm-də 500 m | 1: 50000 |
| 1 sm-də 500 km | 1:5000000 |

6. Bakıdan şərqi və qərbi istiqamətdində eyni sürətlə, lakin bir-birinə əks istiqamətdə uçan təyyarə hansı koordinatda rastlaşa bilər?

- A) əks istiqamətdə hərəkət etdiklərinə görə rastlaşmaz
- B) 40° sm en və 50° q. u.-da
- C) 40° sm en və 130° q.u.-da
- D) 50° sm en və 130° ş.u.-da
- E) 40° sm en və 50° ş.u.-da

7. Ərazinin planına əsasən müəyyən edin:

- a. Məntəqədən dəmir körpüyə qədər məsafəni (planın miqyası 1:50 000) _____
- b. A nöqtəsinin mütləq hündürlüyünü
(kəsmə yüksəklək – 5m) _____
- c. A və B arasında nisbi hündürlüyü _____



TƏDRİS VAHİDİ – 3

YER GÜNƏŞ SİSTEMİNDE


TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.
- 1.2.2. Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamalar aparır.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **6 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **1 saat**

Dərs 13/ Mövzu: SƏMA CİSİMLƏRİ

ALT STANDARTLAR	1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.
TƏLİM NƏTİCƏLƏRİ	• Səma cisimlərinin bir-birinə qarşılıqlı təsirini əlaqələndirir.



Dərsdə əsas məqsəd səma cisimləri haqqında ümumi məlumat verilməsi, səma cisimlərinin bir-birinə qarşılıqlı təsirinin izah edilməsidir.

A Şagirdlərdə idrak fəallığı yaratmaq üçün dərslikdəki şəkillər üzrə müzakirə apara bilərsiniz. Yönəldici suallardan istifadə edərək şagirdlərin fikirlərini Yerin xəyalı fırlanma oxuna, fəsillərin yaranmasına istiqamətləndirə bilərsiniz.

B “Fəaliyyət” blokunda verilmiş tapşırığı şagirdlər cütlər və ya kiçik qruplarla yerinə yetirə bilərlər.

C Şagirdlər Gənəş sistemində aid ilkin təsəvvürlərini “Həyat bilgisi” və VI sinif üçün “Coğrafiya” kurslarından almışlar. Yeni informasiyaları BİBÖ və ya İDS strategiyasını tətbiq etməklə əldə edə bilərlər. Yaxşı olar ki, şagirdlərə kainat, Gənəş sistemi və bürclər haqqında videomaterial nümayiş etdirilsin. <http://solarsystemscope.com/> (Solar System Scope (SSS) videomaterialı Gənəş sisteminin modeli və ulduzlu səmanın 3D formatında olan nümayişidir. Bu, şagirdlərə Gənəş sistemini passiv şəkildə deyil, daha canlı formada öyrənməyə imkan yaratır. Onlar planetlərin orbit xətləri üzrə yerini dəyişirər, onları silə bilərlər. Bu videoçarxı bölməyə aid digər dərslərdə də istifadə etmək mümkündür. Sinifdə internet imkanları olmayan məktəblərdə bu tapşırıq evə də verilə bilər.

D **Öyrəndiklərinizi tətbiq edin** blokunda verilmiş tapşırıqda şagirdlər mənətiqi ardıcılıqla verilmiş səma cisimlərinin bir-birinə təsirini müəyyənləşdirərək dəftərlərinə yazmalıdırlar: 5-4-1-3-2.

Nə öyrəndiniz.

Səma cisimləri nizamlanmış **orbit xətti** ilə hərəkət edir. **Ulduz** özündən işıq və istilik saçan səma cismidir. Yer kürəsinin Şimal qütbü üzərində duran **Qütb ulduzu** Kiçik Ayı bürcünün ən parlaq ulduzudur. İnsanlar bir-birinə yaxın olan ulduzları həndəsi fiqurlara və heyvanlara bənzədərək **bürç** adlandırmışlar.

E **Öyrəndiklərinizi yoxlayın** blokunda şagirdlər verilmiş səhv fikirləri doğruya çevirərək dəftərlərinə yazmalıdırlar.

Qiymatləndirmə meyarları: əlaqələndirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Səma cisimlərinin bir-birinə qarşılıqlı təsirini əlaqələndirməkdə çətinlik çəkir.	Səma cisimlərinin bir-birinə qarşılıqlı təsirini qismən əlaqələndirir.	Səma cisimlərinin bir-birinə qarşılıqlı təsirini, əsasən, əlaqələndirir.	Səma cisimlərinin bir-birinə qarşılıqlı təsirini düzgün əlaqələndirir.

Dərsdən sonra: Şagirdlər ailə üzvlərinin doğum tarixinə əsasən onların hansı bürclərə aid olduğunu cədvəl şəklində qurub dəftərlərinə yaza bilərlər.


Nümunə:

Ailə üzvü	Doğum tarixi	Bürcü
Atam	06 noyabr	Əqrəb
Anam	11 sentyabr	Qız

Dərs 14/ Mövzu: GÜNƏŞ SİSTEMİ PLANETLƏRİ

ALT STANDARTLAR	1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Planetlərin özünəməxsus xüsusiyyətlərini şərh edir.• Digər planetlərlə Yerin xüsusiyyətlərini müqayisə edir.

Mövzunu müxtəlif üsullarla tədris etmək mümkündür. Şagirdləri qruplara ayırib planetlərin hər biri haqqında məlumat toplamaq və onu təqdim etməklə “Planetlərə səyahət” adlı rollu oyun keçirmək olar.



A Motivasiya mərhələsində şagirdlərin aşağı siniflərdə planetlər haqqında öyrəndikləri bilikləri xatırlatmaq məqsədə uyğundur. Onlarda idrak fəallığı yaratmaq üçün yönəldici suallardan istifadə etmək olar. “*Günəş sistemində neçə planet var?*”, “*Sizə, digər planetlərdə canlılar yaşayır mı?*”, “*Digər planetlərin Yerlə hansı ümumi cəhətləri ola bilər?*” və s. Bu zaman proyektor və kompüter vasitəsilə Günəş sisteminin şəklini və ya videomaterialı göstərə bilərsiniz.

B Digər mövzulardan fərqli olaraq, bu mövzuda fəaliyyət blokunda verilmiş tapşırıq mətn oxunduqca yerinə yetirilməlidir. Bu zaman şagirdlər cütlər və ya kiçik qruplarla işləyə bilərlər. Yer kürəsi ilə digər planetlərin xüsusiyyətlərinin əlaqələndirilməsinə xüsusi diqqət yetirilməsi məqsədə uyğundur.

C İmkan daxilində mətnin oxunuşunu videomaterial nümayishi ilə müşayiət etmək daha faydalı oları. Videomateriallar üçün bu mənbələrə müraciət etmək olar.

Nəhəng planetlər haqqında – <http://www.youtube.com/watch?v=ygekXIWMAMYU>
Yer qrupu planetləri haqqında – <http://www.youtube.com/watch?v=98kjIWk62c>

D Öyrəndiklərinizi tətbiq edin blokunda verilmiş tapşırıqda şagirdlər dəftərlərində planetləri verilmiş xüsusiyyətlərə uyğunlaşdıraraq göstərə bilərlər: 1-a; 2-d; 3-c; 4-a; 5-b; 6-ç; 7-e.

Nə öyrəndiniz.

Zəif atmosferə malik, çökəklik və kraterlərdən ibarət planet **Merkuridir**. Şərqdə Dan ulduzu adlandırılın planet **Veneradır**. **Uran** səmada göy rəngli planetdir. Həyatın mövcud olduğu yeganə planet **Yerdir**. Günəş sistemində halqalarına görə asanlıqla seçilən planet **Saturndur**. Günəş sisteminin ən böyük planeti **Yupiterdir**. **Neptun** planetinin ən böyük peyki **Tritondur**.


E Öyrəndiklərinizi yoxlayın blokunda verilmiş suallar ətrafında şagirdlərlə müzakirə təşkil edə bilərsiniz.

Oiyatlındırmə meyarları: şorhetmə, müqayisətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Planetlərin özünə-məxsus xüsusiyyətlərini müəllimin köməyi ilə şərh edir.	Planetlərin özünə-məxsus xüsusiyyətlərini çətinliklə şərh edir.	Planetlərin özünə-məxsus xüsusiyyətlərini, əsasən, şərh edir.	Planetlərin özünə-məxsus xüsusiyyətlərini sərbəst şərh edir.
Yer kürəsi ilə digər planetlərin xüsusiyyətlərini çətinliklə müqayisə edir.	Yer kürəsi ilə digər planetlərin xüsusiyyətlərini qismən müqayisə edir.	Yer kürəsi ilə digər planetlərin xüsusiyyətlərini, əsasən, müqayisə edir.	Yer kürəsi ilə digər planetlərin xüsusiyyətlərini düzgün müqayisə edir.

Dörs 15/ Mövzu: PLANETLƏRİN QRUPLAŞDIRILMASI

ALT STANDARTLAR	1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqə ilə əlaqələndirir. • Planetləri müəyyən xüsusiyyətlərinə görə qruplaşdırır.



- A** Motivasiya mərhələsində şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdəki sual ətrafında müzakirə təşkil edə bilərsiniz. Fəndaxili integrasiya kimi əvvəl “Günəş sisteminin planetləri” mövzusunda öyrəndiklərinə əsaslanaraq planetlərin ən mühüm bir xüsusiyyətini soruşa bilərsiniz.

B “Fəaliyyət” blokunda verilmiş tapşırıqda şagirdlər dərslikdəki cədvəldən istifadə edərək verilmiş sualları cavablaşdırmalıdır. Bu tapşırıq şəhəfi şəkildə aparıla bilər.

C Müəllim yeni mövzunun izah edilməsində şagirdlərə cütlər formasında işləməyi təklif edə bilər. Onları “Fəaliyyət” blokunda verilən cədvəldəki məlumatlardan istifadə edərək planetləri aşağıdakı meyarlar üzrə müqayisə edə bilərlər. Bu zaman müəllim şagirdlərlə birlikdə belə bir cədvəli doldururlar:

Meyarlar	Daxili planetlər	Xarici planetlər
Günəşdən uzaqlığı	Yaxın yerləşirlər	Uzaq yerləşirlər
Ölçüləri	Böyük deyil	Nəhəngdirlər
Kimyəvi tərkibinə və sıxlığına görə	Sıx, bərk maddələrdən – silisium və dəmirdən ibarətdir	Qazabənzər maddələrdən və maye elementlərdən (hidrogen və helium) təşkil olunmuşdur
Öz oxu ətrafında dövr etməsi	Yavaş sürətlə firlanır	Sürətlə firlanır


Müqayisə meyarlarına Günəş ətrafında dövretmə müddətini də əlavə etmək olar. Əvvəlki dərslərə əsasən planetləri bu meyara görə də müqayisə etmək mümkündür. Müəllim bu işi qrup şəklində yerinə yetirmək istəyərsə, onda hər qrupa bir meyar üzrə daha dərindən tədqiqat aparmağı tapşırı bilər. Müqayisənin nəticələrini Venn diaqramı şəkilində təqdim etmək məqsədəuyğundur.

D Öyrəndiklərinizi tətbiq edin blokunda verilmiş tapşırığı kiçik qruplarla yerinə yetirmək daha faydalı olardı. Şagirdlər planetlərin Günəşdən uzaqlığına görə məsafəsini nəzərə almaqla dəqiqliyini çəkirərlər. Buna uyğun olaraq Merkuri Günəşdən 3 mm, Neptun isə 30 sm uzaqda çəkilə bilər. Planetlərin orbitlərinin ellipsoid formada çəkilməsi məqsədə uyğundur.

Nə öyrəndiniz.

Xarici planetlər Jupiter, Saturn, Uran, Neptun Günəşdən daha uzaq yerləşməsi və ölçülərinin nəhəngliyi ilə seçilir. Merkuri, Venera, Yer və Mars daxili planetlər olub, Günəşə yaxın yerləşirlər.

E Öyrəndiklərinizi yoxlayın blokunda şagirdlər xüsusiyyətlər və planetlər arasında əlaqə qurmalıdır.



Qiymətləndirmə meyarları: əlaqələndirmə, qruplaşdırma


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Planetləri müəyyən xüsusiyyətinə görə qruplaşdırmaqda çətinlik çəkir.	Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqeqi ilə qismən əlaqələndirir.	Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqeqi ilə, əsasən, əlaqələndirir.	Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqeqi ilə düzgün əlaqələndirir.
Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqeqi ilə əlaqələndirməkdə çətinlik çəkir.	Planetləri müəyyən xüsusiyyətinə görə müəllimin köməyi ilə qruplaşdırır.	Planetləri müəyyən xüsusiyyətinə görə, əsasən, qruplaşdırır.	Planetləri müəyyən xüsusiyyətinə görə düzgün qruplaşdırır.

LAYİHƏ

Dərs 16/ Mövzu: HƏYAT PLANETİ

ALT STANDARTLAR 1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.

TƏLİM NƏTİCƏLƏRİ • Yer kürəsinin həyat üçün əlverişli olmasını Günəş sistemindəki mövqeyi ilə əlaqələndirir.



A Motivasiya mərhələsində şagirdlərdə idaki fəaliq yaratmaq üçün dərslikdəki şəkillər ətrafında müzakirə təşkil edə bilərsiniz. Şagirdlərin yaş səviyyələri üçün bu mövzu çox maraqlıdır. Yönəldici suallardan istifadə edərək şagirdlərin yadplanetlilər haqqında düşüncəklərini müzakirə etmək olar.

B “Fəaliyyət” blokundakı tapşırıqda şagirdlər dərslikdə verilmiş şəkilləri inkişaf mərhələsinə görə düzənləndirirlər. Tapşırıq cütər, yaxud kiçik qrup şəklində aparılır.

C Şagirdlərin yeni informasiyanı mənimsəmələri üçün müxtəlif metodlardan istifadə etmək olar. BİBÖ, İQS, mətnin aparıcı ideyasının müəyyən edilməsi metodlarını tətbiq etmək olar. Məktəbin texniki bazası imkan verərsə, Internet resurslarında kainat və yeni planetlər haqqında olan səhifələri aşşadırmaq mümkündür.

D **Öyrəndiklərinizi tətbiq edin** blokunda verilmiş tapşırıqda şagirdlər dünyadan fiziki xəritəsində verilmiş məntəqələrə əsasən Yer kürəsində canlı aləmin yayılması ilə təbii şərait arasında əlaqəni müəyyən etməlidirlər. Xəritə üzərində Antarktida, Qrenlandiya, Şimal Buzlu okeani, Avropa, Hindistan, Braziliya, Şimali Afrika göstərilmişdir.

Nə öyrəndiniz. Yerdə həyat üçün əlverişli şərait yaradanamillərdən biri **suyun maye halında olması** ilə əlaqədardır. Həyat üçün əlverişli şəraitlərdən biri **əlverişli temperaturdur**. Planetimizdə həyatın mövcud olmasına imkan verən digər şərt **Yerin ölçüsüdür**.


Öyrəndiklərinizi yoxlayın blokunda şagirdlər yadplanetlilər haqqında esse yazlıdırlar.

Qiymətləndirmə meyarları: əlaqələndirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yer kürəsinin həyat üçün əlverişli olmasını Günəş sistemindəki mövqeyi ilə əlaqələndirməkdə çətinlik çəkir.	Yer kürəsinin həyat üçün əlverişli olmasını Günəş sistemindəki mövqeyi ilə qismən əlaqələndirir.	Yer kürəsinin həyat üçün əlverişli olmasını Günəş sistemindəki mövqeyi ilə, əsasən, əlaqələndirir.	Yer kürəsinin həyat üçün əlverişli olmasını Günəş sistemindəki mövqeyi ilə düzgün əlaqələndirir.

Dərs 17/ Mövzu: YERİN GÜNƏŞ ƏTRAFINDA HƏRƏKƏTİ

ALT STANDARTLAR	1.2.2. Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamalar aparır.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Günəş şüalarının düşmə bucağından asılı olaraq fəsillərin yaranmasını izah edir. Günəş şüalarının düşmə bucağına aid sadə hesablamalar aparır.



A Motivasiya mərhələsində şagirdlərdə idaki fəallıq yaratmaq üçün dərslikdəki kiçik məlumatı oxuyub, şagirdlərin də eyni hadisəni müşahidə edib-etmədiklərini so魯şmaq olar. Yönəldici suallardan istifadə etməklə bunun səbəbi ilə bağlı müzakirə təşkil edə bilərsiniz.

B “Fəaliyyət” blokunda verilmiş tapşırıqda şagirdlər dərslikdə verilmiş şəkilləri müzakirə etməlidirlər. Şəkillərdəki fəsillər müəyyənləşdirilməli, bu fəsillərdə günəşin düşmə bucağındakı fərqlilikləri izah edilməlidir. Tapşırıq kollektiv müzakirə şəklində də həyata keçirilə bilər.

C Şagirdlər VI sinif “Coğrafiya” kursundan planetdə fəsillərin dəyişməsinin əsas səbəbləri ilə tanış olmuşlar. Onlar üçün yeni anlayış Günəşin zenit vəziyyətinə aid olan məlumatdır. Günəş şüalarının düşmə bucağı müxtəlif fəsillərdə fərqli olur. Bu məqsədlə şagirdlərə aşağıdakı cədvəli tamamlamaq təklif edilir.

Yerin mövqeyi	Günəş hansı enlikdə zenitdədir	Bu gün necə adlandırılır	Hansı düstur ilə Günəş şüalarının düşmə bucağını hesablaşmaq olar
22 iyun	Şimal tropik xətt	Yay gündönümü	90- (məntəqənin coğrafi enliyi +23.5)
23 sentyabr	ekvator	Payız gecə-gündüz bərabərliyi	90- məntəqənin coğrafi enliyi
21 dekabr	Cənub tropik xətti	Qış gündönümü	90- (məntəqənin coğrafi enliyi - 23.5)
21 mart	ekvator	Yaz gecə-gündüz bərabərliyi	90- (məntəqənin coğrafi enliyi)

Texniki imkani olan siniflərdə videomaterialların nümayisi çox əhəmiyyətli olardı.

Bunun üçün aşağıdakı mənbələrdən istifadə etmək olar.


Yerin Günəş ətrafında hərəkəti:

http://www.youtube.com/watch?v=9zW6c_hfZ4c

<http://www.youtube.com/watch?v=i7o5aZlQ6mg>

Yeni mövzunun sxemlərlə izah edilməsi məqsədə uyğundur.

LAYİHE



D Öyrəndiklərinizi tətbiq edin.

30^0 c.e.	$66,5^0$ şm.e.	$23,5^0$ c.e.	70^0 şm.e
$90^0 - 30^0 = 60^0$	$90 - 66,5^0 = 23,5^0$	$90 - 23,5^0 = 66,5^0$	$90 - 70 = 20$

40^0 şm.e.	40^0 c.e.	20^0 c.e.	20^0 şm.e
$90^0 - (40 - 23,5) = 73,5^0$	$90^0 - (40 + 23,5) = 26,5^0$		

Nə öyrəndiniz. Günəş şüalarının Yer səthində 90^0 -lik bucaq altında düşməsi **zenit bucağı** adlanır. Yerin meylli hərəkətindən asılı olaraq zenit vəziyyəti **yay gündönümündə** Şimal tropikində, **qış gündönümündə** isə Cənub tropikində olur.

E Öyrəndiklərinizi yoxlayın.

Cavab: 1. A, B, E

Qiymətləndirmə meyarları: izahetmə, hesablama

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Günəş şüalarının düşmə bucağından asılı olaraq fəsil-lərin yaranmasını müəllimin köməyi ilə izah edir.	Günəş şüalarının düşmə bucağından asılı olaraq fəsillərin yaranmasını izah etməkdə çətinlik çəkir.	Günəş şüalarının düşmə bucağından asılı olaraq fəsil-lərin yaranmasını, əsasən, izah edir.	Günəş şüalarının düşmə bucağından asılı olaraq fəsil-lərin yaranmasını düzgün izah edir.
Günəş şüalarının düşmə bucağına aid sadə hesablamlar aparmaqdə çətinlik çəkir.	Günəş şüalarının düşmə bucağına aid sadə hesablamları müəllimin kömək-liyi ilə aparır.	Günəş şüalarının düşmə bucağına aid sadə hesablamları xırda səhv'lərlə aparır.	Günəş şüalarının düşmə bucağına aid sadə hesablamları düzgün aparır.


Dərs 18/ Mövzu: YERİN ÖZ OXU ƏTRAFINDA HƏRƏKƏTİ

ALT STANDARTLAR

1.2.2. Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamalar aparır.

TƏLİM NƏTİCƏLƏRİ

- Məntəqələr arasında yaranan vaxt fərqlərinin səbəbini izah edir.
- Yerli vaxt fərqiinin təyin olunmasına aid sadə hesablamalar aparır.




A Motivasiya mərhələsində şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdəki kiçik mətndə təsvir olunan situasiya müzakirə oluna bilər. “Nə üçün Fəridin dostu axşam ona “sabahın xeyir” deyir?”, “Amerikada səhər, Bakıda isə axşam olmasının səbəbi nə ola bilər?” və s. kimi suallar ətrafında şagirdlər fərziyyələrini söyləyirlər.

B “Fəaliyyət” blokundakı tapşırıqda şagirdlər dərslikdə verilmiş şəkildən istifadə edərək cədvəli tamamlamalıdır. Tapşırıq kollektiv müzakirə şəklində və ya cütlərlə həyata keçirilə bilər.

C Gecə və gündüzün yaranması səbəbləri şagirdlərə “Həyat bilgisi” və VI sinif “Coğrafiya” dərslərindən məlumdur. Buna görə də VII sinifdə şagirdlərin diqqətini mövsümənə asılı olaraq günün işıqlı vaxtının müddətinin dəyişkənliyinə yönəltmək lazımdır. Yeni informasiyanı şagirdlər “IQS” üsulundan istifadə edərək mənimsəyə bilərlər. “IQS” cədvəlinin müzakirəsi zamanı müxtəlif paralellərdə günün müddətinin sxemini nümayiş etdirmək məqsədəyğündür. Məntəqələrdə vaxtı təyin etmək üçün şagirdlərə belə bir alqoritm təklif etmək olar:

1. Məntəqələr arasında uzunluq fərqiini müəyyən etmək;



LAYİHƏ

- Məntəqələr arasında vaxt fərqini müəyyən etmək: bunun üçün 1-ci bənddə aldığımız nəticə 4-ə vurulur;
- Nəticədə vaxt dəqiqlərlə alınacaq. Onu saatə çevirmək üçün nəticə 60-a bölünür.
- Məntəqənin üfüqün hansı cəhətində yerləşdiyini müəyyən etmək. Əgər o, şərq-dədirse, onda axtardığımız məntəqədə vaxt bizim məntəqədəkindən daha çox olacaq. Ona görə də 3-cü bənddə alınan nəticə bizim məntəqənin vaxtna əlavə edilir.
- Əgər məntəqə qərbə yerləşirsə, onda vaxt bizim məntəqədəki vaxtdan daha az olacaq. Deməli, bizim məntəqədəki vaxtdan 3-cü bənddə alınan nəticə çıxılır.

Yerin öz oxu ətrafında firlanmasını əyani təsəvvür etmək üçün bu ünvandakı materialdan istifadə etmək olar:

<http://www.youtube.com/watch?v=M3vCwL9ZSKw>

D Öyrəndiklərinizi tətbiq edin.

A ilə B və C məntəqələri arasında vaxt fərqini tapın:

A-B: $30+60=90$ dərəcə $90 \times 4 = 360$ dəqiqə $360:60=6$ saat. A-C: vaxt fərqi yoxdur.

A-D: $120-30=90$ dərəcə $90 \times 4 = 360$ dəqiqə $360:60=6$ saat.

Nə öyrəndiniz.

Yerin sutkalıq hərəkəti nəticəsində gecə ilə gündüz növbələşir və Yer üzərində **vaxt fərqi** yaranır. Eyni meridian üzərində yerləşən məntəqələrin **yerli vaxtı** eyni olur. Yerin sutkalıq hərəkəti nəticəsində müəyyən ardıcılıqla təkrarlanan hadisələr **sutkalıq ritmik proseslər** əmələ götürir.

E Öyrəndiklərinizi yoxlayın:

Baki 50s.u.	Pekin 117 s.u.	Madrid 4 q.u.	Nyu-York 73 q.u.
12.00	1. $117-50=67$ 2. $67 \times 4=268$ 3. $268:60=4s\ 28\ dəq$ 4. $12+4s\ 28\ dəq=16s\ 28\ dəq$	1. $50+4=54$ 2. $54 \times 4=216$ 3. $216:60=3s\ 36\ dəq$ 4. $12-3s\ 36\ dəq=8s\ 24\ dəq$	1. $50+73=123$ 2. $123 \times 4=492$ 3. $492:60=8s\ 12\ dəq$ 4. $12-8s\ 2\ dəq=3s\ 48\ dəq$

Qiymətləndirmə meyarları: izah etmə, hesablama

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Məntəqələr arasında yaranan vaxt fərqlərinin səbəbini müəllimin köməyi ilə izah edir.	Məntəqələr arasında yaranan vaxt fərqlərinin səbəbini izah etməkdə çətinlik çəkir.	Məntəqələr arasında yaranan vaxt fərqlərinin səbəbini, əsasən, izah edir.	Məntəqələr arasında yaranan vaxt fərqlərinin səbəbini tam izah edir.
Yerli vaxt fərqi təyin olunmasına aid sadə hesablamalar aparmaqdə çətinlik çəkir. aparır.	Yerli vaxt fərqi təyin olunmasına aid sadə hesablamaları müəllimin köməyi ilə	Yerli vaxt fərqi təyin olunmasına aid sadə hesablamalarda kiçik səhv'lərə yol verir.	Yerli vaxt fərqi təyin olunmasına aid sadə hesablamaları düzgün aparır.

Elektron resurs:

<http://www.youtube.com/watch?v=M3vCwL9ZSKw>

LAYİHE


III TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Planetlərə aid olan əlamətləri cədvələ yazın.

Daxili planetlər	
Xarici planetlər	

2. Xəritəyə əsasən:

- a) 22 dekabrda verilmiş məntəqələrdə hansı fəslin olduğunu müəyyən edin:
A: _____
B: _____
C: _____
- b) A və C məntəqələri arasında olan vaxt fərqini hesablayın:



3. Bakının yerli vaxtına əsasən cədvəldə verilmiş şəhərlərin yerli vaxtını hesablayın.

Bakı 50° ş.u. 8 ⁰⁰	Tokio 140° q.u.	Ankara 33° ş.u.	Vaşinqton 77°. q.u.

4. Səhv fikirləri düzəldin.

- A) Günəş şüaları 30° enliklərdə zenitdə olur.

- B) Yer öz oxu ətrafında 365 günə tam dövr edir.

- C) Yerin Günəşə tərəf meyilliyi onun orbital hərəkətindən asılı olaraq dəyişmir.

- D) 22 dekabrda Cənub yarımkürəsində qış fəslidir.


5. Yerli vaxt nəyə deyilir?

- A) Eyni paralel üzərindəki vaxta
B) Eyni meridian üzərindəki vaxta
C) Ekvatordan hesablanan vaxta
D) Qırınıçdən hesablanan vaxta
E) Qonşu meridianlar arasındakı vaxt fərqinə

6. Yer planetini digər planetlərdən fərqləndirən xüsusiyyətlər:

1. _____
2. _____
3. _____

7. Günəş hansı məntəqədə zenitdə ola bilər? _____



TƏDRİS VAHİDİ – 4

YER SƏTHİNİN RELYEFI


TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir.
2.1.2. Fiziki xəritələri təhlil edir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **8 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

Dərs 20 / Mövzu: **YERİN DAXİLİ PROSESLƏRİ**

ALT STANDARTLAR	2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Yerin daxilində baş verən proseslərin Yer səthində relyefin formalaşmasına təsirini izah edir.




Dərsdə əsas məqsəd Yerin daxilində baş verən proseslərin yaranması və süxurların yerdəyişməsinin səbəblərini, daxili proseslərin fəaliyyəti ilə yaranan relyef formalarının şərh edilməsidir.

A Şagirdlərdə idrak fəallığı yaratmaq üçün VI sinif “Coğrafiya” və “Həyat bilgisi” fənlərindən öyrəndiklərini yadlarına salaraq zəlzələ, vulkan və qeyzərlərin başvermə səbəblərini soruşturmaq olar.

B “Fəaliyyət”də verilmiş tapşırığı “Zəlzələ və vulkanların yer səthinin relyefinin formalaşmasına necə təsir edir?” sualı ətrafında başlamaq olar. Şagirdlər dərslikdə verilmiş coğrafi obyektlərin hansılardını yerin daxilində baş verən proseslərin yaratdığını seçməlidirlər.

C Şagirdlər yeni mövzunu “açar sözləri üzə çıxarmaq” və ya “açar sözlər üçün sual qurmaq” üsullarının köməyi ilə təhlil edə və nəticədə mətni mənimşəyə bilərlər.

Yeni mövzunun mənimsənilməsində “izah etməklə oxu” üsulunu məqsədə uyğun hesab edərsinizsə, şagirdlər oxuduqları mətn parçalarında səbəb-nəticə əlaqələrini müəyyən etməlidirlər. Bunun üçün bir-biri ilə əlaqəli zəncirvari silsilə əsasında mən-tiqi ardıcılılığı yaratmalı və mətnin izahını aparmalıdırular.



Litosfer tavalarının sərhədlərini xəritədə göstərmək və kontur xəritədə çəkmək lazımdır. Məktəbdə şərait olarsa, müəllim internet resurslarından faydalanaraq şagirdlərə tavaların hərəkətinin videogörüntülərini nümayiş etdirə bilər.

<http://www.youtube.com/watch?v=gz7dJXpzLkU> (tavaların hərəkətinin videogörüntüləri)

<http://www.youtube.com/watch?v=wEyZ5r0d8d4> (tavaların toqquşmasının animasiyası)

<http://www.youtube.com/watch?v=PXmqQV3rsxY> (litosfer tavalarının hərəkəti haqqında məlumat)

<http://www.youtube.com/watch?v=YT9hZmTMfsv8> (materiklərin parçalanmasının animasiyası)

<http://www.youtube.com/watch?v=NYbTNFN3NB0> (animasiya-materiklərin parçalanması)

<http://www.youtube.com/watch?v=YPLsgoIPTw0> (animasiya-materiklərin parçalanması)


Morfostruktur anlayışını şagirdlərin daha yaxşı mənimsəməsi üçün əvvəlcədən bu formaları göstərən slaydlardan ibarət təqdimat hazırlaya bilərsiniz.

D Öyrəndiklərinizi tətbiq edin: $45+15=60$ $60 \times 111 = 6660$ km

$666\ 000\ 000 : 6 = 111\ 000\ 000$ il

Nə öyrəndiniz. Yerin dərinliklərində baş verən **endogen** proseslər litosferdə şaquli və üfüqi hərəkətlərə səbəb olur. Bu proseslər **tektonik hərəkətlər** adlanır. Daxili qüvvələrin yaradığı relyef formalarına **morfostuktur** deyilir.

E Öyrəndiklərinizi yoxlayın bölümündə verilmiş tapşırıqda şagirdlər sxemi dəfərlərinə çəkərək uyğunluğu müəyyən etməlidirlər:



Oiymatləndirmə meyarları: Izahetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yerin daxili proseslərinin səthin relyefinin formallaşmasına təsiri ni müəllimin köməyi ilə izah edir.	Yerin daxili proseslərinin səthin relyefinin formallaşmasına təsirini çətinliklə izah edir.	Yerin daxili proseslərinin səthin relyefinin formallaşmasına təsirini, əsasən, izah edir.	Yerin daxili proseslərinin səthin relyefinin formallaşmasına təsirini düzgün izah edir.

Dərs 21 / Mövzu: XARİCİ AMİLLƏRİN RELYEF TƏSİRİ

ALT STANDARTLAR	2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir.
TƏLİM NƏTİCƏLƏRİ	• Xarici amillərin relyefin müxtəlifliyinə təsirini şərh edir.




Mətndə əsas məqsəd endogen qüvvələrin təsiri ilə yaranmış relyef formalarının xərici qüvvələrin – küləyin, temperaturun, səth və yeraltı suların, buzlaqların təsirinə məruz qalaraq tədricən aşınması və baş verən eroziya prosesinin şərh edilməsidir.

A Şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdə verilmiş şəkillər üzrə müzakirə təşkil edə bilərsiniz. Onlardan hansı mağaraları tanıdıqlarını, mağaralardan hansı məqsədlə istifadə edildiyini və onların necə yarandığını soruşa bilərsiniz. Dərsin bu mərhələsində karst mağaralarının şəkillərini nümayiş etdirmək məqsədə uyğundur.

B “Fəaliyyət” mərhələsində verilmiş təcrübənin əsas məqsədi süxurların sukeçirmə qabiliyyətinin müəyyən edilməsidir. Dərsə başlamazdan əvvəl təchizatda göstərilən ləvazimati hazırlamaq lazımdır. Dərslikdə verilmiş mərhələlərə riayət edərək təcrübəni şagirdlərin iştirakı ilə göstərin.


C Yeni məlumatın mənimsənilməsini “İQS” strategiyasının vasitəsilə həyata keçirmək faydalıdır. Lakin mövzunu əyani-izahedici metodla izah etmək qərarına gəlsəniz, izahetmə zamanı lövhədə sxem qurmaq məqsədə uyğundur.



D Öyrəndiklərinizi tətbiq edin. Tapşırıqdakı şəkillərdə şagirdlər hansının xərici amillərin təsirindən yarandığını tapşılmalıdır: 1. Küləyin 2. Buzlağın 3. Yeraltı suyun.

Nə öyrəndiniz: Temperaturun kəskin dəyişməsindən süxurlarda **fiziki aşınma** baş verir. Suyun təsirilə süxurların tərkibinin dəyişməsi **kimyəvi aşınma**, canlı orqanizmlərin süxurlara təsiri **üzvi aşınmaya** səbəb olur. Süxurların xərici təsirlərlə dağıdılması, yuyulması **eroziya** adlanır. Ekzarasiya buzlaqların dağıdıcı fəaliyyətidir. Xərici proseslərin yaratdığı relyef formalarına **morfoskulptur** deyilir.

E Öyrəndiklərinizi yoxlayın bölməsindəki tapşırıqda şagirdlər suyun, küləyin və buzun təsirindən yaranan relyef formalarını seçib göstərməlidirlər.




Qiymətləndirmə meyarları: şərhətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Xarici amillərin reliyefin müxtəlifliyinə təsirini şərh etməkdə çətinlik çəkir.	Xarici amillərin reliyefin müxtəlifliyinə təsirini müəllimin köməyi ilə şərh edir.	Xarici amillərin reliyefin müxtəlifliyinə təsirini, əsasən, şərh edir.	Xarici amillərin reliyefin müxtəlifliyinə təsirini düzgün şərh edir.

Dərs 22 / Mövzu: DAĞLARIN YARANMASI

ALT STANDARTLAR	2.1.1. Yer səthində reliyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir. 2.1.2. Fiziki xəritələri təhlil edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> İri reliyef formalarını yaranmasına və mənşeyinə görə izah edir. Relyefin əmələ gəlməsində ilə endogen qüvvələrinin rolunu izah edir. Dağları materiklər üzrə uyğun qruplaşdırır.



Mövzunun tədris edilməsində əsas məqsəd Yer səthinin əsas reliyef formalarından biri olan dağların yaranmasına və mənşeyinə görə şərh edilməsi və dağların əmələ gəlməsi ilə endogen qüvvələri əlaqələndirməsidir.

A Şagirdlərdə idraki fəallıq yaratmaq üçün VI sinif coğrafiya fənnindən öyrəndiklərini yadlarına salaraq “Dağların digər reliyef formalarından fərqi nədir?” suali əsasında fərziyyələri dinişmək olar. Dağların elementləri – zirvə, ətək, yamac haqqında bilikləri yada salmaq məqsədilə istiqamətləndirici suallar verə bilərsiniz.


B Verilmiş tapşırıq cütlərlə yerinə yetirilə bilər. Əsas məqsəd – şagirdlərin dünyasının fiziki xəritəsindən istifadə etməklə, materiklərdə yerləşən dağları, onların hündürlüklərini və ən yüksək zirvələrinin tapılması və bu məlumatlar əsasında cədvəlin doldurulmasıdır.

	Avrasiya	Afrika	Şimali Amerika	Cənubi Amerika	Australiya
1. Silsilə	Himalay	Kilimancaro	Kordilyer	And	Böyük Suayrıçı
2. Silsilənin ən yüksək zirveləri	Comolunq-ma 8848m	Kilimancaro 5895m	Mak-Kinli 6193m	Akonkaqua 6962m	Kostyuşo 2228m

Şagirdlərin faal iştirak etmələri üçün onların dağları xarici görünüşünə görə necə fərqləndirməyi bilməlidirlər. Bu dərs üçün tektonik dağların (qırışq, qırışq-faylı, faylı) və vulkanların şəkillərlə slaydlardan ibarət təqdimatını hazırlamaq məqsədə uyğundur.

Texniki imkanları olan siniflərdə “Google Earth” programında dağların kosmik təsvirlərinə baxmaq faydalı olardı.

C Mətni oxumaq üçün müxtəlif üsullardan istifadə etmək olar. Müəllim dağları fiziki xəritədə göstərərək mətndə verilən məlumatlara uyğun izahat verilməlidir. Əsas diqqəti mətndə verilən şəkillərin aydınlaşdırılmasına yönəltmək lazımdır. *Sinklinal, antiklinal, horst, graben* kimi anlayışlar şagirdlər üçün yeni terminlardır. Müəllim izahatını sxem şəklində lövhədə, şagirdlər isə dəftərdə çəkə bilərlər.



D Öyrəndiklərinizi tətbiq edin.

Materiklər	Dağın adı	Mənşeyi	Yaşı
Avrasiya	Qafqaz	Tektonik	Cavan
Afrika	Kilimancaro	Vulkanik	Qədim
Şimali Amerika	Kordilyer	Tektonik	Cavan
Cənubi Amerika	And	Tektonik	Cavan
Avstraliya	Böyük Suayrıçı	Tektonik	Qədim

Nə öyrəndiniz. Dağlar mənşeyinə görə **tektonik dağlar** və **vulkanik dağlar** qruplarına bölünür. **Qırışiq** dağlar yer qabığı sükurlarının qırışmasından yaranır. Fəallığını itirmiş zonalarda **faylı** dağlar formalaşır. Yenidən tektonik proseslərə məruz qalan ərazilərdə **qırışiq-faylı** dağlar yaranır. **Vulkanik dağlar** vulkanların fəaliyyəti nticəsində yaranır.

E Öyrəndiklərinizi yoxlayın.

Tektonik dağlar: *Qafqaz, Himalay, Pamir, And, Alp*

Vulkanik dağlar: *Elbrus, Vezuvi, Kotopaxi, Etna*

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə aşağıdakı formada tapşırıqlar vermək olar: *Xəritədə vulkanları tapın, onların coğrafi koordinatlarını və mütləq hündürlüklərini təyin edin.*


19 şm.e. 97.q.u. (Orisaba 5636M) 2 c.e. 78.q.u. (Kotopaxi 5897M)

Oiyətləndirmə meyarları: izahetmə, əlaqələndirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İri relyef formalarını yaranmasına və mənşeyinə görə müəllimin köməyi ilə izah edir.	İri relyef formalarını yaranmasına və mənşeyinə görə çətinliklə izah edir.	İri relyef formalarını yaranmasına və mənşeyinə görə izah edərək kiçik səhvlərə yol verir.	İri relyef formalarını yaranmasına və mənşeyinə görə düzgün izah edir.
Relyefin yaranmasını endogen qüvvələrin rolü ilə çətinliklə əlaqələndirir.	Relyefin yaranmasını endogen qüvvələrin rolü ilə, müəllimin köməyi ilə əlaqələndirir.	Relyefin yaranmasını endogen qüvvələrin rolü ilə əlaqələndirməkdə qüsurlara yol verir.	Relyefin yaranmasını endogen qüvvələrin rolü ilə müstəqil əlaqələndirir.
Dağları materiklərə uyğunlaşdırırankən köbdür səhvlərə yol verir.	Dağları materiklərə uyğunlaşdırırankən müəllimin köməyindən istifadə edir.	Dağları materiklərə uyğunlaşdırırankən qüsurlara yol verir.	Dağları materiklərə müstəqil uyğunlaşdırır.

Dərs 23 / Mövzu: DÜZƏNLİKLƏRİN MÜXTƏLİFLİYİ


ALT STANDARTLAR	<p>2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir.</p> <p>2.1.2. Fiziki xəritələri təhlil edir.</p>
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Düzənliklərin mənşəyinə görə müxtəlifliyini izah edir. • Düzənliklərin yaranmasını ekzogen qüvvələrin rolu ilə əlaqələndirir. • Düzənlikləri materiklərə uyğun qruplaşdırır.



A Şagirdlərdə motivasiya yaratmaq üçün VI sinif “Coğrafiya” fənnindən düzənliliklərlə bağlı öyrəndiklərini yadlarına salmaq olar. Yönəldici suallardan istifadə edərək şagirdlərdə “Dağlar zaman keçdikcə dağılır, hamarlanır və düzənlilklərə çevrilir” fikrini formalasdırmaq və bunun hansı amillərin təsiri ilə baş verdiyini yada salmaq məqsədəyğundur.

B “Fəaliyyət”də verilmiş tapşırıq cütlərlə və ya qrupla yerinə yetirilə bilər. Şagirdlər Amazon ovalığı və Braziliya yaylası haqqında verilənləri oxuyaraq, onlar arasında fərqli və oxşar əlamətləri tapıb cədvəli doldurmalıdır. Cədvəl Venn diaqramı ilə də əvəz oluna bilər.

C Dərsi müəllim müxtəlif üsullarla izah edir, açar sözlərdən istifadə etməklə mətnə suallar verir. Şagirdlərə mətni oxuyaraq belə sxemi doldurmağı təklif edə bilərsiniz. Yeni mövzunun izahı prosesində düzənliliklərin hündürlükləri və onların mənşəyi arasındakı qanuna uyğunluğun mövcud olmasına aid bilikləri mənimseməsi vacibdir. Düzənliliklərin xəritədə göstərilməsi, kontur xəritədə çəkilməsi məsləhətdir.



D Öyrəndiklərinizi tətbiq edin.

Materiklər	Denudasion	Akkumulyativ
Avrasiya	Dekan, Orta Sibir, Qobi Anadolu, İran, Tibet	Qərbi Sibir, Xəzərsahili, Turan
Afrika	Ahaqqar, Tibesti, Darfur	
Şimali Amerika	Kolorado	Missisipi
Cənubi Amerika	Braziliya	Amazon
Avstraliya	Qərbi Avstraliya	

Nə öyrəndiniz. Akkumulyativ düzənlik süxurların çökdürülməsi nəticəsində yaranır. Aşınma qüvvələrinin təsiri ilə süxurların parçalanması, dağıılması və hərəkətlənməsi nəticəsində yaranan düzənliliklərə **denudasion düzənlik** deyilir.


E Öyrəndiklərinizi yoxlayın. 1. Amazon; 2. Xəzəryani; 3. Qərbi Sibir; 4. La-Plata; 5. Böyük Çin; 6. Meksikayani – akkumulyativ; 7. Qərbi Avstraliya; 8. Mərkəzi düzənlik; 9. Dekan; 10. Braziliya; 11. Şərqi Afrika; 12. Orta Rus – denudasion

Qiymətləndirmə meyarları: izahetmə, əlaqələndirmə, qruplaşdırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Düzənliliklərin mənşeyinə görə müxtəlifliyini izah etməkdə çətinlik çəkir.	Düzənliliklərin mənşeyinə görə müxtəlifliyini izah edərək səhv'lərə yol verir.	Düzənliliklərin mənşeyinə görə müxtəlifliyini, əsasən, izah edir.	Düzənliliklərin mənşeyinə görə müxtəlifliyini düzgün izah edir.
Düzənliliklərin yaranmasını ekzogen qüvvələrlə zəif əlaqələndirir.	Düzənliliklərin yaranmasında ekzogen qüvvələrin rolunu müəllimin köməyi ilə əlaqələndirir.	Düzənliliklərin yaranmasında ekzogen qüvvələrin rolunu cüzi qüsurlarla əlaqələndirir.	Düzənliliklərin yaranmasını ekzogen qüvvələrin rolunu sərbəst və düzgün əlaqələndirir.
Düzənlilikləri materialklərə uyğun qruplaşdırarkən kobud səhv'lərə yol verir.	Düzənlilikləri materialklərə uyğun qruplaşdırarkən müəllimin köməyindən istifadə edir.	Düzənlilikləri materialklərə uyğun qruplaşdırarkən cüzi qüsurlara yol verir.	Düzənlilikləri materialklərə uyğun sərbəst qruplaşdırır.

Dərs 24 / Mövzu: OKEAN DİBİNİN RELYEFI

ALT STANDARTLAR	2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir. 2.1.2. Fiziki xəritələri təhlil edir.
TƏLİM NƏTİCƏLƏRİ	• Fiziki xəritədən istifadə edərək okean dibi relyefinin müxtəlifliyini şərh edir.



A Şagirdlərdə idrakı fəallıq yaratmaq üçün dünyanın fiziki xəritəsini və ya globusu göstərərək bir neçə yönəldici sual vermək olar: “Xəritədə hansı rəng üstünlük təşkil edir?”, “Bu rəng nəyi bildirir?”, “Göy rəng xəritə üzərində hər yerdə eyni çalarlarlaşı verilib?”, “Göy rəngin müxtəlif çalarları nəyi bildirir?”, “Dərinlik skaları dedikdə, nə başa düşürsünüz?” və s.

LAH

- B** Tapşırıq cütlərlə və ya qrupla yerinə yetirilə bilər. Şagirdlər cədvəli dəftərlərinə çəkməli və dünyanın fiziki xəritəsinin dərinlik şkalasından istifadə edərək rəqəmlərlə göstərilmiş ərazilərin dərinliklərini təyin etməlidirlər.

C Yeni mövzuya aid materialların mənimisənilməsində izahedici oxu üsulundan istifadə etmək olar. İzahatın daha səmərəli olması üçün okean dibinin sxemini lövhəyə çəkə, yaxud əvvəlcədən hazırlanmış müvafiq təqdimati nümayiş etdirə bilərsiniz. Yaxşı olar ki, şagirdlər özləri də müəllimlə paralel okeandibi relyefin sxemini dəftərlərinə çəksinlər. Okeandibi relyef formalarının təbii şəkil slaydları ilə göstərilməsi mənimsemənin səviyyəsini artırı bilər.

D Öyrəndiklərinizi təbliğ edin:

D Öyrəndiklərinizi tətbiq edin;
1. Siyahıları - 1. 2. 11022

1. Şimal Buzlu okean 2. 11022 metr 3. Atlantik 4. Zond çöküğü - //29 m
Nordpol - 11022 Metrelik deniz dibinin 1. Atlanitik 4. Zond çöküğü - //29 m
Nordpol - 11022 Metrelik deniz dibinin 1. Atlanitik 4. Zond çöküğü - //29 m

Nə öyrəndiniz. Materiklərin sahilində dəniz suları ilə örtülmüş kənar hissələr **şelf** adlanır. Şelfin davamı **materik yamacıdır**. Materiklə okean yerqabığı arasındaki sərhəd **materik ətəyi** adlanır. Okean dibində ən böyük relyef forması **abissal düzənlilikləridir**. **Orta okean dağ silsilələri** okeanda ən hündür relyef formasıdır. Okeanlarda ensiz və dərin çökəkliklər **okean novu** adlanır.


E Öyrəndiklərinizi yoxlayın. Cavab: 1-F, 2-C, 3-A, 4-E, 5-B, 6-D

Qiymətləndirmə meyarlari: Şərh etmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Fiziki xəritədən istifadə edərək okeandibi relyefin müxtəlifliyini müəllimin köməyi ilə sərh edir.	Fiziki xəritədən istifadə edərək okeandibi relyefinin müxtəlifliyini çətinliklə sərh edir.	Fiziki xəritədən istifadə edərək okeandibi relyefin müxtəlifliyini xırda səhv'lər buraxaraq sərh edir.	Fiziki xəritədən istifadə edərək okeandibi relyefin müxtəlifliyini düzgün şərh edir.

Dərs 25 / Mövzu: YERALTI SƏRVƏTLƏR NECƏ PAYLANIB

ALT STANDARTLAR	2.1.2. Fiziki xəritələri təhlil edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Yeraltı sərvətlərin relyeflə əlaqəsini şərh edir.• Faydalı qazıntı yataqlarını materiklər üzrə qruplaşdırır.



- A** Şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdə verilmiş faydalı qazıntıların şəkillərini göstərərək adlarını, haradan əldə olunmasını, faydalı qazıntılardan nə məqsədlə istifadə edilməsini və həyatımızdakı rolü barədə soruşa bilərsiniz.

B “Fəaliyyətdə” verilmiş tapşırıq cütlərlə və ya qrupla yerinə yetirilə bilər. Şagirdlər dərslikdə verilmiş cədvəli dəftərlərinə çəkərək tamamlamalıdırlar. Müzakirəni dərslikdəki suallar əsasında apara bilərsiniz.

C Yeni mövzunun mənimsənilməsi prosesində dərsi izah etdiyiniz vaxt şagirdlər eyni zamanda şərti işarələrin köməyi ilə adıçəkilən faydalı qazıntı yataqlarını kontur xəritə üzərində qeyd etsinlər. Bu işin bütün siniflə yerinə yetirilməsi məqsədə uyğundur. Lakin kontur xəritə üzərində işə başlamazdan əvvəl şagirdlərin diqqətinə kontur xəritə üzərində aparılan işin qaydalarını çatdırmaq yerinə düşər: şərti işarələri adı qara karandaşla çəkmək, coğrafi adları isə qələmlə və düzgün yazımaqla legenda yaratmaq lazımdır. Şagirdlərin fəaliyyətini elə istiqamətləndirin ki, işin sonunda onlar çökəmə çuxurların, əsasən, düzənlik ərazilərdə, maqmatik sūxurların isə dağlıq ərazilərdə yayılması nəticəsinə gəlsinlər.

D Öyrəndiklərinizi tətbiq edin.

1. yanar – təbii qaz, daş kömür torf; filiz – qalay, boksit; qeyri-filiz – mərmər fosforit.

Nə öyrəndiniz. Yer qabığında rast gəlinən mineral sərvətlər **faydalı qazıntılar** adlanır. Dəmir, mis, qalay **filiz**, apatit, fosforit, mərmər **qeyri-filiz**, neft, təbii qaz, daş kömür **yanar faydalı qazıntıları**dır.

Öyrəndiklərinizi yoxlayın blokundakı tapşırıqda şagirdlər mətndən istifadə edərək ərazilərə uyğun gələn faydalı qazıntıları və müvafiq ölkələri tapmalıdırular.


Ərazilər	Faydalı qazıntılar	Ölkələr
Appalaçı dağları	Dəmir filizi, daş kömür	ABŞ
Qərbi Sibir ovalığı	Neft, qaz	Rusiya
Ural dağları	Dəmir filizi	Rusiya
Qviana yaylaşısı	Boksit	Surinam, Braziliya, Qayana

Oiymətləndirmə meyarları: qruplaşdırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Faydalı qazıntı yataqlarını materiklər üzrə qruplaşdırarak kən səhv'lərə yol verir.	Faydalı qazıntı yataqlarını materiklər üzrə qruplaşdırarak kən müəllimin köməyindən istifadə edir.	Faydalı qazıntı yataqlarını materiklər üzrə qruplaşdırarak cüzi səhv'lərə yol verir.	Faydalı qazıntı yataqlarını sərbəst olaraq materiklər üzrə qruplaşdırır.

Dərs 26 / Mövzu: PRAKTİK DƏRS. AZƏRBAYCAN RESPUBLİKASININ RELYEFİ

ALT STANDARTLAR	2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir. 2.1.2. Fiziki xəritələri təhlil edir.
TƏLİM NƏTİCƏLƏRİ	• Fiziki xəritədən istifadə edərək Azərbaycan Respublikasının relyefini təhlil və şərh edir.



Dərsdə şagirdlər Azərbaycan Respublikasının dağları və düzənliklərini fiziki xəritədən istifadə edərək təhlil və şərh edəcəklər. Orografik xəritədə çox sayıda coğrafi adlar olduğuna görə sizin köməyiniz olmadan şagirdlərin onlar arasında seçim etməsi çətin ola bilər. Praktik işlərin bütün siniflə aparılması daha məqsədəyənqundur. Bu zaman siz coğrafi adları xəritədə göstərməli, şagirdlər isə həmin obyektləri kontur xəritədə qeyd etməlidirlər. Verilmiş tapşırıqlar cütür və ya kiçik qruplar şəklində aparıla bilər. Şagirdlərə tələb olunan nomenklaturanın siyahısı verilir. Onlar sərbəst olaraq obyektləri orografik xəritədə tapır və kontur xəritəyə köçürürlər. İşin sonunda şagirdlər arasında qarşılıqlı qiymətləndirmə həyata keçirmək olar. Məsələn, şagirdlərdən biri zirvənin və ya dağın adını söyləyir, o biri isə onu xəritədə göstərir. Düzgün cavabın hər birinə 1 bal verə bilərsiniz. Maksimal bal toplayanlar xüsusi vurğulana bilər.


A Tapşırıq 1. Tapşırığın həll edilməsi şagirdin bu mövzunu necə mənimsədiyiini göstərən meyar ola bilər. Əgər şagirdlər Azərbaycanın dağ və düzənliklərini xəritədə göstərməyi bacarırlarsa, deməli, onlar növbəti tapşırığı da yerinə yetirəcəklər.

Dövlətlər	Dağlar	Düzənliklər
İran		
Gürcüstan		
Rusiya		
Ermənistan		

B Tapşırıq 2.

Ərazilərin adı	Dağlar	Zirvələr
Böyük Qafqaz	Baş Qafqaz, Yan silsilə, Ləngəbiz	Bazardüzü, Tufandağ, Şahdağ, Babadağ
Kiçik Qafqaz	Murovdağ, Qarabağ, Zəngəzur, Vulkanik yayla	Qapıcıq, Gamişdağ, Dəlidağ, Böyük Kirs
Talış dağları	Talış, Peştəsər, Burovar	Kömürköy, Qızıyurdu

C Tapşırıq 3. Müəllim şagirdlərə düzənliliklərin siyahısını verir. Şagirdlər müstəqil olaraq onları qruplaşdırır və kontur xəritədə qeyd edirlər.




Oiyatlındirmə meyarlari: təhlil və şərhetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Fiziki xəritədən istifadə edərək Azərbaycan Respublikasının relyefini təhlil və şərh etməkdə çətinlik çəkir.	Azərbaycan Respublikasının relyefini təhlil və şərh edərkən müəllimin köməyindən istifadə edir.	Azərbaycan Respublikasının relyefini, əsasən, təhlil və şərh edir.	Azərbaycan Respublikasının relyefini düzgün təhlil və şərh edir.

Dərs 27 / Mövzu: AZƏRBAYCAN RESPUBLİKASININ FAYDALI QAZINTILARI

ALT STANDARTLAR	2.1.2. Fiziki xəritələri təhlil edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Fiziki xəritədən istifadə edərək faydalı qazıntıları qruplaşdırır. Azərbaycan Respublikasında çıxarılan faydalı qazıntıları növlərinə görə təhlil edir.



Dərsdə əsas məqsəd Azərbaycan Respublikasının zəngin mineral və faydalı qazıntılarının müxtəlif növlərinin şərh edilməsi və fiziki xəritələrdən istifadə edərək faydalı qazıntıların yayılmasına görə qruplaşdırılmasıdır.

A Şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdə verilmiş şəkillərdəki faydalı qazıntıların hansının filiz, qeyri-filiz və yanar faydalı qazıntı olduğunu soruşa bilişiniz. Onlara bir neçə yönəldici sual da vermək olar: “Azərbaycan hansı faydalı qazıntıları ilə məshhurdur?”, “Respublikamızın hansı bölgələrində faydalı qazıntılar çıxarılır?”, “Faydalı qazıntılardan hansı sahələrdə istifadə edilir?” və s.

B “Fəaliyyət”də verilmiş tapşırıq cütlərlə və ya qrupla yerinə yetirilə bilər. Şagirdlər cədvəli dəftərə çəkib, verilmiş xəritəyə əsasən Azərbaycanın faydalı qazıntılarını qruplaşdırmalı və növlərini müəyyənləşdirməlidirlər.

LAYHE

C Yeni mövzunun mənimsənilməsi üçün “Yeraltı sərvətlər necə paylanıb” mövzusuna müraciət edərək bəzi məlumatları yada salmaq olar. Şagirdlər mətni oxuyaraq, fərdi, cütlərlə və ya qrup şəklində dərsliyin son səhifəsindəki xəritədə olan şərti işarələrin köməyi ilə faydalı qazıntı yataqlarını kontur xəritədə qeyd edirlər. Şagirdlər bütün dünyada olduğu kimi, respublika ərazisində də çökəmə mənşəli süxurların düzənliklərdə, maqmatik mənşəlilərin isə dağlıq ərazilərdə yayılması nəticəsinə gəlməlidirlər.


D **Öyrəndiklərinizi tətbiq edin** blokunda verilmiş tapşırıqda şagirdlər mətndən və fəaliyyətdə verilmiş xəritədən istifadə edərək cədvəli doldurmalıdırılar.

Xəzər dənizi	Kiçik Qafqaz	Böyük Qafqaz	Naxçıvan	Kür-Araz ovalığı
neft	dəmir filizi	Polimetal	Polimetal	neft
qaz	alunit		xörək duzu	
	mis		travertin	
	qızıl		molibden	
	civə			

Nə öyrəndiniz. Azərbaycanın ən iri neft və qaz yataqları Xəzər dənizindədir. Ən iri neft yataqları “Azəri”, “Günəşli”, “Cıraq”dır. İri dəmir filizi yatağı Daşkəsəndədir. Polimetal ehtiyatlarına Naxçıvanda, Balakəndə rast gəlinir. Kəlbəcər və Gədəbəy mis və qızılı zəngindir.

E Öyrəndiklərinizi yoxlayın. 1. 1 – b, 2 – a, 3 – d, 4 – c

2.



Oiymatlaşdırma meyarlari: qruplaşdırma, təhliletmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Fiziki xəritədən istifadə edərək faydalı qazıntıları qruplaşdırmaqdə çətinlik çəkir.	Fiziki xəritədən istifadə edərək faydalı qazıntıları qismən qruplaşdırır.	Fiziki xəritədən istifadə edərək faydalı qazıntıları, əsasən, qruplaşdırır.	Fiziki xəritədən istifadə edərək faydalı qazıntıları düzgün qruplaşdırır.
Azərbaycan Respublikasında çıxarılan faydalı qazıntıları növlərinə və ərazi üzrə paylanmasına görə təhlil etməkdə çətinlik çəkir.	Azərbaycan Respublikasında çıxarılan faydalı qazıntıları növlərinə və ərazi üzrə paylanmasına görə təhlil edərkən səhvler buraxır.	Azərbaycan Respublikasında çıxarılan faydalı qazıntıları növlərinə və ərazi üzrə paylanmasına görə, əsasən, təhlil edir.	Azərbaycan Respublikasında çıxarılan faydalı qazıntıları növlərinə və ərazi üzrə paylanmasına görə düzgün təhlil edir.

IV TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ


1. Cədvəlin xanalarına uyğun nömrələri qeyd edin.

- | | |
|-------------------|-----------------------------|
| 1. Mağara | 5. Vulkan krateri |
| 2. Sıra dağlar | 6. Barxan |
| 3. Okean novu | 7. Orta okean dağ silsiləsi |
| 4. Moren təpələri | 8. Sirkəklər |

Morfostruktur	Morfoskulptur

2. Cümləni tamamlayın:

1. Canlı orqanizmlərin təsirindən səxurların parçalanması “_____” adlanır.
 2. Səxurların istidən genişlənməsi və soyuqdan sıxılması nəticəsində “_____” baş verir.
 3. Səxurların suda həll olaraq tərkibini dəyişməsi “_____” adlanır.
3. Kontur xəritədə rəqəmlərə uyğun gələn dağları müəyyən edin.



1		4		7	
2		5		8	
3		6		9	


4. Düzgün olan ifadəni müəyyən edin:

- A) Kəlbəcərdə zəngin alunit yataqlarına rast gəlinir.
- B) Filizçayda polimetal yataqları yayılmışdır.
- C) Qaz ehtiyatları “Azəri” yatağında yayılmışdır.
- D) Qızıl yataqları Abşeronda yerləşir.

E) Xörək duzuna Lənkəranda rast gəlinir.

5. Okeandibi relyef formalarının adlarını müəyyənləşdirin:

1. _____
2. _____
3. _____
4. _____
5. _____




6. Mənşəyinə görə düzənlikləri qruplaşdırın:

- | | |
|---------------|----------------|
| 1. Amazon | 2. Dekan |
| 3. Missisipi | 4. Qərbi Sibir |
| 5. Braziliya | 6. Qobi |
| 7. Orta Sibir | 8. Xəzəryani |

Akkumulyativ	Denudasion

7. Uyğunluğu xətlərlə müəyyən edin:

Bazardüzü
Böyük Kirs
Gamışdağ
Dəlidəğ
Qapıcıq



TƏDRİS VAHİDİ – 5

YERİN HAVA TƏBƏQƏSİ

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini izah edir.


2.1.4. Hava elementlərinə dair sadə hesablamalar aparır.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 7 saat

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: 1 saat

Dərs 29 / Mövzu: HAVANIN TEMPERATURUNUN DƏYİŞMƏSİ

ALT STANDARTLAR	2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir. 2.1.4. Hava elementlərinə dair sadə hesablamalar aparır.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Havanın temperaturunun üfüqi istiqamətdə dəyişməsini izah edir.Temperaturun şaquli istiqamətində dəyişməsinə əsasən müxtəlif hündürlükdə havanın temperaturunu hesablayır.



2.1.3. və 2.1.4. standartları atmosfer hadisələri ilə bağlı məsələləri əhatə edir. Bu mövzuda onlar qismən reallaşacaqdır. Şagirdlər bu mövzuda havanın temperaturunun üfüqi dəyişməsi, izotermələr, mütləq maksimum və mütləq minimum kimi yeni terminlərlə tanış olacaqlar.

A Motivasiya dərslikdə verilən şəkil və sual ətrafında qurula bilər. İKT imkanları olan siniflərdə virtual qlobusun köməyi ilə Yer kürəsində səyahət etmək, “Google Earth” programında Bazardüzü, Comolunqma və Kilimancaro zirvələrindəki bulaqları şagirdlərə nümayiş etdirmək faydalı olardı.

B Tapşırığı verməzdən əvvəl şagirdlərə hündürlüyü qalxdıqca hər 1000 metrdə temperaturun 6°C aşağı düşməsini sxem üzərində izah etmək lazımdır. Hər növbəti

hündürlük pilləsində temperaturun 6°C dəyişməsi qeyd olunmuşdur. Şagirdlər bu məntiqi ardıcılıqlıdan istifadə edərək 2000 metr hündürlükdə havanın temperaturunun $+12^{\circ}\text{C}$, 4000 metr hündürlükdə isə 0°C olduğunu müəyyən edirlər. Hesablama aparıldığdan sonra “*Hansi hündürlükdən başlayaraq qar əriməz?*” sualı ilə müraciət etmək olar. Şagirdlər 4000 metrdən yüksəkdə havanın temperaturunun 0°C -dən aşağı olduğunu və qarların ərimədiyini söyləməlidirlər.

C Mətnin mənimsənilməsi üçün şagirdlər tərəfindən sınıfda oxunması, yaranan sualları müzakirə etmək üçün “Fasiləli oxu” üsulundan istifadə etmək məqsədə uyğundur. Mətnlə işləyərkən nəzərə almaq lazımdır ki, 3-cü fəsildə 1.2.2. standartı – “Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamlar aparır” – reallaşdırılmışdır və şagirdlər artıq bilirlər ki, havanın temperaturu günəş şüalarının düşmə bucağından asılıdır. Dərslikdəki şəkillərlə iş biliklərin möhkəmlənməsinə imkan verir. Yer kürəsində temperaturun paylanması qanuna uyğunluğunu başa salmaq üçün şagirdlərə suallarla müraciət etmək olar. Məsələn: “*Nə üçün Şimal yarımkürəsində ən yüksək temperatur yayda, ən aşağı temperatur isə qışda müşahidə edilir?*” Bu suala cavab verərkən şagirdləri temperaturun paylanması qanuna uyğunluğunu Yerin öz xəyalı oxunun orbit müstəvisinə meyilliyi ilə əlaqələndirməyə yönəltmək lazımdır. “Izoterm” anlayışı haqqında şagirdlərdə təsəvvür yaratmaq üçün dərslikdəki xəritənin təhlili məqsədə uyğundur. Şagirdlərin diqqətini dərslikdəki xəritədə illik izotermə yanaşı, yanvar və iyul aylarının izotermərinin də verildiyinə yönəltmək lazımdır.

Xəritəyə əsasən müzakirə ediləcək suallar:

1. Afrikanın böyük hissəsi hansı izotermələr arasında yerləşir? ($+20^{\circ}\text{C}$)
2. 40-cı paraleldən hansı izoterm keçir? ($+10^{\circ}\text{C}$)
3. Avrasiyanın şimalında və Şimali Amerikada orta illik temperatur nə qədərdir?

Mətndə verilən coğrafi adlar: Liviya, Ölüm dərəsi, Antarktida, Oymyakon – maksimal və minimal temperaturun müşahidə edildiyi məntəqələri xəritədə göstərmək və kontur xəritədə qeyd etmək məqsədə uyğundur.

D Öyrəndiklərinizi tətbiq edin.

Hər 1000 metrdə temperatur 6°C aşağı düşdüyüñə görə $6 \times 2 = 12$. Deməli, Yer səthində $8 + 12 = 20^{\circ}\text{C}$, 4 km hündürlükdə isə $8 - 12 = -4^{\circ}\text{C}$ olacaq.

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlər üçün aşağıdakı tapşırıqları vermək olar. Atlasdakı xəritələrin məlumatlarından istifadə edərək verilmiş hündür dağların zirvəsindəki temperaturları müəyyən edin.

1. Comolunqma (ətəyində $+24^{\circ}\text{C}$, zirvədə -30°C). 2. Akonkaqua (ətəyində $+16^{\circ}\text{C}$, zirvəsində -26°C). 3. Elbrus (ətəyində $+18^{\circ}\text{C}$, zirvəsində -15°C)

Nə öyrəndiniz. Temperatur amplitudası ən yüksək və ən alçaq temperaturların fərqidir. İqlim xəritələrində təsvir olunan **izotermələr** eyni temperatura malik nöqtələri birləşdirir. Yer kürəsində müşahidə olunan ən yüksək temperatur **mütlöq maksimum** adlanır. **Mütlöq minimum** isə qeydə alınmış ən alçaq temperaturdur.

E Öyrəndiklərinizi yoxlayın. Ən yüksək – Roma, Ankara; Ən alçaq – Moskva, Kiyev. Qış izotermi: Bakı $+5^{\circ}\text{C}$, Oslo $+5^{\circ}\text{C}$, Roma $+10^{\circ}\text{C}$.

Qiymatləndirmə meyari: izahetmə, hesablama aparma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Temperaturun üfüqi istiqamətdə dəyişməsini müəllimin köməyi ilə izah edir.	Temperaturun üfüqi istiqamətdə dəyişməsini çətinliklə izah edir.	Temperaturun üfüqi istiqamətdə dəyişməsini, əsasən, izah edir.	Temperaturun üfüqi istiqamətdə dəyişməsini əhatəli izah edir.
Sadə hesablamaları müəllimin köməyi ilə aparır.	Sadə hesablamaları çətinliklə aparır.	Sadə hesablamaları apararkən kiçik səhv'lərə yol verir.	Sadə hesablamaları düzgün aparır.


Dörs 30 / Mövzu: ATMOSFER TƏZYİQİ

ALT STANDARTLAR

2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.
 2.1.4. Hava elementlərinə dair sadə hesablamalar aparır.

TƏLİM NƏTİCƏLƏRİ

- Atmosfer təzyiqi və onun dəyişməsini izah edir.
- Təzyiqlə bağlı sadə hesablamalar aparır.



Mətndə atmosfer təzyiqinin quru və okean üzərində dəyişməsinin səbəbləri araşdırılacaqdır. Şagirdlər “normal atmosfer təzyiqi”, “yüksek təzyiq”, “alçaq təzyiq”, “izobar” kimi yeni anlayışlarla tanış olacaq, atmosfer təzyiqi ilə bağlı hesablamalar aparacaqlar.

A Mövzuya başlamaq, şagirdləri aktivləşdirmək üçün onların nə vaxtsa yüksək dağlara çıxdıqları, yaxud təyyarə ilə harasa uçduqları barədə suallar vera bilərsiniz. Bu zaman onlarda yaranmış dəyişiklikləri hiss edib-etmədiklərini danışmağı təklif edə bilərsiniz. “Bunun səbəbi nədir?” suali əsasında müzakirə təşkil edə bilərsiniz.

Əlavə məlumat. Şagirdlərə belə məlumatın verilməsi əhəmiyyətli olardı. Yerdə olan bütün cisimlər, o cümlədən hava da çəkiyə malikdir. Dəniz səviyyəsində 1 m^3 havanın çəkisi təqribən 1 kq 33 qramdır. Hava yer səthində olan bütün cisimlərə və bizi təsir göstərir. Biz bu təzyiqi hiss etmirik. Bu onunla izah olunur ki, bədənimizin daxilindəki təzyiq atmosfer təzyiqinə bərabərdir. Avtomobilə yüksəkliyə qalxdıqda və ya endikdə, təyyarə enmə zolağına enəndə və ya hündürlüyü qalxanda biz qulaq pərdələrinə təzyiqi dərhal hiss edirik.

Okean səviyyəsindən müxtəlif hündürlükdə insan özünü necə hiss edir?

Hündürlük	İnsan organizminin reaksiyası
2 km-dən qədər	təhlükəsiz zonadır
2-4 km	ürək-damar sistemində, hiss orqanlarında bəzi pozuntular olur, lakin insanın əhval-ruhiyyəsi tezliklə bərpa olunur
4-5 km	əhval-ruhiyyə pislşir
6-8 km	kritik zona sayılır – orqanizmdə ciddi pozuntular müşahidə olunur
8 km-dən çox	öldürücü zona – insan bu hündürlükdə nəfəsverici cihaz olmadan 3 dəqiqədən artıq qala bilmir


B Təcrübə şagirdlərdən biri tərəfindən lovhənin qarşısında aparıla bilər. Şagirdləri müzakirə aparmağa həvəsləndirmək üçün stəkandakı suyun niyə tökülmədiyini, bunun nə ilə əlaqəli olduğunu soruşturmaq olar. **İzahat:** qabı kağızla möhkəm örtdü-yümüz zaman biz onun daxilindəki təzyiqlə (bu, havanın və suyun təzyiqindən ibarətdir) ətrafindakı havanın təzyiqini bərabərləşdirdik. Su ilə dolu qabı birdən üzüşaşığı çevirirəndə yenə də heç nə dəyişmədi, atmosfer təzyiqi yenə də xaricdən suya təsir edib onu qabdan tökülməyə qoymadı.

Diqqət! Əgər götürdüyümüz su lazım olandan çox və ya az olarsa, bu zaman təcrübə uğursuz alına bilər. Yaxşı olar ki, əvvəlcədən təcrübəni sınaqdan keçirin, suyun miqdarını müəyyən edin.

C Yeni materialın öyrənilməsində “Oxu, şərh et” üsulundan istifadə etmək faydalı olar. Şagirdlər müxtəlif təzyiq sahələrinin yaranmasını başa salmaq lazımdır. Bunun üçün isti havanın yuxarıya qalxan hərəkətini sübut edən müxtəlif təcrübələr nümayiş etdirilə bilər.


Isti havanın hərəkətini lövhədə sxem çəkməklə də izah etmək olar. Üfüqi xətt çəkərək üzərində ekvator, tropik, müləyim enliklər və qütbələri qeyd etmək lazımdır. Cədvəldəki qeydlərə əsasən aşağıdakı sualları vermək olar:

1. *Yer səthi necə qızır?*
 2. *Hava istidir, yoxsa soyuqdur?*
 3. *Yüngüldür, yoxsa ağır?*
 4. *Qalxır, yoxsa enir?*
 5. *Əgər hava qalxırsa, (enirsə) bu ərazidə təzyiq artır, yoxsa azalır?*
- Nəticədə belə bir sxem alınır.



Diqqəti yönəltmək lazımdır ki, tropiklərdə yüksək temperatur olsa da, havanın qalxan hərəkəti baş vermir, ekvator boyu qalxan hava soyuyaraq tropik enliklərdə aşırlaşaraq havanın enən hərəkətini yaradır.

Şagirdlərə izobar anlayışını mənimsətmək üçün iqlim xəritələrində çəkilmiş izobarları lövhədə də çəkmək məqsədə uyğundur. Lövhədə məntəqələri qeyd etmək və şagirdlərin birinə uyğun rəqəmlərin birləşdirilmək əsini tövsiyyə etmək olar.



D Öyrəndiklərinizi tətbiq edin.

Hər 10 m qalxdıqda təzyiq 1mm c. st aşağı düşür. $3000:10 = 300$. Beləliklə, 3000 metr yüksəklikdə təzyiq $760 - 300 = 460$ mm c.st. olacaq.

Nə öyrəndiniz. Atmosfer təzyiqi havannın Yer səthinə və cisimlərə göstərdiyi təzyiqdir. Təzyiq 760 mm-dən çox olarsa **yüksək təzyiq**, az olarsa **alçaq təzyiq** hesab olunur. **Izobar** xəritədə eyni təzyiqli nöqtələri birləşdirən əyri xətlərdir.

E Öyrəndiklərinizi yoxlayın. $237:10 = 23$, 7. 237 m hündürlükdə təzyiq

$$745 - 23,7 = 721,3 \text{ mm.c.st}$$


Qiymətləndirmə meyarları: izahetmə, hesablama

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Atmosfer təzyiqi və onun dəyişməsini müəllimin köməyi ilə izah edir.	Atmosfer təzyiqi və onun dəyişməsini çətinliklə izah edir.	Atmosfer təzyiqi və onun dəyişməsini, əsasən, izah edir.	Atmosfer təzyiqi və onun dəyişməsini əhatəli izah edir.
Sadə hesablamaları müəllimin köməyi ilə aparır.	Sadə hesablamaları çətinliklə aparır.	Sadə hesablamaları apararkən kiçik səhv'lərə yol verir.	Sadə hesablamaları düzgün aparır.

Dərs 31 / Mövzu: KÜLƏKLƏRİN YAYILMASI


ALT STANDARTLAR	2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Küləyin yayılmasının səbəblərini izah edir. “Külək gülü”nın sxemini qurur.

Mövzunun əsas məqsədi küləyin yaranmasını atmosfer təzyiqi fərqlərinin əmələ gəlməsi ilə izah etməkdir. Şagirdlər bu mövzuda küləyin əhəmiyyətini, növlərini, “külək gülü”nın qurulmasını öyrənəcək, “hakim külək”, “passat”, “qərb küləkləri”, “şimal-şərq və cənub-sərq küləkləri” kimi yeni terminlərlə tanış olacaqlar.



- A** Motivasiyanı dərslikdə verilmiş şəkillər üzərində təşkil edə bilərsiniz. “Yer kürəsinin bir hissəsinə yağışının yağması, digər hissəsinə isə yağmamasının səbəbi nə ola bilər” suali ətrafında müzakirə təşkil edilə bilər.
- B** Tapşırığı cütlərlə yerinə yetirmək mümkünür. Sonda şagirdlər küləyin təbiətdə və insan həyatında mühüm rola malik olması qənaətinə gəlməlidirlər. Məsələn, küləkdən alınan enerjini, külək vasitəsilə bitkilərin tozlanması, rütubətin okean üzərindən quruya gətirilməsini, havada toz hissəciklərin dağılmاسını və s. qeyd edə bilərlər.

C Şagirdlərin küləyin istiqaməti, gücü ilə atmosfer təzyiqi arasındaki asılılığı mənimsəmələri üçün mətnin izahını sxem vasitəsilə aparmaq olar. Sxemi dəftərlərə çəkmələrini tapşırmaq faydalıdır. Mətnin şagirdlər tərəfindən yaxşı başa düşülməsi üçün onlara kontur xəritədə passat və qərb küləklərinin istiqamətlərini qeyd etməyi təklif etmək olar. Şagirdlərin diqqətini passatların Avstraliya, Afrika, Cənubi Amerikanın şərqi sahillərinə, qərb küləklərinin isə Avrasiyanın qərb sahillərinə, Şimali Amerikaya göstərdiyi təsirə yönəltmək məqsədə uyğundur. Bu, şagirdlərə “Yağıntıların paylanması” və “İqlim qurşaqları” mövzusunu yaxşı mənimsəməyə kömək edəcəkdir.



D Öyrəndiklərinizi tətbiq edin başlığı altında verilmiş tapşırıq yerinə yetirilərkən mətndə verilmiş “külək gülü” nümunəsini izah etmək məqsədə uyğundur. Bu tapşırıq cütlərlə, yaxud qrupla yerinə yetirilə bilər.

E Nə öyrəndiniz. Küləklərin istiqaməti “külək gülü” adlanan sxemlə verilir. Tropik enliklərdən ekvatora doğru əsən küləklər **passat** adlanır. **Qərb küləkləri** isə tropik enliklərdən mələyim enliklərə doğru əsir. Qütbyanı enliklərdən mələyim enliklərə doğru əsən soyuq küləklər Şimal yarımkürəsində **şimal-şərqi küləkləri**, Cənub yarımkürəsində isə **cənub-şərqi küləkləri** adlanır.

Öyrəndiklərinizi yoxlayın. 1. Temperaturun gün ərzində dəyişməsi; 4. Temperaturun il ərzində dəyişməsi; 5. Atmosfer təzyiqinin müxtəlifliyi.

Qiymətləndirmə meyari: izahetmə, sxemqurma


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Küləyin yayılması-nın səbəblərini bir-iki cümlə ilə izah edir.	Küləyin yayılması-nın səbəblərini müəllimin köməyi ilə izah edir.	Küləyin yayılması-nın səbəblərini, əsa-sən, izah edir.	Küləyin yayılması-nın səbəblərini tam izah edir.
“Külək gülü”nın sxemini qurmaqdə çətinlik çəkir.	“Külək gülü”nın sxemini səhvvlərə qurur.	“Külək gülü”nın sxemini əsasən qurur.	“Külək gülü”nın sxemini düzgün qurur.

Dərs 32 / Mövzu: HAVANIN RÜTUBƏTİ

ALT STANDARTLAR	2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir. 2.1.4. Hava elementlərinə dair sadə hesablamalar aparır.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Atmosferdə rütubətin paylanması izah edir. Rütubətin paylanmasına aid sadə hesablamalar aparır.

Mövzuda əsas məqsəd şagirdlərin hava elementlərinindən olan rütubətin paylanması qanuna uyğunluğu ilə tanış olmaqdır. Şagirdlər “*döymüş və doymamış hava*”, “*nisbi və mütləq rütubətlilik*” anlayışlarını öyrənəcək, sadə hesablamalar apara-caqlar.

LARİHİD



A Yeni mövzuya başlamaq üçün şagirdlərdən televiziya-radio olmayan vaxtlarda insanların hava haqqında məlumatları hansı yollarla ala bildiklərini soruşmaq olar. Bunun üçün söz assosiasiyyası üsulundan istifadə etmək olar.

B Tapşırıqda əsas məqsəd yağış ehtimalını, doymuş və doymamış hava anlayışlarını şagirdlərə başa salmaqdır.

Müxtəlif həcmli qablarla eyni miqdarda suyun tökülməsi və bu qabların su ilə dolma vəziyyəti şagirdlərdə doymuş və doymamış hava anlayışını formalaşdırır.

C Yeni materialın öyrənilməsini “İzahedici oxu” metod ilə aparmaq olar. Şagirdlərin havanın rütubətliyini praktik olaraq təyin etmələri üçün aşağıdakı təcrübəni keçirməyi təklif edə bilərsiniz:

Təcrübə üçün psixrometrik cədvəl, iki termometr, tənzif parçası, içərisində otaq temperaturunda su olan qab lazım olacaq. Şagirdlərin diqqətinə təhlükəsizlik texnikası qaydalarını çatdırmaq lazımdır. Termometrin şüşədən olmasına, onunla ehtiyatlı davranışın lazım gəldiyini şagirdlərin yadına salmağınız çox vacibdir. Tapşırığın icrasından sonra termometrin öz qabına qoyulmasının vacibliyini şagirdlərə izah edə bilərsiniz. Təcrübəni qruplarla aparmaq olar. Təcrübənin gedisi:

1. Cədvəli dəflərinizə çəkin.

Quru termometrin göstəriciləri	Yaş termometrin göstəriciləri	Fərq	Havanın nisbi rütubətliyi

Psixrometrik cədvəl

Quru termometrin göstəriciləri, °C	Quru və yaş termometrlərin göstərici fəqləri, °C										
	0	1	2	3	4	5	6	7	8	9	10
Nisbi rütubət, %											
12	100	89	78	68	57	48	38	29	20	11	-
13	100	89	79	69	59	49	40	31	23	14	6
14	100	89	79	70	60	51	42	34	25	17	9
15	100	90	80	71	61	52	44	36	27	20	12
16	100	90	81	71	62	54	46	37	30	22	15
17	100	90	81	72	64	55	47	39	32	24	17
18	100	91	82	73	65	56	49	41	34	27	20
19	100	91	82	74	65	58	50	43	35	29	22
20	100	91	83	74	66	59	51	44	37	30	24
21	100	91	83	75	67	60	52	46	39	32	26
22	100	92	83	76	68	61	54	47	40	34	28
23	100	92	84	76	69	61	55	48	42	36	30
24	100	92	84	77	69	62	56	49	43	37	31
25	100	92	84	77	70	63	57	50	44	38	33

- Termometrlə otağın temperaturunu ölçün. Məlumatı cədvəlin birinci sütununa yazın.
- Termometri yaş salfet və ya parça dəsmalla örtün və 10 dəqiqədən sonra temperaturu yenidən ölçün. Məlumatı cədvəlin ikinci sütununa yazın. Temperatur göstəriciləri arasındaki fərqi hesablayın və nəticəni cədvəlin üçüncü sütununa yazın.
- Psixrometrik cədvələ baxın və temperatur göstəricilərinin kəsişmə nöqtəsində nisbi rütubətliyi tapın. Göstəricini dördüncü sütuna yazın.

Təcrübəni bayırda təkrar edin və havanın rütubətinin otaqda və bayırda necə fərqləndiyini müəyyənləşdirin. Məsələn, tutaq ki, quru termometr 15°C , yaşı isə 8°C göstərir. Göstərici fərqini tapırıq: $15 - 8 = 7^{\circ}\text{C}$. Cədvəl üzrə havanın rütubətini təyin edirik: 36 %.

D Öyrəndiklərinizi tətbiq edin.

1. $+30^{\circ}\text{C}$ temperaturlu havada 30 qr su buxarı ola bilər. Yəni 30 qr su buxarı 100% deməkdir. Əgər $+30$ dərəcə temperaturlu havada 10 qr su buxarı olarsa, onun nisbi rütubətliyi belə hesablanır:

$$30qr - 100\%$$

$$10qr - x \quad X = 10 \times 100 : 30 = 33\%$$

2. 0°C -də 1 kubmetr havada 5 qr su buxarı ola bilər. Yəni $5qr - 100\%$. Əgər bu temperaturda havanın nisbi rütubəti 60%-dirsə, onda havada $5 \times 60 : 100 = 3$ qr su buxarı olacaq.

Nə öyrəndiniz. 1m^3 havada suyun qramla miqdarı **mütləq rütubətlik** adlanır. Havadakı suyun faizlə miqdarına **nisi rütubətlik** deyilir. Müəyyən temperaturda havanın tərkibində mümkün ola biləcək miqdarda su buxarı varsa, **doymuş hava**, mümkün ola biləcək həddən azdırsa, **doymamış hava** hesab olunur

E Öyrəndiklərinizi yoxlayın. Cədvəldən göründüyü kimi, müxtəlif temperaturlarda yağış yağma ehtimalını bilmək üçün verilən temperaturlarda nisbi rütubətliyi təyin etmək lazımdır:

-10°C -də	0°C -də	10°C -də	20°C -də
$2.5 - 100\%$	$5 - 100\%$	$9 - 100\%$	$17 - 100\%$
$2 - x$	$4 - X$	$5 - X$	$8 - X$
$X = 2 \times 100 : 2.5 = 80\%$	$X = 4 \times 100 : 5 = 80\%$	$X = 5 \times 100 : 9 = 55\%$	$X = 8 \times 100 : 17 = 47\%$


-10° və 0° -də yağış yağma ehtimalı çoxdur.

Qiymətləndirmə meyarları: izahetmə, hesablama

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Atmosferdə rütubətin paylanması müəllimin köməyi ilə izah edir.	Atmosferdə rütubətin paylanması səhv'lərlə izah edir.	Atmosferdə rütubətin paylanması səsənən izah edir.	Atmosferdə rütubətin paylanması tam izah edir.
Rütubətin paylanmasına aid sadə hesablamaları aparmaqda çətinlik çəkir.	Rütubətin paylanmasına aid sadə hesablamalar apararkən tez-tez səhv'lərə yol verir.	Rütubətin paylanmasına aid sadə hesablamalar apararkən kiçik səhv'lərə yol verir.	Rütubətin paylanmasına aid sadə hesablamalar düzgün aparır.

Dərs 33 / Mövzu: YAĞINTILARIN PAYLANMASI

ALT STANDARTLAR	2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Yağıntıların paylanmasıının müxtəlif amillərdən asılılığını izah edir. • Yağıntıların materiklər üzrə paylanması qanuna uyğunluğunun müəyyən edir.




Dərsin əsas məqsədi şagirdlərin havanın temperaturunun paylanması, atmosfer təzyiqi və atmosfer yağıntıları arasındaki əlaqəni başa düşməsinə yönətməkdir.

- A** Şagirdlərdə mövzuya maraq yaratmaq üçün dərslilikdə verilmiş motivasiyani müzakirə etmək məqsədə uyğundur. Onların da belə bir hadisə ilə qarşılaşdır-qarşılaşmadıqlarını soruşturmaq olar. “Bunu necə izah edə bilərsiniz?”, “Sizcə, bu nə üçün belə olur?” kimi suallarla şagirdlərin mövzuya aid fərziyyələrini soruşa bilərsiniz.
- B** “Fəaliyyətdə” verilmiş tapşırıqda şagirdlər yağıntıların paylanması xəritəsindən istifadə edərək verilmiş cədvəli doldurmalıdırlar.
- C** Mətnlə iş zamanı şagirdlər təqdim edilən cədvəli doldura bilərlər:

Enlik	Atmosfer yağıntılarının miqdarı	Atmosfer təzyiqi
Ekvatorial		
Tropik		
Mülayim		
Qütbyanı		

Cədvəl əsasında aşağıdakı sxemi tərtib etmək olar:

Bu dərsdə şagirdlərə verilmiş məlumatlar əsasında yağıntı diaqramını oxumaq bacarığı formalaşdırılır. Diaqramda iki ox olur: şaquli və üfüqi. Şaquli oxda millimetrlərlə yağıntının miqdarı, üfiqi oxda isə 12 ayın baş hərfi yazılmışla 12



müxtəlif sütunda ilin hər ayına düşən yağıntının miqdarı göstərilir. Adətən, illik yağıntı miqdarı diaqramın üzərində rəqəmlərlə göstərilir. Onu hesablamaq da olar. Bunun üçün sütunlar üzrə hər ayda yağıntı miqdarını müəyyən etmək və onların cəmini tapmaq lazımdır.

Yağıntıların paylanması xəritəsini təhlil edərkən qeyd etmək lazımdır ki, yağıntıların miqdarı həm ekvatorдан qutblərə, həm də sahildən materiklərin mərkəzinə doğru azalır. Bu fikri küləklərin təsiri ilə izah etmək məqsədəyəğundur: mussonlar Avrasiyanın şərqi sahillərinə, qərb küləkləri Avropaya, passatlar isə Avstraliyanın şərqi sahillərinə yağıntılar gətirir.

- D Öyrəndiklərinizi tətbiq edin.** Cavablar: a-il boyu; b-qışda; c – yayda.
- E Nə öyrəndiniz.** Yağıntıların paylanması xəritələrində eyni yağıntılara malik əraziləri izogeyt birləşdirir. Uzun illər ərzində müşahidə edilən ən çox yağıntı mütləq maksimum yağıntı, ən az isə mütləq minimum yağıntı adlanır.

Öyrəndiklərinizi yoxlayın.

Ekvatorial ərazilərdə yağıntılar *il ərzində, demək olar ki, hər gün* düşür.


- Materiklərin daxili rayonlarına doğru yağıntıların miqdarı *azalır*.
- Ən *az* yağıntı tropik qurşağa düşür.
- Enən havalar yağıntıların miqdarını *azaldır*.
- Qərb küləklərinin təsirindən yağıntıların miqdarı *çoxalır*.

Oiyətləndirmə meyari: izahetmə


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yağıntıların paylanmasıının müxtəlif amillərdən asılılığını müəllimin köməyi ilə izah edir.	Yağıntıların paylanmasıının müxtəlif amillərdən asılılığını çatınlılıkla izah edir.	Yağıntıların paylanmasıının müxtəlif amillərdən asılılığını, əsasən, izah edir.	Yağıntıların paylanmasıının müxtəlif amillərdən asılılığını düzgün izah edir.
Yağıntıların materiklər üzrə paylanması qanuna uyğunluğunun müəyyən edilməsində çatınlık çəkir.	Yağıntıların materiklər üzrə paylanması qanuna uyğunluğunun müəyyən edilməsində səhvlerə yol verir.	Yağıntıların materiklər üzrə paylanması qanuna uyğunüğünü, əsasən, düzgün müəyyən edir.	Yağıntıların materiklər üzrə paylanması qanuna uyğunüğünü düzgün müəyyən edir.

Dərs 34 / Mövzu: İQLİM VƏ İQLİM QURŞAQLARI

ALT STANDARTLAR	2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • İqlimin formalaşmasında iqlim yaradan amillərin (coğrafi enlik, atmosferin sirkulyasiyası) rolunu izah edir. • İqlim qurşaqlarını xəritədə göstərir və qısa şəkildə xarakterizə edir.



- A** Motivasiya qurmaq üçün şagirdlərə dərslikdəki şəkillər üzrə iş təklif edə bilərsiniz. Şagirdlər şəkillərə baxaraq öz fikirlərini söyləməlidirlər. "Nə üçün ilin eyni gündündə bəzi ölkələrdə qar yağır, bəzi ölkələrdə isə insanlar istidən çimərliklərdə sərinləyirlər?" və s. kimi suallarla şagirdlərin fərz etdiklərini ala bilərsiniz.
- B** Tapşırıq qruplar və ya cütlərlə yerinə yetirilə bilər. 1– a, 2– c, 3– b, 4 – d, 5 – e,6-f.
- C** Yeni materialın izahına iqliməmələğətirən amillərin üzə çıxarılmasından və sxemin tərtib edilməsindən başlamaq olar:



Yeni materialın öyrənilməsini qruplarla təşkil etmək olar.

- I qrup üçün tapşırıq:** 1. Günəş şüalarının düşmə bucağı ilə və hava temperaturunun arasındaki əlaqəni izah edin və sxemin köməyi ilə göstərin.
2. Xəritədə çox və az Günəş istiliyini alan əraziləri göstərin.
- II qrup üçün tapşırıq:** 1. "Hava kütlələri" anlayışını izah edin.
2. Hava kütlələrinin rütubət və temperatur üzrə xarakteristikasını verin. Cavabları cədvəl şəklində göstərin.

LAYİHƏ

III qrup üçün tapşırıq: Ərazilərin okeandan uzaq və yaxın yerləşməsinin iqlimə təsirini izah edin. Cavablarınızı iqlim xəritələrinin köməyi ilə yoxlayın.

Iqlim qurşaqlarını öyrənərkən paralel olaraq bir neçə növdə fəaliyyət aparmaq olar. Siz xəritədə iqlim qurşaqlarını göstərə bilərsiniz. Bu zaman şagirdlər həmin iqlim qurşaqlarını kontur xəritədə qeyd edə bilərlər. Sizin suallarınıza cavab verməklə şagirdlər aşağıdakı cədvəli doldura bilərlər. Cədvəllərin tamamlanmış variantı belə ola bilər:

Iqlim qurşağı	Coğrafi enlik	Hava kütlələrinin hakim tipi	Iqlimin təsviri
Ekvatorial-iqlim qurşağı	Ekvatorial enliklərdə	İl boyu ekvatorial hava kütlələri üstünlük təşkil edir.	Bütün il boyu havanın temperaturu yüksək olur və çox miqdarda yağıntı düşür.
Tropik-iqlim qurşağı	Tropik enliklər	İl boyu tropik hava kütlələri üstünlük təşkil edir.	Yayda temperatur çox yüksək olur, qışda hava bir az sərin, amma çox quru.
Mülayim iqlim qurşağı	Mülayim enliklər	İl boyu mülayim hava kütlələri üstünlük təşkil edir.	Tropik qurşaqlardan daha soyuq olur. Günəşin üfüqdə hündürlüyü il ərzində dəyişik olduğundan burada yay və qış fəsilləri aydın hiss olunur. İllik yağışının miqdarı yüksəkdir. Burada hakim qərb küləkləri yağışlarını materikin qərb hissəsinə gətirir. Yağışları materikin daxili hissələrinə daha az düşür. Materikin (Avrasiyanın) şərqində isə yay mussonları vaxtında yağışlarının miqdarı çoxalır.
Arktik və ya Antarktika iqlim qurşağı	Qütb enliklərində	Bütün il boyu şimalda Arktik hava kütləsi, cənubda isə antarktik hava kütləsi üstünlük təşkil edir.	Arktik və Antarktik iqlim qurşaqlarında çox aşağı temperaturlarla arktik və antarktik hava üstünlük təşkil edir. Çünkü burada havanın enən hərəkəti hakimdir və yağışları az düşür.

Keçid iqlim qurşağı	Yayda hava kütlələrinin hakim tipi	Qışda hava kütlələrinin hakim tipi
Subekvatorial iqlim qurşağı	Yayda – EHK (ekvatorial HK)	Qışda – THK (tropik HK)
Subtropik iqlim qurşağı	Yayda – THK (tropik HK)	Qışda – MHK (mülayim HK)
Subarktik iqlim qurşağı	Yayda – MHK (mülayim HK)	Qışda – AHK (arktik, antarktik HK)

D Öyrəndiklərinizi tətbiq edin başlığı altında verilmiş tapşırıqda şagirdlər mətn-dən istifadə edərək cədvəldə verilmiş materiklərə aid iqlim qurşaqlarını müəy-yənləşdirməli və cədvəli tamamlamalıdırırlar.

E Nə öyrəndiniz. Troposferin özünəməxsus əlamətləri ilə fərqlənən və hərəkət edən nəhəng hissələri **hava kütlələri** adlanır. Hakim hava kütlələrinin təsiri ilə **iqlim qurşaqları** yaranır. **Əsas iqlim qurşaqlarının** özünəməxsus hava kütləleri olur, keçid **iqlim qurşaqlarının** isə öz hava kütləsi olmur.

Öyrəndiklərinizi yoxlayın bölməsində verilmiş tapşırıq şagirdlərin iqlim tiplərinin özünəməxsus xüsusiyyətlərini necə öyrəndiklərini yoxlamaq məqsədilə verilmişdir. Məlumat –3, ekvatorial –1, tropik – 2 Arktika və Antarktida – 4.

Qiymətləndirmə meyarları: izahetmə, xəritədə göstərmə və xarakterizə etmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İqlimin forma-laşmasında iqlim-yaradan amillərin (coğrafi enlik, atmosferin sirkulyasiyası) rolunu izah etməkdə çətinlik çəkir.	İqlimin forma-laşmasında iqlim-yaradan amillərin (coğrafi enlik, atmosferin sirkulyasiyası) rolunu qismən izah edir.	İqlimin forma-laşmasında iqlim-yaradan amillərin (coğrafi enlik, atmosferin sirkulyasiyası) rolunu, əsasən, izah edir.	İqlimin forma-laşmasında iqlim-yaradan amillərin (coğrafi enlik, atmosferin sirkulyasiyası) rolunu düzgün izah edir.
İqlim qurşaqlarını xəritədə göstər-məkdə və qisa şe-kildə xarakterizə etməkdə çətinlik çəkir.	İqlim qurşaqlarını xəritədə göstərdik-də səhvələr buraxır və qismən qisa şe-kildə xarakterizə edir.	İqlim qurşaqlarını xəritədə, əsasən, göstərir və öz sözləri ilə xarakterizə edir.	İqlim qurşaqlarını xəritədə düzgün göstərir və fikirlərini əsaslandıraqa qısa şe-kildə xarakterizə edir.


Dərs 35 / Mövzu: AZƏRBAYCAN RESPUBLİKASININ İQLİMİ

ALT STANDARTLAR

2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.

TƏLİM NƏTİCƏLƏRİ

•Azərbaycan təbiətinin müxtəlifliyini iqlimlə əlaqələndirir.



A Dərsin motivasiyasını dərslikdə verilmiş məlumat əsasında qurmaq olar. Müəllim müvafiq suallarla şagirdləri belə nəticə çıxarmağa yönəldir ki, təbiətdəki

müxtəliflik ərazinin iqliminin quraq və ya rütubətli olması ilə birbaşa əlaqədardır. Şagirdlərin də bu mövzuya aid mülahizələrini dinləmək məqsədəyənəqəndur.

B “Fəaliyyət”də verilmiş tapşırıqda şagirdlər təsvir edilən ərazilərlə şəkillər arasındakı əlaqəni müəyyən etməyə istiqamətləndirilməli, Azərbaycanın təbiətindəki müxtəlifliyin səbəblərinin iqlimlə əlaqədar olması nəticəsinə gəlməlidirlər. Tapşırığın yerinə yetirilməsində cütłərdən istifadə edə bilərsiniz.

C Mətnlə işləyərkən şagirdlər aşağıdakı cədvəli doldura bilərlər:

İqlim	Yayıldığı ərazilər	Fəsillərin səciyyəsi	
		yay	qış
Yarımsəhra və quru çöl iqlimi	Kür-Araz ovalığı, Abşeron yarımadası, Samur-Dəvəçi ovalığı, Acınohur-Ceyrançöl alçaq dağlılığı	isti və quraq	müləyim və nisbətən rütubətli
Yarımsəhra və quru çöl iqlimi	Naxçıvanın Arazboyu düzənlilikləri	isti və quraq	Soyuq və şaxtalı
Müləyim-isti iqlim	Böyük və Kiçik Qafqaz, Talyş dağlarının alçaq dağlıq əraziləri, Lənkəran ovalığı və Qanix-Əyriçay vadisi	isti	müləyim və zəif şaxtalı
Dağ-soyuq iqlim	Respublikamızın orta və yüksək dağlıq ərazilərində – 1400-2700 m yüksəkliklər	müləyim	şaxtalı
Dağ-tundra iqlimi	2700 m-dən yuxarı yüksək dağlıq ərazilər	soyuq	şaxtalı

E Nə öyrəndiniz. Respublikanın quraq ərazilərində **Yarımsəhra və quru çöl iqlim** tipi, Böyük və Kiçik Qafqazın, Talyş dağlarının, Lənkəran ovalığının ərazisində **müləyim-isti iqlim** tipi yaranır. **Dağ-soyuq iqlim** respublikanın 1400 m – 2700 m mütləq yüksəkliklərində, **dağ-tundra iqlimi** isə 2700 metrdən yuxarıda yerləşən dağlıq ərazilərdə formalaşır.

D Öyrəndiklərinizi tətbiq edin. a – 4, b – 3 c – 1, d – 2.

Öyrəndiklərinizi yoxlayın.

İqlim	Yayıldığı ərazi
Yarımsəhra və quru çöl iqlimi	Kür-Araz ovalığı, Abşeron yarımadası, Samur-Dəvəçi ovalığı
Müləyim-isti iqlimi	Böyük və Kiçik Qafqaz, Talyş dağlarının alçaq dağlıq ərazilərində, Lənkəran ovalığı və Qanix-Əyriçay vadilərində
Dağ-soyuq iqlimi	Respublikamızın orta və yüksək dağlıq ərazilərində
Dağ tundra iqlimi	Böyük və Kiçik Qafqazın yüksək dağlıq əraziləri

Oiymatləndirmə meyarları: əlaqələndirmə


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Azərbaycan təbiətinin müxtəlifliyini iqlimlə əlaqələndirməkdə çətinlik çəkir.	Azərbaycan təbiətinin müxtəlifliyini iqlimlə əlaqələndirərkən səhvlər buraxır.	Azərbaycan təbiətinin müxtəlifliyini iqlimlə, əsasən, əlaqələndirir.	Azərbaycan təbiətinin müxtəlifliyini iqlimlə düzgün əlaqələndirir.

V TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. B və C məntəqələrinin nisbi hündürlüyünü təyin edin.


B _____

C _____



2. Məntəqələri baş verən hava hərəkətinə görə qruplaşdırın.

$\uparrow \uparrow \uparrow$ _____ $\downarrow \downarrow \downarrow$ _____




3. Cədvəli tamamlayın.

Hava kütlələrinin adı	Əsas xüsusiyyətləri	
	Temperatur	Rütubət
Ekvatorial		
Tropik		
Müləyim		
Arktik	soyuq	quru

4. İfadələri məntiqi ardıcılıqla düzün:

1. Bulud yaranır;
2. Səth qızır;
3. Yağıntı düşür;
4. Hava axınları yuxarıya qalxır;
5. Gündəşdən gələn şüaların düşmə bucağı artır.


5. Sxemi tamamlayın.



6. Şəkillərə əsasən küləyin gücünü müəyyən edin.



7. Məntəqələrin yerləşdiyi iqlim sahələrini müəyyən edin.



A _____

B _____

C _____

D _____

TƏDRİS VAHİDİ – 6

YER KÜRƏSİNDE SUYUN PAYLANMASI

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir.

2.1.6. Kontur xəritədə dünya okeanının hissələrini qeyd edir.

3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını (siyahısını) tərtib edir.


TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **6 saat**

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

Dərs 38 / Mövzu: DÜNYA OKEANININ HİSSƏLƏRİ

ALT STANDARTLAR	2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir. 2.1.6. Kontur xəritədə dünya okeanının hissələrini qeyd edir. 3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklurasını (siyahısını) tərtib edir.
TƏLİM NƏTİCƏLƏRİ	Dünya okeanı və onun hissələrinin coğrafi xüsusiyyətlərini izah edir. Dünya okeanı və onun hissələrini xəritədə göstərir və kontur xəritədə qeyd edir. Dünya okeanının çirkəndirilməsi problemini təsvir və problemin həlli yollunu təklif edir.

Mətndə əsas məqsəd *daxili, kənar, adalararası dənizlər, boğaz, körfəz, bərzəx* anlayışlarının izah edilməsi, xəritədə göstərilməsi və kontur xəritədə qeyd edilməsi, dünya okeanının çirkəndirilməsi probleminə şagirdlərin münasibəti, bu problemin həlli yolları barədə onların fikiryürütmə bacarığının formalasdırılmasıdır.




A Şagirdlərdə idrakı fəallıq yaratmaq üçün bir neçə yönəldici sual verə bilərsiniz: “*Respublikamız hansı dənizin sahilində yerləşir?*”, “*Xəzər dənizinin hansı xüsusiyyətlərini deyə bilərsiniz?*”, “*Mütəxəssislər Xəzər dənizini niyə dünyanın ən böyük gölü adlandırırlar?*” və s.

B “Fəaliyyət” blokundakı tapşırığın şərtinə görə şagirdlər fiziki xəritənin köməyi ilə verilən dənizlərin hansı okeana və materikə aid olduğunu müəyyənləşdirərək cədvəli aşağıdakı kimi doldurmalıdırırlar:

Dənizlər	Hansı okeana aiddir	Hansı materikdədir
Qara dəniz	Atlantik	Avrasiya
Barens dənizi	Şimal Buzlu	Avrasiya
Filippin dənizi	Sakit	Materikin sahilindən kənarda yerləşir

“Fəaliyyət” blokundakı sualları müzakirə edərkən şagirdlər nəticə çıxarmalıdırırlar. Bu nəticəni lövhədə sxem şəklində təsvir etməyiniz məqsədəuyğundur.

Coğrafi mövqeyinə görə dənizləri bölmək olar:



C Şagirdlər yeni materialı abzasları ardıcıl suallar verməklə oxuya bilərlər. Fəaliyyətin bu növü ilə yanaşı, xəritə üzərində iş aparmaq məqsədəuyğundur: mətndə olan coğrafi obyektləri dönyanın fiziki xəritəsində tapmaq.

Sarqas dənizinin çirkəndirilməsi barədə informasiyanı şagirdlər “keys”, yaxud “tematik tədqiqat” metodundan istifadə etməklə təhlil edə bilərlər.

“Keys” metodu ilə işin nəticəsinin nümunəsi:

Problem: Sarqas dənizinin çirkəndirilməsi

Problemin təzahürü: dənizin səthində plastik kütlə və digər tullantılardan ibarət böyük zibil kütləsi.

Problemin həlli yolları: 1. Tullantısız texnologiyalardan istifadə; 2. Dünya okeanının mühafizəsinə dair imzalanmış beynəlxalq razılaşmaya riayətetmə.

LAZİHƏ

D Öyrəndiklərinizi tətbiq edin. Tapşırığın icra edilməsindən əvvəl bir daha şagirdləri kontur xəritə üzərində işin qaydası və işlərin qiymətləndirilməsinin meyarları ilə tanış etmək lazımdır.

Dəniz			Boğaz	Körfəz	Bərzəx
Daxili	Kənar	Adalarası	Berinq, Zond, Dreyk Devis	Meksika, Hudzon,Biskay	Panama, Süveyş
Qara, Azov, Aralıq, Qırmızı, Baltık, Mərmərə	Berinq, Oxot, Karib, Norveç, Sarı	Filippin, Sulavesi,Yava			

Nə öyrəndiniz. Quru vasitəsilə okeandan ayrılan su sahəsinə *dəniz* deyilir. Adalar vasitəsilə okeandan ayrılan dənizlər *kənar*, okeana bir boğaz vasitəsilə birləşən dənizlər *daxili*, adalar arasında yerləşən dənizlər isə *adalararası dənizlər* adlanır. *Bərzəx* iki böyük qurunu birləşdirən ensiz quru keçidiidir.

E Öyrəndiklərinizi yoxlayın.

№	Dənizin adı	Coğrafi mövqeyi		
		Kənar	Daxili	Adalar arası
1	Aralıq		+	
2	Berinq	+		
3	Filippin dənizi			+
4	Oxot	+		
5	Yapon	+		
6	Baltık		+	
7	Qırmızı		+	
8	Ərbəstan	+		

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlər üçün dənizin coğrafi mövqeyinə dair tapşırıq təklif etmək olar. Tapşırıq aşağıdakı alqoritm ilə qurula bilər:

1. Dənizin adı və xəritədə təsvir edilməsi;
2. Hansı okeana aid olmasının müəyyən edilməsi;
3. Dənizin hansı yarımkürələrdə, hansı paralel və meridianlar arasında yerləşməsinin müəyyən edilməsi;
4. Hansı materikin sahilərini əhatə etməsi və digər dənizlərlə əlaqəsi.

İcra edilmiş iş nümunəsi:

1. Berinq dənizinin coğrafi mövqeyinin təsviri.
2. Dəniz Sakit okeanın şimal hissəsindədir
3. Dəniz 54-66 şimal paralellərin arasında yerləşmişdir; ərazisindən 180-lıq meridian keçir: beləliklə, dəniz Şimal, Qərb və Şərqi yarımkürəsindədir.
4. Dənizin qərb sahiləri Avrasiya materikini yuyur, şərqi sahilində Şimali Amerika yerləşir; Berinq boğazı vasitəsilə Şimal Buzlu okeanın Çukot dənizi ilə birləşir.

Qiymətləndirmə meyarları:

izahetmə, kontur xəritədə qeydetmə, təsviretmə, təklifetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dünya okeanı və onun hissələrinin coğrafi xüsusiyyətlərini izah etməkdə çətinlik çəkir.	Dünya okeanı və onun hissələrinin coğrafi xüsusiyyətlərini müəllimin köməyi ilə izah edir.	Dünya okeanı və onun hissələrinin coğrafi xüsusiyyətlərini, əsasən, izah edir.	Dünya okeanı və onun hissələrinin coğrafi xüsusiyyətlərini düzgün izah edir.


Dünya okeanı və onun hissələrini xəritədə göstərməkdə və kontur xəritədə qeyd etməkdə çətinlik çəkir.	Dünya okeanı və onun hissələrini xəritədə göstərməkdə və kontur xəritədə qeyd etməkdə müəllimin köməyindən istifadə edir.	Dünya okeanı və onun hissələrini xəritədə, əsasən, göstərir və kontur xəritədə qeyd edər-kən xırda səhv'lər buraxır.	Dünya okeanı və onun hissələrini xəritədə düzgün göstərir və kontur xəritədə dəqiq qeyd edir.
Dünya okeanının çirkəndirilməsi problemini təsvir etmək və problemin həlli yolunu təklif etməkdə çətinlik çəkir.	Dünya okeanının çirkəndirilməsi problemini qismən təsvir edir və problemin həlli yolunu köməkliliklə təklif edir.	Dünya okeanının çirkəndirilməsi problemini öz sözləri ilə təsvir edir və problemin həlli yolunu, əsasən, təklif edir.	Dünya okeanının çirkəndirilməsi problemini faktlarla təsvir edir və problemin həlli yolunu düzgün təklif edir.

Kontur xəritə üzrə işin qiymətləndirilməsinin meyarları:

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Coğrafi obyektlər düzgün qeyd olunmamışdır, iş səliqəli deyil.	Bəzi coğrafi obyektlər qeyd olunmuşdur. Səhv'lər var.	Coğrafi obyektlər qeyri-dəqiqliq qeyd edilmişdir.	İş dəqiqliq yerinə yetirilmişdir, mətnədəki bütün coğrafi adalar qeyd edilmişdir, coğrafi obyektlərin adları aydın yazılmışdır.

Dərs 39 / Mövzu: OKEANDA QURU SAHƏLƏRİ

ALT STANDARTLAR	2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir. 2.1.6. Kontur xəritədə dünya okeanının hissələrini qeyd edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Vulkanik, materik və mərcan adalarının əmələgəlməsini izah edir. İri ada və arxipelaqları xəritədə göstərir, kontur xəritədə qeyd edir.



A Dərsə Robinzon Kruzonun macəraları ilə yanaşı, digər əsərlərdən də nümunələr göstərmək olar (“Xəzinələr adası”, “Qraf Monte-Kristo”, “Kapitan Qrantın uşaqları” və s.). Şagirdlərlə bu və ya digər bədii əsərlərdə adaların hansı xüsusiyyətlərindən danışıldığını müzakirə edə bilərsiniz.

LAVAH

B “Fəaliyyət” bölümündə verilmiş tapşırığı yerinə yetirərkən şagirdlər müxtəlif adaları seçə bilərlər. Məsələn:

Nº	Adanın adı	Hansı materikə aiddir	Hansı okeanda yerləşir
1	Qrenlandiya	Şimali Amerika	Şimal Buzlu okeani
2	Yeni Qvineya	Avstraliya	Sakit
3	Madaqaskar	Afrika	Hind

C Yeni mövzunu müxtəlif metodlarla tədris etmək olar.

A) “Ziqzaq” strategiyasından istifadə etməklə.

“Ekspert” qruplarının işçi vərəqi nümunəsi. I qrup: Materik adaları.

1. Sxemi tamamlayın: materik adaları

Necə
yaranmışdır?

Materik mənşəli adalara nümunələr
yazın.

2. Mətndə adları olan materik mənşəli adaları xəritədə göstərin və kontur xəritədə qeyd edin.

3. Materik mənşəli adalara aid 3 sual tərtib edin.

Eyni qayda ilə II qrupa vulkanik adalar, III qrupa mərcan adaları, IV qrupa isə arxivelaq haqqında məlumatla işləmək tapşırıla bilər.

B) Əgər mövzunu əyani izahetmə metodu ilə keçirmək istəyirsinizsə, bunun üçün lövhədə aşağıdakı cədvəli çəkib onu tamamlamağınız məqsədə uyğundur:

Mənşəyinə görə adalar	Necə yaranıb	Nümunələr
materik	Yer qabığının hərəkəti nəticəsində materik kənarından ayrılmışdır. Onlar nə vaxtsa materikin bir hissəsi olmuşdur	Qrenlandiya, Madaqaskar, Sri-Lanka, Kalimantan, Yeni Qvineya, Tasmaniya
vulkan	Sualtı vulkanlarının zirvələridir	İslandiya, Havay, Kuril
mərcan	Mərcan poliplərinin fəaliyyəti ilə yaranır	Böyük Sədd rifi, Maldiv

Mərcan adalarının izahını videoçarxi nümayiş etdirməklə tamamlamaq olar

<http://www.youtube.com/watch?v=5KuiPBRHWRI>

<http://www.youtube.com/watch?v=uPUBGOBrJiU>

Texniki imkanları olan siniflərdə şagirdlərə “Google Earth” programında adaların kosmik təsvirlərinə baxmaq faydalı olar.

D Öyrəndiklərinizi tətbiq edin.

Adaların (arxipe-laqların) adı	Mənşəyi	Ölkə	Azərbaycandan hansı istiqamətdə yerləşir?
Madaqaskar	materik	Madaqaskar	Cənub
İslandiya	vulkanik	İslandiya	Şimal-qərb
Böyük Sədd rifi	mərcan	Avstraliya İttifaqı	Cənub-şərq
Kalimantan	materik	İndoneziya Bruney Malayziya	Cənub-şərq

LAYİHE

Nə öyrəndiniz. Materik mənşəli adalar materikin bir hissəsi olmuşdur. **Vulkanik adalar** sualtı dağ və vulkanların zirvələridir. **Mərcan adalar** dəniz canlıları – mərcan poliplerinin qalıqlarından yaranmışdır. Bir-birinə yaxın yerləşən adalar qrupu **arxipelaq** adlanır.

E Öyrəndiklərinizi yoxlayın.


Qiymətləndirmə meyarları: izahetmə, kontur xəritədə qeydetmə

	Adaların adı	Mənşəyi
1	Qrenlandiya	materik
2	Böyük Britaniya	materik
3.	İslandiya	vulkan
4	Filippin	materik
5	Yapon	materik
6	Yeni Zelandiya	materik
7	Madaqaskar	materik
8	Şri-lanka	materik
9	Kalimantan	materik
10	Yeni Qvineya	materik

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Vulkanik, materik və mərcan adaların əmələgəlməsini müəllimin köməyi ilə izah edir.	Vulkanik, materik və mərcan adaların əmələgəlməsini çətinliklə izah edir.	Vulkanik, materik və mərcan adaların əmələgəlməsini izah edərkən kiçik səhvlərə yol verir.	Vulkanik, materik və mərcan adaların əmələgəlməsini ətraflı izah edir.
İri ada və arxipelaqları xəritədə müəllimin köməyi ilə göstərir və kontur xəritədə qeyd etməkdə çətinlik çəkir.	İri ada və arxipelaqları xəritədə çətinliklə göstərir və kontur xəritədə qeyd edərkən səhvlərə yol verir.	İri ada və arxipelaqları xəritədə, əsasən, düzgün göstərir və kontur xəritədə qeyd edir.	İri ada və arxipelaqları xəritədə düzgün göstərir və kontur xəritədə səliqali qeyd edir.

Dərs 40 / Mövzu: ÇAYLAR

ALT STANDARTLAR	2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir.
TƏLİM NƏTİCƏLƏRİ	• “Kanyon, delta, estuari, terras, subasar sahə, meandr, astana, şəlalə” anlayışlarını izah edir.



Mövzunun öyrədilməsində əsas məqsəd çay dərələrində mövcud olan relyef formalarının yaranma səbəbləri ilə yerləşməsini əlaqələndirməkdir.

A Dərsə başlamaq üçün dərslikdə verilmiş şəkillər üzərində müzakirə təşkil edə bilərsiniz. Bu zaman çaylar haqqında şagirdlərin aşağı siniflərdən əldə etdikləri biliklərə dair suallar vermək məqsədəyənəndur.

B Verilmiş praktik işdə əsas məqsəd şagirdlərin təcrübə əsasında çay axınının əmələ gəlməsini müşahidə və izah etməsidir. Müzikirə prosesində həyati misalların və istiqamətverici sualların köməyi ilə şagirdlər aşağıdakı nəticələrə gelirlər:

1. Səthin meyilliyi nə qədər çox olarsa, su axını o qədər sürətli olar.
2. Su axınının sürəti nə qədər çox olarsa, o qədər süxurları çox yuyub aparar.
3. Su axını öz yolunda manə ilə qarşılaşan zaman (məsələn, iri daş parçası) onun yanından dolanıb keçir.

C Şagirdlər mövzudakı yeni terminləri yadda saxlamalıdır. Yeni mövzunun izahı zamanı siz kanyonları, şəlalələri, subasar sahələri, terrasları, meandrları, astanaları, deltaları və estuariləri təsvir edən qabaqcadan hazırlanmış şəkil və ya slaydlar nümayiş etdirə bilərsiniz. Sinfən texniki təchizatı imkan verərsə, hər termini videomaterialların nümayışı ilə izah etmək bu anlayışları daha dərindən mənimsemək üçün çox əhəmiyyətli olardı.

1. ABŞ da yerləşən Büyük kanyon – http://www.youtube.com/watch?v=m-jK_hv4OQw

2. Ən gözəl şəlalələr – <http://www.youtube.com/watch?v=86JrocrRQXM>

<http://www.youtube.com/watch?v=WPLXX51Mpoc>

Meandr – http://www.youtube.com/watch?v=4qKS_Nk7UmY

Delta və estuarilər haqqında şagirdlərdə dəqiq təsəvvürün formalaşması üçün “Google Earth” programında virtual səyahəti edib Nil və Lena çaylarının və ya Amazonkanı Yenisey çayı ilə müqayisə etmək məqsədə uyğundur.

D Öyrəndiklərinizi tətbiq edin:

Çayın adı	Axdığı materik	Axımın xarakteri		Mənsəbin forması		Hansı istiqamətə axır
		Dağ	Düzənlik	Delta	Estuari	
Missisipi	Şimali Amerika		+	+		Cənub
Amazon	Cənubi Amerika		+		+	Şərq
Nil	Afrika		+	+		Şimal
Lena	Avrasiya		+	+		Şimal

Nə öyrəndiniz.

Daglarda ensiz, dərin çay dərələri **kanyon** adlanır. Suyun səviyyəsinin qalxdığı vaxt su altında qalan çay sahilləri **subasar** adlanır. Çay dərəsindəki pilləli relyef formaları **terras** adlanır. Öz sahillərini yuyaraq, düzənlik çayı **meandr** əmələ gətirir. Çay dərəsində bərk süxurların səthə çıxdığı sahədə **şəlalə** və **astana** yaranır. Çayın gətirdiyi materiallar onun mənsəbində toplanaraq **delta** əmələ gətirir. Əgər çayın gətirdiyi materiallar qabarma və cərəyanlarla aparılırsa, mənsəb **estuari** formasını alır.

E Öyrəndiklərinizi yoxlayın. 1 – şəlalə 2–4– qol, 3–astana, 5–meandr, 6–delta
Yüksək hazırlıqlı şagirdlərə mətnindəki terminlərdən istifadə edərək krossvord tərtib etmək təklif etmək olar.


Qiymətləndirmə meyarları: izahetmə

LAYİHE

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“Kanyon, delta, estuari, terras, subasar sahə, meandr, astana, şəlalə” anlayışlarını izah etməkdə çətinlik çəkir.	“Kanyon, delta, estuari, terras, subasar sahə, meandr, astana, şəlalə” anlayışlarını qismən izah edir.	“Kanyon, delta, estuari, terras, subasar sahə, meandr, astana, şəlalə” anlayışlarını, əsasən, izah edir.	“Kanyon, delta, estuari, terras, subasar sahə, meandr, astana, şəlalə” anlayışlarını düzgün izah edir.

Dərs 41 / Mövzu: YER KÜRƏSİNİN GÖLLƏRİ

ALT STANDARTLAR	2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir.
TƏLİM NƏTİCƏLƏRİ	•Axarlı və axarsız göllərin xüsusiyyətini izah edir.



A Motivasiya mərhələsini qurarkən dərslikdə verilmiş şəkil üzrə böyük su dövrəni haqqında şagirdlərin bilikləri əsasında müzakirə təşkil edə bilərsiniz.

B “Fəaliyyət” blokundakı tapşırıqda şagirdlərdən Ölü dənizin sularının duzluluğunu minimum 3 səbəbini tapmağı tapşırın: 1. Güclü buxarlanması; 2. Göldən heç bir çayın axmaması; 3. Mineral yeraltı bulaqlar.

C Mətnlə tanışlıq zamanı BİBÖ metodundan istifadə etmək olar.

Şagirdlər mövzunun öyrənilməsinə başlamazdan əvvəl məlum biliklər əsasında göllər haqqında informasiyalar yazırlar.	Şagirdlər göllər haqqında bilmək istədiklərini yazırlar.	Mövzunun öyrənilməsi zamanı və ya sonra şagirdlər yeni material haqqında öyrəndiklərini yazırlar.
---	--	---

Şagirdlərə hazır cədvəlin müzakirəsi zamanı Venn diaqramından istifadə edərək axarlı və axarsız gölləri müqayisə etməyi təklif etmək olar.

D Öyrəndiklərinizi tətbiq edin.

Göllərin adı	Materik	Duzlu/Şirin	Hansı dövlətin ərazisində yerləşir
Ölü dəniz	Avrasiya	Duzlu	İsrail, Fələstin, İordaniya
Yuxarı	Şimali Amerika	Şirin	Kanada, ABŞ
Viktoriya	Afrika	Şirin	Tanzaniya, Keniya, Uqanda
Tanqanika	Afrika	Şirin	Tanzaniya, KDR, Zambiya, Burundi
Baykal	Avrasiya	Şirin	Rusiya

Göygöl, Böyük Alagöl, Tufan, Candargöl, Qaragöl, Maralgöl, Batabat	Avrasiya	Şirin	Azərbaycan
Elton və Baskuncak	Avrasiya	Duzlu	Rusiya
Don Juan	Antarktidə	Duzlu	—
Binəqədi, Masazır, Kürdəxanı, Açınohur, Sarısu, Hacıqabul, Ağgöl	Avrasiya	Duzlu	Azərbaycan

Nə öyrəndiniz. Əgər göldən çay başlayırsa, *axarlı* göl hesab olunur. Belə göl *şirin sulu* olur. Göldən çay axmırsa, *axarsız* göllərdir. Adətən, belə göllərin suyu *duzlu* olur.

E Öyrəndiklərinizi yoxlayın. Şagirdlər şəkil üzərində axarlı və axarsız gölləri təhlil edirlər. Axarlı və axarsız göllər çaylar üçün mənsəbdir. Lakin axarlı göllər çaylara həm də mənbə ola bilər. Cavab: A – 2, 3; B – 1, 4.


Qiymətləndirmə meyarları: izahetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Axarlı və axarsız göllərin xüsusiyyətinin müəllimin köməyi ilə izah edir.	Axarlı və axarsız göllərin xüsusiyyətini çətinliklə izah edir.	Axarlı və axarsız göllərin xüsusiyyətini, əsasən, izah edir.	Axarlı və axarsız göllərin xüsusiyyətini düzgün izah edir.

Dərs 42 / Mövzu: PRAKTİK DƏRS.

AZƏRBAYCAN RESPUBLİKASININ ÇAYLARI VƏ GÖLLƏRİ

ALT STANDARTLAR	2.1.5. Dünya okeani və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> •Azərbaycan çaylarını coğrafi mövqeyinə görə qruplaşdırır. •Azərbaycan göllərini coğrafi mövqeyinə, axarlı və axarsız olmasına görə qruplaşdırır. •Respublikanın çay və göllərini xəritə üzərində göstərir.



Praktik dərsdir. Müəllim işi qruplarla və ya cütlərlə təşkil edə bilər. Bu tapşırıqların təyinatı şagirdlərə izah olunur, lakin onların yerinə yetirilmə ardıcılılığını şagirdlər özləri müəyyən edirirəl. Təqdim olunan dərs nümunəsi cütlərlə iş üçün nəzərdə tutulmuşdur. Vaxtdan asılı olaraq tapşırıqların sayını azalda bilərsiniz.

LARİHO

Tələb olunan resurslar: dərslik, Azərbaycanın fiziki xəritəsi və kontur xəritəsi

Fəaliyyət	Şagirdlərdə formalasacaq bacarıqlar	Qiymətləndirmə (şagirdlər özləri aparır)
Şagirdlərə mövzunun adını dəftərə yazmalarını tapşırın.		
<i>Tapşırıq 1.</i> Dərslikdə 1-ci Fəaliyyət tapşırığının yerinə yetirilməsi. Şagirdlərə xatırladın ki, çayları göstərən zaman axın istiqamətini nəzərə alınlara və onu mənbədən göstərsinlər.	Xəritədə çayları göstərə bilmək bacarığı.	Şagirdlərə bir-birini yoxlamağını tapşırın. Şagirdlər növbə ilə çayları göstərməli və adlandırmalıdır. Hər düzgün göstərilmiş çay üçün 1 bal əlavə olunur. Maksimum 7 bal ola bilər.
<i>Tapşırıq 2.</i> Şagirdlərə dərslikdən Azərbaycanın ən böyük çayları haqqında məlumatı oxumaları tapşırılır. Oxunduqdan sonra şagirdlər hər çay haqqında 1 sual (cəmi 3 sual) hazırlayıb dəftərlərinə yazmalıdır.	Məzmunun mahiyyətinə uyğun sual tərtib etmək bacarıqları.	Şagirdlərə bir-birini yoxlamağı xahiş edin. Onlar bir-birinə hazırladıqları sualları verməlidirlər. Hər doğru cavab üçün 1 bal əlavə olunur. Daha mənali və özünəməxsus sual üçün siz də şagirdə 1 bal əlavə edə bilərsiniz. Maksimum 4 bal ola bilər.
<i>Tapşırıq 3.</i> Şagirdlərə kontur xəritə üzərində ən böyük çayları (Kür, Araz, Samur) qeyd etmələrini tapşırın.	Kontur xəritədə işləmək bacarıqları.	İşin nəticəsini siz qiymətləndirəcəksiniz. Maksimum 3 bal ola bilər.
<i>Tapşırıq 4.</i> Dərslikdə 2-ci Fəaliyyət tapşırığının yerinə yetirilməsi.	Xəritədə obyektləri tapmaq bacarığı.	Şagirdlərdən bir-birinin işlərini müqayisə etməyi tapşırın. Onlara üst-üstə düşməyən cavabları müzakirə etmələrini xahiş edin. İşin nəticəsini siz qiymətləndirəcəksiniz. Maksimum 5 bal ola bilər.
<i>Tapşırıq 5.</i> Şagirdlərə Azərbaycanın fiziki xəritəsində bütün gölləri göstərmək tapşırılır.	Xəritədə gölləri göstərmək bacarığı.	Şagirdlərdən bir-birinin cavablarını yoxlamağı və qiymətləndirməyi tapşırın. Onlar növbə ilə gölləri adlandırmalı və xəritədə göstərməlidirlər. Hər düzgün göstərilmiş göl üçün 1 bal yazılır. Maksimum 8 bal ola bilər.
<i>Tapşırıq 6.</i> Dərslikdə 3-cü Fəaliyyət tapşırığının yerinə yetirilməsi.	Xəritəni oxumaq bacarığı.	İşin nəticəsini siz qiymətləndirəcəksiniz. Maksimum 5 bal ola bilər.
<i>Tapşırıq 7.</i> Dərslikdə 4-cü Fəaliyyət tapşırığının yerinə yetirilməsi.	Xəritəni oxumaq bacarığı.	İşin nəticəsini təhlil edin və düzgün cavabları səsləndirin. Şagirdlər dəftərlərində müvafiq düzəlişlər aparmağı tapşırın. Düzəlişlər başqa rəngli olan qələmlə aparılır. Aparılan düzəlişlərə görə cütlər bir-birini qiymətləndirir. Maksimum 8 bal ola bilər.

<i>Tapşırıq 8.</i> “Azərbaycanın çayları və gölləri” mövzusunda krasvord tərtib edilməsi.		Cütlərin hazırladıqları krossvordu digər cütlərə ötürərək doldurmağı və bir-birinin işini qiymətləndirməyi xahiş edin. Maksimum 5 bal ola bilər.
Şagirdlərə yiğdiqları balların ümumi sayını hesablaması və nəticəni dəftərlərinə yazmağı tapşırın.		Maksimum 45 bal ola bilər.

Qiymətləndirmə meyarları: qruplaşdırma, xəritədə göstərmə,

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Azərbaycan çaylarını coğrafi mövqeyinə görə qruplaşdırmaqdə çətinlik çəkir.	Azərbaycan çaylarını coğrafi mövqeyinə görə müəllimin köməyi ilə qruplaşdırır.	Azərbaycan çaylarını coğrafi mövqeyinə görə, əsasən, qruplaşdırır.	Azərbaycan çaylarını coğrafi mövqeyinə görə düzgün qruplaşdırır.
Azərbaycan göllərini coğrafi mövqeyinə, axarlı və axarsız olduğuna görə qruplaşdırmaqdə çətinlik çəkir.	Azərbaycan göllərini coğrafi mövqeyinə, axarlı və axarsız olduğuna görə müəllimin köməyi ilə qruplaşdırır.	Azərbaycan göllərini coğrafi mövqeyinə, axarlı və axarsız olduğuna görə, əsasən, qruplaşdırır.	Azərbaycan göllərini coğrafi mövqeyinə, axarlı və axarsız olduğuna görə düzgün qruplaşdırır.
Respublikanın çay və göllərini xəritə üzərində göstərməkdə çətinlik çəkir.	Respublikanın çay və göllərinin az qismini xəritə üzərində səhv'lərə göstərir.	Respublikanın çay və göllərini xəritə üzərində göstərərək kən kiçik səhv'lərə yol verir.	Respublikanın bütün çay və göllərini xəritə üzərində düzgün göstərir.

Dərs 43 / Mövzu: CAYLARIMIZIN EKOLOJİ VƏZİYYƏTİ

ALT STANDARTLAR	3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını (siyahısını) tərtib edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Çayların çırkləndirilməsi mənbələrini müəyyənləşdirir və problemin həlli yolunu təklif edir.



A Motivasiya mərhələsində şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdə verilmiş şəkillər üzrə, əhali sayının əkin sahələri, meşə əraziləri və içməli su ehtiyatlarına təsirini müzakirə etmək olar.

B Dərsi 3 mərhələdə keçmək olar.

I mərhələ. “Keys-stadı” metodu: şagirdlər mətn üzərində işləyərək, müəyyən nəticələr əldə edirlər. Məsələn:

Problem: Kür və Araz çaylarının çirkənləndirilməsi

Problemi yaradan səbəblər: 1. Sənaye müəssisələrinin çirkli suları; 2. Məişət tullanıtları; 3. Kənd təsərrüfatı tullantıları (fermer təsərrüfatları)

Problemin yaratdığı fəsadlar: Balıqların və onurğasızların tələf olması İnsanlarda xəstəliklərin artması

Problemin həlli yolları: 1. Təmizləyici qurğuların quraşdırılması; 2. Gübrələrin, kim-yəvi maddələrin istifadəsinin ixtisarı, və ya onların zərərsizləşdirilməsi;

3. Çayların mühafizəsi haqqında ölkələr arasında razılaşmaların imzalanması.

C II mərhələ: Təqdim olunan “Fəaliyyət” rollu oyunlar metodu ilə mənimsənə bilər.


D III mərhələ. “Öyrəndiklərinizi tətbiq edin” bölməsində verilən cədvəl qruplarda doldurulur və müzakirə olunur.

Qiymətləndirmə meyarları: müəyyənənləşdirmə, problemin həlli yolunu təklifetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Çayların çirkənləndirilməsi mənbələrini müəyyənənləşdirməkdə və problemin həllinə dair təklif verməkdə çətinlik çəkir.	Çayların çirkənləndirilməsi mənbələrini müəyyənənləşdirərkən və problemin həllinə dair təklif verərkən səhvler edir.	Çayların çirkənləndirilməsi mənbələrini əsasən müəyyənənləşdirir və problemin həllinə dair təkliflərdə kiçik səhv'lərə yol verir.	Çayların çirkənləndirilməsi mənbələrini dəqiq müəyyənənləşdirir və problemin həllinə dair düzgün təkliflər verir.

VI TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Xəritə-sxemdəki çayları və gölləri müəyyən edin.



2. Dünya okeanının hissələrinə aiddir:

- A) Çay, dəniz, göl
- B) Dəniz, körfəz, boğaz
- C) Bərzəx, kanal, göl
- D) Yeraltı su, boğaz, kanal
- E) Dəniz, göl, çay

3. Səhv fikri müəyyən edin:


- A) Tektonik hərəkətlər nəticəsində dəniz səviyyəsindən yuxarıda qalan quru sahələr materik mənşəli adalarıdır.
- B) Mərcan adaları mərcan poliplərinin qalıqlarının toplanmasından yaranır.
- C) Qrenlandiya, Madaqaskar, Kalimantan vulkanik mənşəli adalarıdır.
- D) Bir-birinə yaxın yerləşən adalar qrupu arxivelaq adlanır.
- E) Havay, Kuril, İsləndiya vulkanik mənşəli adalarıdır.

4. 1. Qusarçay 2. Astaraçay 3. Həkəri 4. Tərtər 5. Naxçıvançay
6. Oxcuçay 7. Gəncəçay 8. Əlicançay 9. Sumqayıtçay


Xəzər, Kür, Araza tökülen çayları qruplaşdırın.

Xəzər dənizi	Kür çayı	Araz çayı

5. Uyğunluğu xətlərlə müəyyən edin.



6. C məntəqəsindən başlayan çayların hansında şəlalə əmələgəlmə şəraiti mümkündür? _____



7. Coğrafi anlayışların izahını verin.

Axarlı göllər _____

Axarsız göllər _____

8. Çayların və göllərin əsas çirkələnmə mənbələrini qeyd edin.

1 _____

2 _____

3 _____

9. Coğrafi obyektləri qruplaşdırın və nömrələrini cədvəlin uyğun xanalarına yazın.

Sakit okean	Atlantik okeani	Hind okeani	Şimal okeani	Buzlu

1. Madaqaskar
2. Filippin dənizi
3. Aralıq dənizi
4. Amazon çayı
5. Missisipi çayı
6. Qırmızı dəniz
7. Bering dənizi
8. Yapon adaları
9. Yenisey çayı
10. Kolorado çayı.

TƏDRİS VAHİDİ – 7

YERİN CANLI TƏBƏQƏSİ

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir.


2.1.8. Torpaq tiplərini kontur xəritədə qeyd edir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **5 saat**

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

Dərs 45/ Mövzu: CANLI ALƏMİN MÜXTƏLİFLİYİ

ALT STANDARTLAR	2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir.
TƏLİM NƏTİCƏLƏRİ	• Bitki, heyvan və mikroorganizmlərin yayılması qanuna-uyğunluqlarını izah edir.



Bölmənin tədrisinə başlamaq şagirdlərə metodik vəsaitin sonunda verilən layihəni təklif etməklə məqsədə uyğundur. Dərsdə əsas məqsəd biosfer təbəqəsinin formalaşmasını, canlı organizmlərin müxtəlifliyini, biosenozda maddələr mübadiləsini izah etməkdir.

- A** Motivasiya yaratmaq üçün dərslikdə verilmiş sual şagirdlərlə birlikdə müzakirə edilə bilər.
- B** “Fəaliyyət” blokunda verilmiş tapşırığı cütlərlə yerinə yetirmək olar. Şagirdlər xəritədə verilmiş nöqtələrdə iqlim şəraitini, bitki və heyvanlar aləmini müqayisə edərək müzakirə üçün verilmiş sualı cavablaşdırılmalıdır.


C Siz şagirdlərə yeni mövzunun oxunması və ardıcıl suallar verilməsi üsulu ilə tapşırığın yerinə yetirilməsini təklif edə bilərsiniz. Şagirdlərin “biosenoz” anlayışını daha dərindən başa düşməsi üçün hər hansı təbii zonanın (məsələn, meşə) biosenozunu dəqiq təhlil etmək olar. Bunun üçün qabaqcadan işin məzmununa uyğun slaydların hazırlanması məqsədə uyğundur. Slaydlarda bitki, heyvanat aləmi və mikroorqanizmlər arasında qarşılıqlı əlaqə öz əksini tapmalıdır.

Bu dərsin izahında hazır slaydlardan da istifadə etmək olar:

<http://900igr.net/kartinki/biologija/CHto-takoe-biotsenoz-v-biologii/011-Biotsenoz-dubravy.html>

Yaxşı olar ki, şagirdlərə həm quruda, həm də okeanda biosenozun müxtəlifliyi əks edilən videomateriallar nümayiş etdirilsin.

D Öyrəndiklərinizi tətbiq edin.



Nə öyrəndiniz.

Bitki, heyvan və mikroorqanizmlərin qarşılıqlı əlaqədə inkişaf edən davamlı qrupuna **biosenoz** deyilir. Suyun üst qatında passiv həyat keçirən bitki və heyvanlar **plankton** adlanır. **Nekton** daha fəal canlılardır. Suyun dibində yaşayan azhərəkətləi canlılar **bentos** adlanır.

E Öyrəndiklərinizi yoxlayın.

Buraxılmış sözləri yazın.


Biosenoz = bitki + heyvan + Mikroorqanizmlər

Qiymətləndirmə meyarları: izahetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Bitki, heyvan və mikroorqanizmlərin yayılması qanuna-uyğunluqlarını izah etməkdə çətinlik çəkir.	Bitki, heyvan və mikroorqanizmlərin in yayılması qanuna-uyğunluqlarını müəllimin köməyi ilə izah edir.	Bitki, heyvan və mikroorqanizmlərin yayılması qanuna-uyğunluqlarını əsasən izah edir.	Bitki, heyvan və mikroorqanizmlərin yayılması qanuna-uyğunluqlarını düzgün izah edir.

Dərs 46/ Mövzu: TORPAĞIN QURULUŞU VƏ XÜSUSİYYƏTLƏRİ

ALT STANDARTLAR	2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Torpaqmələğətirən amilləri izah edir.• Torpaqları quruluşuna görə müqayisə edir.



Mövzuda əsas məqsəd torpaqəmələğətirən amillərin izah edilməsidir.

A Motivasiya yaratmaq üçün dərslikdə verilmiş məlumatı şagirdlərə oxutdura bilərsiniz. Müzikirəni müvafiq suallarla vətən torpağının müqəddəsliyi və qorunması məsələlərindən başlayıb dərsin mövzusuna yönəltmək faydalı olardı. Müzikirəni “*Torpaq sizin üçün nədir?*” suali ətrafında fikirlərlə yekunlaşdırmaq olar.

B “Fəaliyyət” blokunda verilmiş tapşırıqlar şagirdlərin tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Dərslikdə verilən təcrübələrlə yaşı, şagirdlərə aşağıdakı təcrübələri dərsdə, yaxud evdə aparmağı və uyğun nəticələri təhlil etmələrini təklif etmək çox faydalı olardı. Təcrübəyə başlamazdan müəllimin təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini xatırlatması vacibdir.

Təcrübə – 1. İçərisində su olan stəkana bir ovuc quru torpaq əlavə edin. Stəkanda kiçik qabarcıqlar əmələ gəlir.

Nəticə: torpağın tərkibində olan hava çıxdı.

Təcrübə – 2. Yasti qabda az miqdarda torpağı yayın və üzərinə şüşə stəkanı ağızı üstə qoyun. Yasti qabı isti batareya üzərinə qoyun. Stəkan qızmağa başlayacaq və bir müddət sonra stəkanda su damcıları yaranacaq.

Nəticə: Torpağın tərkibində su vardır.

Təcrübə – 3. Şifer parçası üzərinə torpaq töküñ, onu metal çərçivə üzərində ştativ bərkidin və altdan spirt lampası ilə qızdırın. Xoşagəlməz iy və az miqdarda buxar çıxacaqdır.

Nəticə: Torpağın tərkibində bitki və canlı qalıqları vardır.

Təcrübə – 4. Müəyyən miqdardan torpağı azca qızdırın və içərisində su olan stəkana töküb qarışdırın. Su bulanıq olacaqdır. Su durulanda stəkanın dibində qum və gil, üstdə isə humus olacaqdır.

Nəticə: Torpağın tərkibində qum və gil olur.

Təcrübə – 5. Suyu torpaq və gildən sızdır. Torpaq suyu tez keçirəcəkdir. Gildən isə su çox zəif keçir. Lakin gildən keçən su şəffaf olacaqdır.

Nəticə: Torpaq suyu yaxşı keçirir. Gil isə təbii filtdir.

Təcrübə – 6. Torpağı xəmir kimi olana qədər isladın. Sonra kütləni iki ovcunuzun arasında nazik – 3 mm-lik naqıl formasına salın, dairə düzəldin. Aşağıdakı ifadələrdən birini nəticə kimi qəbul edin:

- naqıl yaranmırsa, deməli, torpaq qumludur;
- yaranan naqıl pozulursa, torpaqda qum vardır;
- naqılı qaldıranda dağlırsa, torpaqda qismən qum vardır;
- dairədə çatlaq yaranır, lakin formasını itirmirsə, torpaq orta dərəcəli gillidir;

- e) dairədə çatlaq yaranırsa, gilin tərkibinə görə ağır torpaqdır;
f) çatlaq olmadığı halda gilli torpaqdır.

Təcrübə – 7. Torpaq filtrindən keçən sudan bir neçə damcı şüşə nəlbəkiyə tökün və batareya üzərində qoyun ki, buxarlanmış suyun yerində ağ ləkə vardır. Bu, mineral duzlardır.

Nəticə: Torpağın tərkibində suda həll olan duzlar mövcuddur.

Aparılan təcrübələrdən sonra şagirdlər nəticələri ümumiləşdirir və dəftərə yazırlar: Torpağın tərkibində bitki və canlı qalıqları vardır, qum və gil olur, suyu yaxşı keçirir, suda həll olan duzlar mövcuddur. Bitki kökləri hava ilə nəfəs alır, torpaqdakı suyu sorur. Su ilə birlikdə qidalı maddələri və mineral duzları qəbul edir. Şagirdlərin “strukturlu və struktursuz torpaq” anlayışını mənimşətmək üçün onlara tədqiqat xarakterli “Torpaq bitkinin inkişafına necə təsir edir” adlı layihə işi vermək olar.

Mətn üzərində şagirdlər İQS metodu ilə işləyə bilərlər.


C Öyrəndiklərinizi tətbiq edin.

Əlamətlər	Boz torpaq	Qara torpaq
Humusun miqdari (az, çox)	az	çox
Struktur (tozvari-dənəvər)	tozvari	dənəvər
Münbitliyi (az, çox)	az	çox
Su rejimi (əlverişli-əlverişsiz)	əlverişsiz	əlverişli
Hava rejimi (əlverişli-əlverişsiz)	əlverişsiz	əlverişli

Nə öyrəndiniz.

İqlim, relyef, süxurların tərkibi, canlı orqanizmlər **torpaqəmələgəlmə** prosesini yaradan amillərdir. Dənəvər və məhsuldar torpaqlar **strukturlu** hesab olunur. **Struktursuz** torpaqlar isə tozvari və az məhsuldardır. Torpağın **mexaniki tərkibi** süxurların ölçüsünə əsasən müəyyən edilir.

E Öyrəndiklərinizi yoxlayın:




Qiymətləndirmə meyarları: Izahetmə, Müqayisətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Torpaqəmətgətirən amilləri izah etməkdə çətinlik çəkir.	Torpaqəmələ-götərən amilləri sualların köməyi ilə izah edir.	Torpaqəmələgətirən amilləri, əsasən, izah edir.	Torpaqəmələgətirən amilləri düzgün izah edir.
Quruluşuna görə torpaqları müqayisə etməkdə çətinlik çəkir.	Quruluşuna görə torpaqları müqayisə edərkən müəllimin köməyindən istifadə edir.	Quruluşuna görə torpaqları müqayisə edərkən cüzi səhvlərə yol verir.	Quruluşuna görə torpaqları müqayisə edərkən sərbəst və düzgün müqayisə edir.

Dərs 47 / Mövzu: TORPAQLARIN MÜXTƏLİFLİYİ

ALT STANDARTLAR	2.1.8. Torpaq tiplərini kontur xəritədə qeyd edir.
TƏLİM NƏTİCƏLƏRİ	• Torpaq tiplərinin xüsusiyyətlərini izah edərək kontur xəritədə qeyd edir.



Mövzuda əsas məqsəd torpaq tiplərinin müxtəlifliyinin və xüsusiyyətlərinin izah edilməsi və şagirdlərdə kontur xəritədə işləmək bacarıqlarını formalasdırmaqdan ibarətdir.

A Şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslidəki kiçik mətni oxuyub müzakirə edə bilərsiniz. Şagirdlər VI sinif coğrafiya fənnindən torpaq haqqında bilikləri yada salmaq üçün müxtəlif suallar verə bilərsiniz.

B “Fəaliyyət” blokunda verilmiş tapşırığı şagirdlər cütlər və ya kiçik qruplarla yerinə yetirə bilərlər. Dərslikdə verilmiş təbii komplekslərin torpaqlarını müqayisə edərək cədvəli tamamlamalıdırular.

C Yeni mövzunu mənimsemək üçün şagirdlər müəllimlə birlikdə mövzudakı şəkli təhlil edə bilərlər. Torpaq tiplərini aşağıdakı xüsusiyyətlərinə görə səciyyələndirmək olar:

1. Torpaq tipinin adı
2. Yayıldığı ərazi
3. Hansı iqlim şəraitində formalaşmışdır
4. Hansı bitki örtüyünün altında yaranmışdır
5. Humusun miqdarı (çoxdur və ya azdır).

D Öyrəndiklərinizi tətbiq edin

1.2.3- Boz, boz-qonur. 4-Qara Şabalıdı 5,8- Qırmızı qonur 6 Tundra-qleyli 7,9- Qırmızı-sarı ferralit

Nə öyrəndiniz. Yaranması və tərkibinə görə **torpaq tipləri** müxtəlif olur. Torpaqların ərazi üzrə yayılması öz əksini **torpaq xəritəsində** tapır.

E Öyrəndiklərinizi yoxlayın. 1. Məhsuldar qara torpaqlar çöl zonasında geniş yayılmışdır.

2. Tundra-qleyli torpaqlar iqlimi soyuq ərazilərdə yayılmışdır.
3. Torpaq tipləri Yer kürəsində üfüqü istiqamətdə – ekvatorдан qütbərə doğru dəyişir.
4. Torpaqların müxtəlifliyi və münbətiyi torpaq xəritələrində təsvir edilir.

LAYİHƏ

5. Rütübətli ekvatorial meşələrdə qırmızı-sarı ferralit torpaqlar geniş yayılıb.

2.

Regionlar Torpaq tipləri	Avra-siya	Afrika	Şimali Amerika	Cənubi Amerika	Avstraliya
1. Qırmızı-sarı ferralit	+	+		+	
2. Boz, boz-qonur, şoran	+	+	+	+	+
3. Qara	+		+	+	
4. Şabalıdı	+		+	+	
5. Qəhvəyi və qonur meşə	+		+	+	
6. Podzol (küləçalan)	+		+		
7. Tundra-qleyli	+		+		

Qiymətləndirmə meyarları. izahetmə, kontur xəritədə qeydetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Torpaq tiplərinin xüsusiyyətlərini izah etməkdə və kontur xəritədə qeyd etməkdə çatınlik çəkir	Torpaq tiplərinin xüsusiyyətlərini qismən izah edir, kontur xəritədə köməkliliklə qeyd edir.	Torpaq tiplərinin xüsusiyyətlərini əsasən izah edərək kontur xəritədə bəzi səhvlərlə qeyd edir.	Torpaq tiplərinin xüsusiyyətlərini düzgün izah edərək kontur xəritədə tələblərə uyğun qeyd edir.

Dərs 48 / Mövzu: TORPAQLARIN MÜHAFİZƏSİ

ALT STANDARTLAR	3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasunu (siyahısını) tərtib edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Torpağın təbii amillər və antropogen təsirlər nəticəsində korlanmasını izah edir. • Torpağın mühafizəsinin vacibliyini izah edir.




Mövzunun əsas məqsədi həm təbii amillərin, həm də insan fəaliyyətinin təsiri ilə torpağın korlanmasının və torpağın mühafizəsinin vacibliyinin izah edilməsidir.


A Şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdəki kiçik mətni oxuyub müzakirə edə bilərsiniz. Yönəldici suallar vasitəsilə şagirdlərin fikirlərini hər hansı bir ərazinin torpağının məhv edilməsi ilə orada yaşayanların həyatlarında baş verə biləcək hadisələrə yönəldə bilərsiniz.

B “Fəaliyyət” blokunda verilmiş tapşırığı şagirdlər cütlər və ya kiçik qruplarla yerinə yetirə bilərlər. Şəkillərə əsasən torpaqlarda görülen işləri müəyyən etməlidirlər. Təsvir olunan işlərin hansı məqsədlə görülməsini, bu işlərin hansı torpaqların korlanmasına, hansının isə yaxşılaşdırılmasına xidmət etməsi barədə şagirdlərin fikirlərini soruşa bilərsiniz.

C Şagirdlərin səbəb-nəticə əlaqələrini müəyyən etmək bacarığının inkişaf etdirilməsi məqsədilə mətnindəki informasiyalar əsasında aşağıdakı sxemin doldurulmasını tapşırmaq faydalı olardı.



Tapşırığın yerinə yetirilməsinə aid nümunə.



D Öyrəndiklərinizi tətbiq edin blokunda verilmiş tapşırıqda şagirdlər torpaqların mühafizəsi və korlanmasına aid olan ifadələri dəftərlərində qruplaşdırmalıdır.

Nümunə:

Torpaqların mühafizəsi

Torpaqların korlanması

Ağacların əkilməsi
Şoranalıqların yuyulması

Yolların çəkilməsi
Faydalı qazıntıların çıkarılması
Su anbarlarının tikilməsi
Yaşayış məntəqələrinin tikilməsi

Nə öyrəndiniz. Torpaqların yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər **meliорasiya** adlanır. **Rekultivasiya** sənaye və faydalı qazıntıların çıkarılması zamanı korlanmış torpaqların bərpasıdır. Dağ yamaclarının əkin məqsədilə pilləvari formaya salınması **terraslaşdırma** adlanır.

E Öyrəndiklərinizi yoxlayın blokunda şagirdlər torpaqların korlanmasına təsir edən amilləri xarakterizə edərək cədvəli tamamlamalıdır.


Təsir edən amillər		Torpaqlara təsiri
Təbii amillər	Su, külək, temperaturun dəyişməsi	Məhsuldarlığı azalır.
Kənd təsərrüfatı	Gübrələrin həddən artıq verilməsi Suvarmanın düzgün aparılmaması Mal-qaranın həddən artıq otarması	Məhsuldarlığı azalır.
Sənaye	Sənaye tullantıları	Məhsuldarlığı azalır.

Qiymətləndirmə meyarları: izahetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Torpağın təbii amillər və antropogen təsirlər nəticəsində korlanmasını izah etməkdə çətinlik çəkir.	Torpağın təbii amillər və antropogen təsirlər nəticəsində korlanmasını müəllimin köməyi ilə izah edir.	Torpağın təbii amillər və antropogen təsirlər nəticəsində korlanmasını əsasən izah edir.	Torpağın təbii amillər və antropogen təsirlər nəticəsində korlanmasını düzgün izah edir.
Torpağın mühafizəsinin vacibliyini izah etməkdə çətinlik çəkir.	Torpağın mühafizəsinin vacibliyini izah edərkən tez-tez səhv'lərə yol verir.	Torpağın mühafizəsinin vacibliyini əsasən izah edir.	Torpağın mühafizəsinin vacibliyini düzgün izah edir.

Dərs 49/ Mövzu: AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ, BİTKİ ÖRTÜYÜ VƏ HEYVANAT ALƏMİ

ALT STANDARTLAR	2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir. 2.1.8. Torpaq tiplərini kontur xəritədə qeyd edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Azərbaycan Respublikasının torpaq tiplərinin müxtəlifliyini izah edir və kontur xəritədə qeyd edir. Azərbaycan Respublikasının ərazisində torpaq, bitki örtüyünün və heyvanat aləminin yayılma qanuna uyğunluğunu müəyyən edir.



LAYİHE

Mövzunun əsas məqsədi Azərbaycan Respublikasının müxtəlif tiplərinin bitki örtüyünün zənginliyi ilə əlaqələndirilməsidir.

A Şagirdlərdə idraki fəallıq yaratmaq üçün “Dədə Qorqud” filmindən fragment göstərə bilərsiniz. Fragmentdə Dədə Qorqudun kiçik oğlana söylədiyi sözlər “Torpağı əkib-becərmədin, qorumağına dəyməz. Qoramadın, əkib-becərməyinə dəyməz” səslənməlidir. Şagirdlərdən Dədə Qorqudun bu sözlerinin mənasını soruşa bilərsiniz. Yonəldici suallarla Qarabağ torpaqları və bu torpaqların bugünkü vəziyyəti barədə fikir mübadiləsi təşkil etmək olar.

B “Fəaliyyət” blokunda verilmiş tapşırığı şagirdlər cütlər və ya kiçik qruplarla yərinə yetirə bilərlər. Şagirdlər xəritə üzərində qeyd olunmuş məntəqələrin hansı məqsədlə istifadəsini müəyyən etməli, cədvəli dəftərlərinə çəkərək və məntəqələrin nömrəsini uyğun xanalarda qeyd etməlidirlər. Cavab: əkinçilik 1-2-6; heyvandarlıq 3-4-5.

C İnfomasiyanı mənimsəmək üçün mövzunun oxunması prosesində belə bir cədvəlin doldurulması məqsədə uyğundur:

Torpaq tipləri	Yayıldığı ərazi	İstifadəsi	Xüsusiyyəti

Tapşırığın yerinə yetirilməsi nümunəsi:

Torpaq tipləri	Yayıldığı ərazi	İstifadəsi	Xüsusiyyəti
boz torpaqlar	Kür-Araz ovalığı, Samur – Dəvəçi, Acınohur-Ceyrançöl, Qobustan – Abşeron, Naxçıvanın düzən əraziləri	pambıq, tərəvəz, üzüm, nar.	mənimsənilməsi suvarma tələb edir.
sarı torpaqlar	Lənkəran ovalığı və Talış dağlarında	situs meyvələri və çay	tərkibində dəmirli birləşmə var.
dağ-çəmən torpaqları	dağ cəmənliklərdə	otlaq sahələri	torf qatı vardır.

Yeni materialın mənimsənilməsi cütlərlə də həyata keçirilə bilər. Bu zaman şagirdlərə mətnindən istifadə etməklə torpaq tiplərinin aşağıdakı plan üzrə səciyyəsini yazmağı da təklif etmək məqsədə uyğundur:

1. Torpaq tipi
2. Yayıldığı ərazi
3. Təsərrüfatda necə istifadə olunur.

D *Öyrəndiklərinizi tətbiq edin* blokunda verilmiş tapşırıqda şagirdlər dərslikdə verilmiş şəkildən və mətnindən istifadə edərək Azərbaycan ərazisində torpaqların hündürlüyü doğru dəyişməsini müəyyən etməli və cədvəli dəftərlərinə çəkərək təmamlamalıdırular. Nümunə:

	Torpaq tipi	Bitki örtüyü
1	Dağ-çəmən torpaqları	qırtıq, topalotu
2	Dağ-meşə torpaqları	palid, fistiq, vələs
3	Dağ-çöl	kəklikotu
4	Yarıməshəra torpaqları	Gəvən, kənqız

LAYİHE

Nə öyrəndiniz. Nadir və digər ərazilərdə rast gəlinməyən bitkilər *endemik* adlanır. Təbiətin mühafizəsi məqsədilə respublikamızda *milli park*, *qoruq* və *yasaqlıqlar* yaradılmışdır.

E Öyrəndiklərinizi yoxlayın.

Məntəqə	Torpaq örtüyü	Bitki örtüyü	Heyvanat aləmi
A	Boz, boz çəmən	Yovşan, şoranotu	Cölpisiyi
B	Torflu, çımlı-ibtidai	Şahduran, qırtıq, topalotu	Dağkeçisi, kæklik
C	Boz, boz-qonur	Gəvən, kənqız	İlan, kərtənkələ
E	Qəhvəyi, qonur	Palıd, fistiq, vələs	Ayi, canavar
D	Sarı	Dəmirağac, azad	Oxlu kirpi, bəbir

Qiymətləndirmə meyarlari: Kontur xəritədə qeyd etmə, əlaqələndirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Azərbaycan Respublikasının torpaq tiplərinin müxtəlifliyini izah etməkdə və kontur xəritədə qeyd etməkdə çətinlik çəkir.	Azərbaycan Respublikasının torpaq tiplərinin müxtəlifliyini suallara cavab verməklə izah edir və kontur xəritədə müəllimin köməyi ilə qeyd edir.	Azərbaycan Respublikasının torpaq tiplərinin müxtəlifliyini əsasən izah edir və kontur xəritədə bəzi səhvlərlə qeyd edir.	Azərbaycan Respublikasının torpaq tiplərinin müxtəlifliyini sərbəst izah edir və kontur xəritədə düzgün qeyd edir.
Azərbaycan Respublikasının ərazisində torpaq, bitki örtüyünün və heyvanat aləminin yayılma qanuna uyğunluğunun müəyyən etməkdə çətinlik çəkir.	Azərbaycan Respublikasının ərazisində torpaq, bitki örtüyünün və heyvanat aləminin yayılma qanuna uyğunluğunu müəyyən etməkdə qismən çətinlik çəkir.	Azərbaycan Respublikasının ərazisində torpaq, bitki örtüyünün və heyvanat aləminin yayılma qanuna uyğunluğunu əsasən müəyyən edir.	Azərbaycan Respublikasının ərazisində torpaq, bitki örtüyünün və heyvanat aləminin yayılma qanuna uyğunluğunu düzgün müəyyən edir.

LAYİHƏ

VII TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Plankton, nekton və bentosa uyğun gələn şəkilləri müəyyən edin.



2. Torpaq tipləri və onların yayıldığı ölkələr arasında əlaqəni qurun:

Boz torpaqlar

Konqo, Braziliya

Podzol (küləçalan)

Misir, Liviya

Ferralit torpaqlar

Rusiya, Kanada

3. Məntiqi ardıcılılığı müəyyən edib uyğun sıra nömrəsini yazın:

Meşələr məhv edilir.


Ərzağa olan tələbat artır.

Torpaq eroziyası güclənir.

Əhalinin sayı artır.

Əkin sahələri yaradılır.

4. Məntəqələrdə yayılan torpaq tiplərini müəyyən edin:




Məntəqə	Torpaq tipi
A	
B	
C	
D	

5. Torpaq profili nədir?

- A) Torpağın üst münbüt qatı
- B) Torpaq horizontlarının cəmi
- C) Torpaq rənglərinin cəmi
- D) Torpağın rekultivasiyası
- E) Struktursuz torpaqlar

6. Azərbaycan ərazisində Kür çayından Böyük Qafqazın zirvələrinə qədər hansı torpaqların olduğunu müəyyən edin.


Məntəqə	İstifadə olunması
A	
B	
C	
D	



7. Torpaq tiplərinin daha çox yayıldığı ölkələri müəyyən edin.

Torpaqlar	Ölkələr
Qara	
Boz-qonur	
Qırmızı-sarı ferralit	
Tundra qleyi	

8. Orqanizmlər arasındaki əlaqələri göstərən sxemdə boş çərçivələrdə uyğun şəkil-lərin nömrələrini yazın.



TƏDRİS VAHİDİ – 8

DÜNYA DÖVLƏTLƏRİNİN MÜXTƏLİFLİYİ


TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 3.1.1. Əhalinin regionlar üzrə paylanması şərh edir.
- 3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir.
- 3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə görə qruplaşdırır.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **6 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **1 saat**

Dərs 52 / Mövzu: BİZ HANSI REGİONDA YAŞAYIRIQ

ALT STANDARTLAR	3.1.1. Əhalinin regionlar üzrə paylanması şərh edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Əhalinin qeyri-bərabər məskunlaşma səbəblərini şərh edir.• Regionları xəritədə göstərir.



Yeni mövzunun tədris “region” anlayışının təhlili və Azərbaycanın aid olduğu regionun müəyyən edilməsi məqsədi daşıyır.

A Motivasiya dərslikdə verilən şəkillərin təhlili əsasında aparıla bilər. Şagirdlər istiqamətləndirici suallar verməklə xalqların məskunlaşdığı ərazilərin iqlim və təbiətinin müxtəlifliyinin onların geyimlərinə necə təsir etməsinin səbəblərini soruşa bilərsiniz. Şagirdlərin maraq dairəsini nəzərə alaraq Yer kürəsinin təbiəti, əhalisi və digər komponentlərin müxtəlifliyini eks etdirən slaydlar göstərmək olar.

B “Fəaliyyət”dəki tapşırığı yerinə yetirərkən şagirdlər belə bir nəticəyə gəlməlidirlər ki, Azərbaycanla eyni regionda yerləşən ölkələr oxşardır və bu ölkələrlə iqtisadi-mədəni əlaqələrin qurulması vacibdir.

C Yeni mövzunun öyrənilməsini cütlərlə həyata keçirmək olar. Şagirdlər mətni oxuyur. Müəllim lövhədə aşağıdakı cədvəli çəkir. Mətni oxuduqca uyğun xanalarda “+” işarəsi qoyulur.

Əsas əlamətlər	Təbii coğrafi regionlar	Tarixi regionlar	İqtisadi-coğrafi regionlar
Təbiətləri oxşardır			
Əhalinin dini tərkibi eynidir			
Oxşar ənənələrə malikdir			
Sərhədləri zamanla dəyişir			

D Öyrəndiklərinizi tətbiq edin.

Dünyanın siyasi xəritəsindən istifadə etməklə şagirdlər kontur xəritə üzərində işarə edilmiş ölkələri müəyyən edir, coğrafiya dəftərində ölkələrin aid olduğu regionlara görə qruplaşdırır və cədvəli tamamlayırlar.

Tarixi regionlar	Ölkələr
Latin Amerikası	
Qərbi Avropa	
Afrika	
Cənub-Qərbi Asiya	

Nə öyrəndiniz. Yer kürəsində ətraf ərazilərdən fərqlənən ərazilərə **region** deyilir. Təbiətinə görə oxşar ərazilər **təbii coğrafi regionlar** adlanır. Əhalinin dini, milli, irqi əlamətlərinə görə fərqlənən ərazilər **tarixi-coğrafi regionlardır**. İqtisadi inkişaf səviyyələrinə görə ölkələr **iqtisadi coğrafi regionlarda** birləşirlər.

E Öyrəndiklərinizi yoxlayın:

Misir – Afrika; Kuba – Latin Amerikası; Türkmənistan – Mərkəzi Asiya; Cənubi Koreya – Şərqi Asiya; Fransa – Qərbi Avropa, İraq – Cənub-Qərbi Asiya.


Qiymətləndirmə meyarları: şərhətmə, xəritədə göstərmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Əhalinin qeyri-bərabər məskunlaşma səbəblərini şəhər etməkdə çətinlik çəkir.	Əhalinin qeyri-bərabər məskunlaşma səbəblərini müəllimin verdiyi sualların köməyi ilə şəhər edir.	Əhalinin qeyri-bərabər məskunlaşma səbəblərini əsasən şəhər edir.	Əhalinin qeyri-bərabər məskunlaşma səbəblərini səhvsiz şəhər edir.
Regionları xəritədə göstərməkdə çətinlik çəkir.	Regionları xəritədə qismən göstərir.	Regionları xəritədə göstərərkən xırda səhvələr buraxır.	Regionları xəritədə səhvsiz göstərir.

LAYİHE

Dərs 53 / Mövzu: TÜRK DÜNYASI BİRLİYİ

ALT STANDARTLAR	3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir. 3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə görə qruplaşdırır.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Türk birliyinə daxil olan dövlətlərin xüsusiyyətlərini şərh edir. • Türk birliyinə daxil olan ölkələri xəritə üzərində qruplaşdırır.




Yeni mövzunun tədrisində əsas məqsəd türk xalqlarının məskunlaşmasına təsir edən amillərin şərh və türk dövlətlərinin yaratdığı birliyin onların inkişafında əhəmiyyətini müəyyənləşdirməkdir.

A Motivasiya mərhələsi dərslikdə verilən şəkil əsasında qurula bilər. Müəllim suallarla şagirdləri “güt birlikdədir” ideyasına istiqamətləndirə bilər. Bu zaman çalışmaq lazımdır ki, şagirdlər dövlətlərin təcrid olunmuş vəziyyətdə mövcud olmasının mümkünzsizlüyü nəticəsinə gəlsinlər.

B “Fəaliyyət”də verilmiş tapşırığın qruplarla yerinə yetirilməsi məqsədəyənəndur. Şagirdlər türk xalqlarının birliyinin simvolu kimi bayraqın qəbul edilməsinin zəruriliyi nəticəsinə gəlməlidirlər. Onlar yeni bayraqın rənginin Qazaxıstan, günəşin Qırğızıstan, ayparanın Türkiyə, ulduzun isə Azərbaycan bayrağından götürüldüğünü təhlil edirlər.

C Yeni mövzunun izah edilməsini ardıcıl suallar metodu, yaxud cütlərlə oxu üsulu ilə yerinə yetirə bilərsiniz. Şagirdlər mətni abzaslar üzrə hissə-hissə oxuyaraq hər abzası oxuduqdan sonra ikinci şagird oxunan hissədən sual verir, birinci şagird isə cavablandırır. Sonra onlar rollarını dəyişirlər. Müəllimin “Türk xalqlarının yeni dövlətlər yaratmaq tələbatı nədən yaranırdı?” sualı ilə şagirdlərə müraciət etməsi də mətnə marağın artmasına səbəb ola bilər. Dərsi izah edərkən türk dövlətlərini xəritədə göstərilmək məqsədəyənəndur. Mövzunu İQS üsulu ilə də mənimsətmək mümkündür.

D Öyrəndiklərinizi tətbiq edin.



Nə öyrəndiniz. Dövlətlər iqtisadi inkişaflarını gücləndirmək məqsədilə **birliklər** yaradırlar. Azərbaycan tarixi kökləri ilə ona yaxın olan **Türk dünyasına daxildir**. Türk dünyası arasındaki əlaqələr **Türk birliliyinin** yaranmasına imkan verir.

E Öyrəndiklərinizi yoxlayın.

Türkiyə	Azərbaycan	Qazaxıstan	Türkmənistan	Qırğızıstan	Özbəkistan
Ankara	Bakı	Astana	Aşqabad	Bişkek	Daşkənd

Qiymətləndirmə meyarları: sadalama, qruplaşdırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Türk birliyinə daxil olan dövlətlərin xüsusiyyətlərini şərh etməkdə çətinlik çəkir.	Türk birliyinə daxil olan dövlətlərin xüsusiyyətlərini müəllimin köməyi ilə şərh edir.	Türk birliyinə daxil olan dövlətlərin xüsusiyyətlərini əsasən düzgün şərh edir.	Türk birliyinə daxil olan dövlətlərin xüsusiyyətlərini sərbəst şəkildə şərh edir.
Türk birliyinə daxil olan ölkələri xəritə üzərində qruplaşdırmaqdə çətinlik çəkir.	Türk birliyinə daxil olan ölkələri xəritə üzərində səhv'lərə qruplaşdırır.	Türk birliyinə daxil olan ölkələri xəritə üzərində sərbəst qruplaşdırır.	Türk birliyinə daxil olan ölkələri xəritə üzərində sərbəst qruplaşdırır və sərhəd ölkələrini sadalayır.

Dərs 54/ Mövzu: DÖVLƏTLƏRİN İDARƏ EDİLMƏSİ FORMALARI

ALT STANDARTLAR	3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir. 3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə görə qruplaşdırır.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Ölkələrin idarə edilməsinə görə müxtəlifliyini izah edir. • İdarəetmə formasına görə ölkələri materiklər üzrə qruplaşdırır.

LAYİHƏ



Yeni mövzunun tədris edilməsində əsas məqsəd dünya ölkələrinin idarəetmə quruluşunda olan müxtəlifliyi izah etmək və onları materiklər üzrə qruplaşdırmadır.

A Şagirdlərdə motivasiya yaratmaq üçün dərslikdə olan şəkil kifayət edə bilər. Lakin müxtəlif resurslardan istifadə edərək tacqoyma və inauqurasiya tədbirlərinə aid videomaterial, slaydları nümayiş etdirmək olar. Bu mövzu ilə şagirdlər ilk dəfə tanış olduğundan müəllimin istiqamətləndirici rolü vacibdir.

B “Fəaliyyət”də verilmiş tapşırıq motivasiyanın davamı olub, şagirdlərin təlim nəticələrinin reallaşmasına doğru istiqamətləndirir. Şəkil əsasında müəllim şagirdləri idarəetmə orqanlarının fərqli olmasına dair nəticəyə gəlməsi üçün suallar verə bilər. Respublikamızda olan idarəetmə üsulu ilə Səudiyyə Ərəbistanındaki müqayisə edilə bilər.

C Dünya ölkələrinə dair biliklərin yada salınması və “*Ön böyük ölkələr hansılardır*”, “*Dənizsahili ölkələr hansılardır?*”, “*Materikdaxili hansı ölkələrin adını deyə bilərsiniz?*” və s. kimi suallar verməklə yeni mövzuya başlamaq olar. “*Dövlət nədir?*” sualını verməklə dərslikdəki mətndən onun cavabının təpilmasını tapşırmaq olar. Dərslikdəki mətnlə təməşli müəllimin sualları əsasında da reallaşa bilər. Bunun üçün şagirdlər mətni hissə-hissə oxuyub müəllimin suallarına cavab verir.

D **Öyrəndiklərinizi tətbiq edin.** Nəzərdə tutulmuş tapşırıq cütlərlə, yaxud qruplarla yerinə yetirilə bilər – onlardan biri respublika, digəri isə monarxiya ölkəsinin nümayəndələri olmaqla Venn diaqramını doldurur. Bu işi fərdi olaraq dəftərdə də yerinə yetirmək mümkündür.

Nə öyrəndiniz. Yer kürəsində müəyyən sərhəd daxilində siyasi varlıq olan **dövlət** müstəqil bir qurumdur. İdarə edilməsinə görə **respublika** xalq tərəfindən seçilir. Hakimiyyətin vərəsə yolu ilə keçdiyi idarəetmə forması isə **monarxiya** adlanır.

E Öyrəndiklərinizi yoxlayın. 1.

Dövlət formaları	Avropa	Asiya	Şimali Amerika	Cənubi Amerika	Afrika	Avstraliya
Monarxiya	Böyük Britaniya Norveç	Yaponiya BƏƏ Brunei Səudiyyə Ərəbistanı			Mərakeş	Avstraliya
Respublika	Fransa Almaniya İtaliya	Türkiyə Pakistan İsrail	ABŞ	Braziliya Çili	Niger Əlcəzair	

LAYİHƏ


2. A) Ölkənin idarəedilməsi müəyyən olunmuş qanunlar əsasında yerinə yetirilir – respublika hakimiyyəti;
 B) Ölkənin idarəedilməsində başçının məsuliyyəti əsasdır, onun verdiyi qərar həyata keçir – kral (monarxiya) hakimiyyəti.

Qiymatləndirmə meyarları: Izahetmə, qruplaşdırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Monarxiya və respublika idarəetmə quruluşunu izah etməkdə çətinlik çəkir.	Monarxiya və respublika idarəetmə quruluşunu müəllimin köməyi ilə izah edir.	Monarxiya və respublika idarəetmə quruluşunu əsasən izah edir.	Monarxiya və respublika idarəetmə quruluşunu düzgün izah edir.
İdarəetmə formasına görə ölkələri materiklər üzrə çətinliklə qruplaşdırır.	İdarəetmə formasına görə ölkələri materiklər üzrə müəllimin köməyi ilə qruplaşdırır.	İdarəetmə formasına görə ölkələri materiklər üzrə əsasən qruplaşdırır.	İdarəetmə formasına görə ölkələri materiklər üzrə sərbəst olaraq qruplaşdırır.

Dərs 55 / Mövzu: DÖVLƏTLƏRİN İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ

ALT STANDARTLAR	3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir. 3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə görə qruplaşdırır.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Unitar və federativ ərazi quruluşunu şərh edir. Xəritə üzərində unitar və federativ ölkələri regionlar üzrə qruplaşdırır.



Mövzunun tədrisində əsas məqsəd ölkələrin idarəedilməsi formalarının müqayisəsi, dünya ölkələrinin federativ və unitar olmaqla qruplaşdırılmasıdır.

A Dərsə başlamaq üçün verilən şəkildən istifadə etmək mümkündür. ABŞ və Türkiyənin nümunəsində şagirdlər ölkənin idarəedilməsində müxtəlifliyinin olduğunu təsəvvür edə bilərlər. Lakin mövzu onlar üçün yeni olduğuna görə şagirdləri müxtəlif suallarla istiqamətləndirmək məqsədə uyğundur.

LAYHE

B “Fəaliyyət”də verilmiş tapşırıq fərdi və ya bütün siniflə yerinə yetirilə bilər. Tapşırıq diskussiya təşkil etməklə də yerinə yetirilə bilər. Tapşırığın əsas məqsədi şagirdlərin gündəlik həyatda aldıqları məlumatlardan faydalı istifadə etmək bacarığının inkişaf etdirilməsidir. Yaxşı olar ki, şagirdlər tapşırıqda verilən idarəetmə üsullarından birini seçsinlər və öz seçimlərini əsaslandırılsınlar. Bu zaman digər şagirdlər bu idarəetmə üsulunun mənfi cəhətləri barədə fikirlərini söyləyirlər. Diskussiya formasında yerinə yetirilən tapşırığın vahid nəticəsinin olması vacib deyil. Hər kəs əsaslandırdığı fikirdə qala bilər.

C Yeni mövzunun mənimşənilməsini cütlərlə həyata keçirmək məqsədəyəyndur. Cütlər mətni oxuduqdan sonra konseptual cədvəl tərtib edə bilərlər. Bu üsul həm də unitar və federativ ölkələri müqayisə etməyə imkan verir.

İnzibati-ərazi bölgüsü	Özünəməxsus xüsusiyyətləri	Hansı ölkələr addır
Unitar	Siyasi müstəqillik hüquqları yoxdur. Vahid mərkəzdən idarə olunur.	Türkiyə, Çili, İran və s.
Federativ	Ərazi vahidləri xarici siyaset məssələlərində birgə çıxış edir. Dövlətlərin birliyidir.	Kanada, Rusiya, Meksika və s.

Mövzunun izah edilməsində digər üsullardan da istifadə etmək mümkündür. Müəllim əvvəldən hazırlanmış paylama materiallarında mətndə adları verilən dövlətlərdən biri unitar, digəri isə federativ olmaqla, iki dövlətin adı yazılmış vərəqləri cütlərə paylayır. Şagirdlər yazılın ölkələri əvvəlki bilikləri əsasında müqayisə edir və onların inzibati ərazi bölgüsünün fərqli olmasını aşkar edirlər. Beləliklə, induksiya yolu ilə şagirdlərdə biliklər xüsusidən ümumiyyə doğru sistemləşdirilir.

D **Öyrəndiklərinizi tətbiq edin.** Tapşırıq konseptual cədvəl əsasında yerinə yetirə bilər. **Nə öyrəndiniz.** Dövlətlərin idarə edilməsinin vahidlərə ayrılması **inzibati-ərazi bölgüsü** adlanır. Bu xüsusiyyətinə görə **unitar** ölkələr vahid mərkəzdən idarə edilir. **Federativ** ölkələr isə mərkəzi hakimiyət orqanları ilə yanaşı, özünüidarə vahidlərinin mövcud olması ilə səciyyələnir.

E **Öyrəndiklərinizi yoxlayın.** Şagirdlər kontur xəritə üzərində rəqəmlə göstərilən ölkələri dünyadan siyasi xəritəsinə əsasən müəyyən edir və onları federativ və unitar olmaqla cədvəldə qruplaşdırırlar.

Federativ ölkələr	Unitar ölkələr
1, 5, 6, 7, 8	2, 3, 4, 9, 10

Olymatländirmə meyarları: şərhətmə, qruplaşdırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İnzibati-ərazi quru-luşuna görə unitar və federativ ölkələrin xüsusiyyətini müəllimin köməyilə şərh edir.	İnzibati-ərazi quru-luşuna görə unitar və federativ ölkələrin xüsusiyyətini çətinliklə şərh edir.	İnzibati-ərazi quru-luşuna görə unitar və federativ ölkələrin xüsusiyyətini əsasən şərh edir.	İnzibati-ərazi quru-luşuna görə unitar və federativ ölkələrin xüsusiyyətini müstəqil olaraq şərh edir.
Xəritə üzərində unitar və federativ ölkələrin regionlar üzrə qruplaşdırılmasında çətinlik çəkir.	Xəritə üzərində unitar və federativ ölkələrin regionlar üzrə müəllimin köməyilə qruplaşdırır.	Xəritə üzərində unitar və federativ ölkələrin regionlar üzrə əsasən qruplaşdırır.	Xəritə üzərində unitar və federativ ölkələrin regionlar üzrə sərbəst şəkildə qruplaşdırır.

Dörs 56 / Mövzu: ƏHALİNİN YERLƏŞMƏSİ

ALT STANDARTLAR	3.1.1. Əhalinin regionlar üzrə paylanması şərh edir. 3.1.2. Kontur xəritədə əhalinin sıx məskunlaşdığı əraziləri qeyd edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Əhalinin yerləşməsinə təsir edən amilləri şərh edir. Xəritə üzərində əhalinin sıx məskunlaşma ərazilərini qruplaşdırır.



Mövzunun tədris edilməsində əsas məqsəd təbii komponentlərin məskunlaşmaya təsiri nəticəsində əhalinin sıx və seyrək məskunlaşlığı əraziləri təyin etmək və regionları əhalinin sıxlığına görə qruplaşdırmaqdır.

A Müəllimin motivasiya mərhələsini dərslikdəki şəkillər vasitəsilə həyata keçirməsi məqsədə uyğundur. Şagirdlər səhrada isti və quraq iqlimin olmasına görə və yüksək dağlıq ərazilərdə əhalinin sıxlığının seyrək olmasını şəkillərə görə müəyyən edirlər. Müəllim dərsə başqa cür də başlaya bilər. O, lövhədə aşağıdakı cədvəli çəkib “Hansi təbii şəraitdə əhali daha six məskunlaşmışdır?” sualını verə bilər:

Göstəricilər	A məntəqəsi	B məntəqəsi	C məntəqəsi	D məntəqəsi
Temperatur yay və qış	+30 və -20	+18 və +5	+3 və -26	+24 və +2
Yağıntı (illik miqdarı)	300 mm	800 mm	200 mm	700 mm

Müəllim şagirdləri rəqəmləri təhlil edərək, B və D məntəqələrində əlverişli iqlim olduğuna görə əhalinin sıx məskunlaşlığına aid fikirlərə doğru istiqamətləndirə bilər.

B “Fəaliyyət”də verilmiş tapşırıq müzakirə tələb etdiyindən şagirdlərin onu cütər formasında yerinə yetirməsi məqsədə uyğundur. Tapşırığın əsas məqsədi verilən təsvirlərdə əhalinin məskunlaşmasına dair fikirlər söyləmək və ərazilərlə təsvirlər arasında əlaqə qurmaqdır. Tapşırığın nəticəsində şagirdlər “düzənlik ərazilərdə əhali hər yerdə bərabər məskunlaşsa bilər”, “quraq iqlimdə əhali ərazidən keçən çay sahilində məskunlaşsa bilər”, “dağlıq ərazilərdə əhali qismən əlverişli dərələrdə və kiçik məntəqələrdə məskunlaşsa bilər” fikirlərinə gəlməlidir. Müəllim suallarla şagirdləri istiqamətləndirə bilər.

C Mövzunun mənimsənilməsi oxu və sualvermə üsulu ilə yerinə yetirilə bilər. Şagirdlər mətni hissələrə bölməklə oxuyur, digər şagirdlər ona sualla müraciət edirlər.

Orta sıxlıq = əhalinin sayı : ərazinin sahəsi

Düsturu əsasında müxtəlif məsələləri həll etməyin mümkün olduğunu izah edir. “Əhalinin məskunlaşması” xəritəsi şagirdlərə VI sinifdən tanış olsa da, VII sinifdə şagirdlər xəritəyə əsasən müəyyən nəticələr çıxarmağı bacarmalıdırular. Onlar Cənub, Cənub Şərqi və Şərqi Asiyada, Avropada əhalinin sıxlığının yüksək, Şimali Afrikada, Şimali Amerikanın şimalında, Avstraliyada, Asiyanın şimalında isə seyrək olmasını təbii komponentlərlə əlaqələndirirlər. Dərsin davamında şagirdlər əhalinin məskunlaşmasına təsir edən təbii, iqtisadi və tarixi amilləri qruplaşdırırlırlar.

D Öyrəndiklərinizi tətbiq edin.

Əhalinin yerləşməsi	
Seyrək	Six
Skandinaviya yarımadası, Orta Sibir yaylası, Ərəbistan yarımadası, Qrenlandiya adası, Amazon ovalığı	Hindistan yarımadası, Böyük Britaniya adası, Mesopotamiya ovalığı, Böyük Çin düzənliyi

Nə öyrəndiniz.

Təbii şəraitin fərqli olduğu ərazilərdə əhalinin sıxlığı fərqlidir. Relyef, iqlim, torpaq örtüyü, əhalinin yerləşməsinə təsir edən **təbii amillərdir**. Sənaye və kənd təsərrüfatının inkişafı əhalinin məskunlaşmasına təsir edən **iqtisadi amillər** hesab olunur. Keçmiş zamanlardan ticarət yolları boyunca əhalinin məskunlaşması **tarixi amillərlə** bağlıdır.


Öyrəndiklərinizi yoxlayın. 19 mln/2.7 mln=2,6

Qiymətləndirmə meyarları: şərhətmə, qruplaşdırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Əhalinin yerləşməsinə təsir edən amilləri müəllimin köməyi ilə şərh edir.	Əhalinin yerləşməsinə təsir edən amilləri çətinliklə şərh edir.	Əhalinin yerləşməsinə təsir edən amilləri əsasən şərh edir.	Əhalinin yerləşməsinə təsir edən amilləri ətraflı şərh edir.
Xəritə üzərində əhalinin six və seyrək məskunlaşlığı əraziləri müəllimin köməyi ilə qruplaşdırır.	Xəritə üzərində əhalinin six və seyrək məskunlaşlığı əraziləri çətinliklə qruplaşdırır.	Xəritə üzərində əhalinin six və seyrək məskunlaşlığı əraziləri əsasən qruplaşdırır.	Xəritə üzərində əhalinin six və seyrək məskunlaşlığı əraziləri düzgün qruplaşdırır.

Dörs 57 / Mövzu: PRAKTİK DƏRS. DÜNYA ƏHALİSİNİN DİL TƏRKİBİ VƏ ƏHALİNİN MƏSKUNLAŞMASI

ALT STANDARTLAR	3.1.1. Əhalinin regionlar üzrə paylanması şərh edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Əhalinin dil ailələrinə görə xəritə üzərində məskunlaşmasını şərh edir. • Təbii və iqtisadi amillərlə məskunlaşma modellərini əlaqələndirir.



Mövzunun tədris edilməsində əsas məqsəd şagirdlərin xəritə üzərində tədqiqat aparmaq, plan üzrə verilən suallara cavab vermək və yaşıadığı məhəllin məskunlaşma modelini qurmaqdır.

Praktik dərsdə 2 tapşırıq təqdim edilmişdir.

A 1-ci tapşırıq fərdi yerinə yetirilsə bilər.

B 2-ci tapşırığın layihə kimi qruplarla yerinə yetirilməsi daha faydalı olardı. Bu halda tapşırığın şərti və izahı əvvəlki dərsdə verilir. Dərsdə isə nəticələrin təqdimatı və müzakirəsi keçiriləcəkdir. Müəllim şagirdləri qruplara bölüb hərəsinə bir ərazi müəyyən edə bilər.

Qiymətləndirmə meyarları: şərhetmə, əlaqələndirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Əhalinin dil ailələrinə görə xəritə üzərində məskunlaşmasını çətinliklə şərh edir.	Əhalinin dil ailələrinə görə xəritə üzərində məskunlaşmasını müəllimin köməyi ilə şərh edir.	Əhalinin dil ailələrinə görə xəritə üzərində məskunlaşmasını əsasən və ləng şərh edir.	Əhalinin dil ailələrinə görə xəritə üzərində məskunlaşmasını düzgün və çevik şərh edir.
Təbii və iqtisadi amillərlə məskunlaşma modellərini çətinliklə əlaqələndirir.	Təbii və iqtisadi amillərlə məskunlaşma modellərini müəllimin köməyi ilə əlaqələndirir.	Təbii və iqtisadi amillərlə məskunlaşma modellərini əsasən əlaqələndirir.	Təbii və iqtisadi amillərlə məskunlaşma modellərini sərbəst olaraq əlaqələndirir.

Dərs 58 / Mövzu: LAYİHƏ DƏRS. ÖLKƏLƏRİN MÜXTƏLİFLİYİ


ALT STANDARTLAR	3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir.
TƏLİM NƏTİCƏLƏRİ	• Hər hansı ölkənin tipoloji xüsusiyyətlərini izah edir.

Bu dərsə hazırlığı fəslin birinci dərsindən başlamaq lazımdır. Məktəbin texniki bazaşı və şagirdlərin hazırlıq səviyyəsi imkan verərsə, təqdimatın “Power Point” programında hazırlanması daha faydalıdır. Əks halda, sadə təqdimatdan, böyük vərəq üzərində hazırlanmış plakatlardan və s. istifadə etmək olar. Dərsin əsas məqsədi şagirdlərdə seçim, ümumiləşdirmə, qruplaşdırma və təqdimetmə bacarıqlarının formalasdırılmasıdır. Təqdimat zamanı şagirdlər seçimlərini əsaslandırmayı da bacarmalıdır. Buna görə də təqdimata qısa girişdən və “Niyə məhz bu ölkəni seçdik?” sualına cavabdan başlamaq məqsədəydgündür.

Təqdimatın təqribi planı belə ola bilər. Lakin şagirdlər öz yaradıcılıqlarına uyğun müxtəlif strukturlu təqdimatlar da hazırlaya bilərlər.

1-ci slayd <ul style="list-style-type: none">Təqdimatın adıHəzırlayan (şagirdin adı, soyadı)	2-ci slayd <ul style="list-style-type: none">Ölkənin adı və paytaxtıYerləşdiyi materik	3-cü slayd <ul style="list-style-type: none">Həmsərhəd ölkələr	4-cü slayd <ul style="list-style-type: none">Relyefi
5-ci slayd <ul style="list-style-type: none">İqlimi	6-ci slayd <ul style="list-style-type: none">Çay və gölləri	7-ci slayd <ul style="list-style-type: none">Təbii zonalar	8-ci slayd <ul style="list-style-type: none">İdarəetmə forması
9-cu slayd <ul style="list-style-type: none">İnzibati ərazi bölgüsü	10-cu slayd <ul style="list-style-type: none">İqtisadi inkişafı	11-ci slayd <ul style="list-style-type: none">Azərbaycanla əlaqələri	12-ci slayd <ul style="list-style-type: none">Ekoloji vəziyyəti

Bu fəaliyyəti 4-5 nəfərlik qruplarla həyata keçirmək də olar. Şagirdlər öncədən qiymətləndirmə meyarları ilə tanış olmalıdır. Təqdimatların yalnız müəllim tərəfindən deyil, eyni zamanda sinif yoldaşları tərəfindən də qiymətləndirilməsi çox vacibdir (Müəllim təqdimati qiymətləndirmə üçün meyarlar hazırlayarkən 6-ci sinfin “Metodiki vəsaiti”ndə təqdim olunan “Təqdimatın qiymətləndirilməsi meyarları”, “Şagirdlər üçün təqdimatı qiymətləndirmə meyarları”, “Şagirdlərin özünüqiymətləndirməsi” nümunələrindən istifadə edə bilər).



VIII TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Ölkələri aid olduğu tarixi-coğrafi regionlara uyğun olaraq qruplaşdırın:

- | | |
|--------------|--------------------|
| 1. İtaliya | a. Cənubi Asiya |
| 2. Braziliya | b. Qərbi Avropa |
| 3. Hindistan | c. Afrika |
| 4. Nigeriya | d. Latin Amerikası |

2. Türk dövlətlərinin xəritəsinə əsasən ölkələrin adlarını müəyyən edin.



a.



b.



c.



a _____

c _____

b _____

d _____

3. Üçlükdən kənar olan ölkəni işaretəyin və üçlüyü birləşdirən ümumi cəhəti müəyyən edin:


1. Hindistan
2. ABŞ
3. Yaponiya
4. Nigeriya

4. Şimali Amerika (I) və Şimali Afrika (II) əhalisinin aid olduğu dil ailələrini müəyyən edin:

1. Altay
2. Hind–Avropa
3. Ural
4. Hami-Sami


LAVAHİDƏ

5. Əhalinin sıx və seyrək yerləşdiyi məntəqələri qruplaşdırın:



a. Sıx: _____; b. seyrək: _____;

6. Kontur xəritə üzərində rəqəmlərə uyğun gələn dövlətlərin adlarını və ona uyğun əlamətləri cədvələ əsasən tamamlayın:



	Ölkənin adı	İdarəetmə quruluşu	İnzibati-ərazi bölgüsü	Əhalinin sıxlığı
1				

7. Təsəvvür edin ki, siz xarici ölkələrin birinə qonaq getmisiniz və orada Azərbaycan Respublikası barəsində qısa məlumat verməlisiniz. Beş cümlədən ibarət esse yazın.

TƏDRİS VAHİDİ – 9

İQTİSADİYYAT VƏ COĞRAFIYA

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amilləri şərh edir.
- 3.2.4. Dünya təsərrüfatının müasir modelinin sxemini tərtib edir.
- 3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını (siyahısını) tərtib edir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 6 saat

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: 1 saat

Dərs 60 / Mövzu: İQTİSADI FƏALİYYƏT

ALT STANDARTLAR	3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amilləri şərh edir.
TƏLİM NƏTİCƏLƏRİ	• İqtisadiyyatın məzmununa daxil olan amilləri qruplaşdırır.




Mövzunun tədris edilməsində əsas məqsəd iqtisadiyyatın tərkibinin izah edilməsi və istehsal amillərinin əldə edilməsi üçün nəyin tələb olunduğunun və hər hansı istehsal prosesində istifadə edilən vəsaitlərin qruplaşdırılmasıdır.

A Müəllim motivasiya mərhələsində şagirdlərə insanın gündəlik həyatda hansı ehtiyaclarının olduğu barədə suallar verə bilər. Dərslikdəki şəkillər şagirdlərə yaddaş və istiqamətləndirici vasitə rolunu oynayır. Şagirdləri suallarla “Müxtəlif insanların ehtiyacları müxtəlifdir” fikrinə yönəltmək məqsədə uyğundur. Ehtiyacların ödənilməməsinin hansı problemləri yaratdığı da müzakirə oluna bilər.

B “Fəaliyyət”də verilmiş tapşırıq ətrafında müzakirə qurmaq da olar. Bu məqsədlə tapşırığın cütlərlə yerinə yetirilməsi məqsədə uyğundur. Əsas məqsəd müxtəlif yaşı və sosial mənşəli insanların hansı ehtiyaclarının olduğunu müəyyən etməkdir. Fəaliyyəti qruplarda təşkil etmək üçün hər qrupa müxtəlif insanların tələbatlarının müəyyən edilməsini tapşırmaq olar.

C Mövzunun daha yaxşı mənimsənilməsi üçün mövzunu iki hissəyə ayırmak olar. Birinci hissə iqtisadiyyatın qurulması üçün tələb olunan başlıca şərt – sərmayə və ya investisiyanın olmasını cütlər birlikdə oxuyur. Bu zaman oxu və sualvermə üsulu tətbiq edilə bilər. Mətnin ikinci hissəsinin şərh edilməsi üçün müəllimin lövhədə belə bir sxem çəkməsi daha faydalıdır. Şagirdlər təbii, insan, kapital resurslarının mahiyyətini mövzuya əsasən öyrənir və şifahi söyləyirlər. Bu zaman müəllim uyğun çərçivələrdə qeyd edir.



D Öyrəndiklərinizi tətbiq edin.

Təbii resurslar	İnsan resursları	Kapital resursları
2, 6, 8, 11	5, 7, 10	1, 3, 4, 9, 12

Nə öyrəndiniz.

Təbii resurslar təbii mühitdən əldə olunan maddi nemətlərdir. Təbiətdə olan ehtiyatların düzgün istifadə edilməsi **insan resurslarının** inkişaf səviyyəsindən asılıdır. İstehsal prosesini qurmaq üçün **kapital resursları** tələb olunur. Bunun üçün ilk növbədə **sərmayə** qoyulmalıdır.

E Öyrəndiklərinizi yoxlayın.


Gündəlik ehtiyaclarınız	Təbii resurs	İnsan resursları	Kapital resursları
Qida	+		
Teatr		+	
Mebel			+
Nəqliyyat			+
Televiziya və kompüter		+	
İdman		+	
Geyim	+		

Qiymətləndirmə meyarları: qruplaşdırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İqtisadiyyatın məzmununa daxil olan amilləri qruplaşdırmaqdə çətinlik çəkir.	İqtisadiyyatın məzmununa daxil olan amilləri müəllimin köməyi ilə qruplaşdırır.	İqtisadiyyatın məzmununa daxil olan amilləri əsasən qruplaşdırır.	İqtisadiyyatın məzmununa daxil olan amilləri düzgün və səliqəli qruplaşdırır.

Dərs 61/ Mövzu: TƏSƏRRÜFAT VƏ İŞ YERLƏRİ

ALT STANDARTLAR	3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amilləri şərh edir. 3.2.4. Dünya təsərrüfatının müasir modelinin sxemini tərtib edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Dünya təsərrüfatının strukturunu izah və onun müasir modelini tərtib edir. • Təsərrüfat quruluşuna təsir edən amilləri qruplaşdırır.




Mövzunun tədris edilməsində əsas məqsəd təsərrüfatın quruluşuna daxil olan kənd təsərrüfatı, sənaye və xidmət sahələrinin izah edilməsi, tarixən dəyişmə sxemini qurmaq və dünyanın müxtəlif ölkələrində təsərrüfatın strukturunun fərqli olmasının şərh edilməsidir.

A Motivasiya mərhələsi dərslikdə verilən şəkil əsasında qurula bilər. Şagirdlərdə idraki fəallıq yaratmaq üçün nəzərdə tutulmuş Avropanın kosmosdan çəkilmiş təsvirinin təhlil edilməsi faydalı olardı. Şagirdlər başa düşməlidirlər ki, işıqların yanması müəssisələrin işləməsini və insanların hər zaman iqtisadi fəaliyyətdə olduğunu eks etdirir. Onlara "*Eyni vaxtda hamı istirahət edə bilərmi və bunun nə kimi nəticələri ola bilər?*" sualı ilə müraciət etmək olar.

B Sualların müzakirəsi ilə hiss edilmədən fəaliyyət blokundakı tapşırığa keçmək olar. Şagirdlərin hansı müəssisələrin fasiləsiz işləməsinin vacibliyini dərk və onların fəaliyyətdindəki fasilənin yaratdığı problemləri müzakirə etmələri məqsədə uyğundur.

C Yeni informasiyanı mənimsemək üçün mövzunun oxunması prosesində sxem çəkib onu şagirdlərlə birgə tamamlaya bilərsiniz.




Şagirdlərə təsərrüfatın quruluşunun 1900 və 2012-ci illər modellərini müqayisə etmək tapşırığı verilə bilər. Onlara bu modelin müxtəlif ölkələrdə fərqli olduğunu başa salmaq məqsədə uyğundur. Şagirdləri ölkələrin təsərrüfatlarının əlaqəli olmasına vacibliyinin nəqliyyatın inkişafına səbəb olması fikrinə istiqamətləndirməyiniz mənimseməni artırı bilər.

D Öyrəndiklərinizi tətbiq edin:

- a) Kənd təsərrüfatı: 1, 3, 7, 9
 b) Sənaye və xidmət: 2, 5, 6, 8, 10

Nə öyrəndiniz. İqtisadiyyat **təsərrüfatın** müxtəlif sahələrini birləşdirir. Əkinçilik və heyvandarlığı əhatə edən **kənd təsərrüfatı**, məhsulların emal edilməsi və faydalı qazıntıların çıxarılması, onların emalı **sənaye sahəsi** adlanır. Təhsil, səhiyyə, nəqliyyat **xidmət sahələridir**.

E Öyrəndiklərinizi yoxlayın.




Oiyatlınlardımə meyarları: tərtibetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dünya təsərrüfatı strukturunu izah etməkdə və onun müasir modelini tərtib etməkdə çətinlik çəkir.	Dünya təsərrüfatı strukturunu izah etməkdə və onun müasir modelini tərtib edərkən müəllimin köməyindən istifadə edir.	Dünya təsərrüfatı strukturunu izah etməkdə və onun müasir modelini əsasən düzgün tərtib edir.	Dünya təsərrüfatı strukturunu izah və onun müasir modelini düzgün tərtib edir.
Təsərrüfatın quruluşuna təsir edən amilləri qruplaşdırarkən səhv'lərə yol verir.	Təsərrüfatın quruluşuna təsir edən amilləri qruplaşdırarkən müəllimin köməyindən istifadə edir.	Təsərrüfatın quruluşuna təsir edən amilləri qruplaşdırarkən cüzi səhv'lərə yol verir.	Təsərrüfatın quruluşuna təsir edən amilləri sərbəst qruplaşdırır.

Dərs 62/ Mövzu: İQTİSADI ƏMƏKDAŞLIQ

ALT STANDARTLAR	3.2.4. Dünya təsərrüfatının müasir modelinin sxemini tərtib edir.
TƏLİM NƏTİCƏLƏRİ	• Azərbaycanın regional və sahəvi iqtisadi integrasiyalarda iştirakını şərh edir.


LAYHE



A Motivasiya mərhələsində şagirdlər yeni, həm də onlar üçün maraqlı informasiya almaqla yanaşı, pazl vasitəsilə ölkələri arasında müxtəlif əlaqələrin olması fikrinə gəlirlər. Müəllim suallarla şagirdləri ölkələrin təcrid olunmuş vəziyyətdə yaşaya bilməməsi fikrinə yönəldir. Ölkələrarası əlaqələr pazlın hissələrinin bir-biri ilə əlaqələrinə bənzəyir: ölkələr də öz ehtiyaclarını digər ölkələr vasitəsilə ödəyir. Bu isə ölkələrarası əlaqələri möhkəmləndirir və inkişaf etdirir.

B “Fəaliyyət” blokunda verilmiş tapşırıqda şagirdlər dərslikdəki cədvəldən istifadə edərək verilmiş sualları cavablaşdırırlılar. Bu tapşırıq şifahi şəkildə də aparıla bilər. Şagirdlər hansı məsələlərin həllində əməkdaşlığın mümkünüyüni müzakirə etməlidirlər.

C Yeni mövzunun izahı BİBÖ metodu ilə həyata keçirilə bilər. Şagirdlərin cütlərlə işləməsi daha məqsədə uyğundur. Əvvəlki dərslərdən şagirdlərə Azərbaycanın coğrafi mövqeyi məlumudur. Onlar Azərbaycanın ölkələrarası əməkdaşlıq üçün imkanlarını da bilirlər. Şagirdlər integrasiyanın müxtəlif sahələrini qruplaşdırıa bilərlər. Müəllim yeni mövzunun izahında aşağıdakı sxemi qura bilər:



D Öyrəndiklərinizi tətbiq edin.

Ölkələr	GUAM	İƏT	MDB
Gürcüstan	+		
Rusiya			+
Misir		+	
İran		+	
Qazaxıstan			+
Ukrayna	+		

Nə öyrəndiniz. Azərbaycan müstəqil ölkə olaraq ilk dəfə **İslam Əməkdaşlıq Təşkilatına** üzv seçilmişdir. Ölkə neftinin Avropaya nəqli məqsədilə **Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT)** yaradılmışdır. **Avropa İttifaqı** ilə iqtisadi əməkdaşlıq Azərbaycanın Avropa ölkələri ilə daha sıx əməkdaşlığına imkan verir. **GUAM** isə Avropa ilə Asiya arasında yeni bir iqtisadi məkanadır. **Öyrəndiklərinizi yoxlayın.**


MDB	Keçmiş sovet respublikalarının birlüyü
İƏT	Azərbaycanın daxil olduğu ilk təşkilat
GUAM	Avropa və Asiya arasında yeni iqtisadi məkan yaratmaq məqsədi

E Qiymətləndirmə meyarları. Şərhətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Azərbaycanın regional və sahəvi iqtisadi integrasiyalarda iştirakını müəllimin köməyi ilə şərh edir.	Azərbaycanın regional və sahəvi iqtisadi integrasiyalarda iştirakını çətinliklə şərh edir.	Azərbaycanın regional və sahəvi iqtisadi integrasiyalarda iştirakını əsasən şərh edir.	Azərbaycanın regional və sahəvi iqtisadi integrasiyalarda iştirakını düzgün şərh edir.

Dərs 63/ Mövzu: AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYATI

ALT STANDARTLAR	3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amilləri şərh edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Azərbaycanın iqtisadi inkişafını ona təsir edən amillərlə əlaqələndirir.



Yeni mövzunun tədrisində əsas məqsəd Azərbaycanın iqtisadi inkişafına təsir edən təbii və iqtisadi amilləri əlaqələndirməkdir.

A Motivasiya mərhələsini dərslikdə verilən şəkil üzərində qurmaq məqsədəyğündür. Şagirdlər təsvir edilən məhsullar üzrə Azərbaycanın rayonlarını qruplaşdırır və yaşadıqları rayonda hansı məhsulun istehsal edildiyini müzakirə edirlər.

B “Fəaliyyət” blokunda verilmiş tapşırıqda şagirdlər dərslikdə verilən məhsulların hansının idxlə, hansının isə ixrac edildiyini qruplaşdırmalıdır.

İxrac: pambıq, benzin, təbii qaz, üzüm, balıq

İdxal: təyyarə, avtomobil, kofe, taxi, mobil telefonlar, kondisioner, banan

C Yeni mövzunun izahı “**İQS**” üsulu ilə tədris oluna bilər. Şagirdlərin cütlərlə işləməsi daha məqsədəyğündür. Əvvəlki dərslərdə şagirdlər iqtisadi əməkdaşlığın mahiyyətini və onun ölkə təsərrüfatına təsirini öyrənmişlər. Şagirdlərin Bakı-Tbilisi-Ceyhan neft kəmərinə aid biliklərini xatırlatmaq və bu barədə suallar vermek olar. Onlara respublikamızın Transqafqaz mövqeyi, ölkədə dövlət və özəl müəssisələrin əlaqələri barədə məlumat veriləcəkdir. Azərbaycan təbiətinin də iqtisadiyyatın inkişafına təsirini qiymətləndirmək məqsədəyğundur.

D Öyrəndiklərinizi tətbiq edin.

Dövlət müəssisələrinin payı kəskin azalmış və özəl müəssisələr artmışdır.

Nə öyrəndiniz. Azərbaycan neftinin Avropa ölkələrinə daşınmasında **Bakı-Ceyhan** neft kəmərinin rolü böyükdür. Regionlararası mövqedə yerləşdiyinə görə ölkə ərazisindən müxtəlif magistrallar, o cümlədən **Transqafqaz** yolu keçir. Ölkədə neft sənayesinin inkişafi əhalinin **məşğulluq** səviyyəsini artırmışdır. Azərbaycanda qeyri-dövlət müəssisələri **sahibkarlıq** hesabına inkişaf edir.

E Öyrəndiklərinizi yoxlayın.




Qiymətləndirmə meyarları: əlaqələndirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Azərbaycanın iqtisadi inkişafını ona təsir edən amillərlə əlaqələndirməkdə çətinlik çəkir.	Azərbaycanın iqtisadi inkişafını ona təsir edən amillərlə müəllimin köməyi ilə əlaqələndirir.	Azərbaycanın iqtisadi inkişafını ona təsir edən amillərlə, əsasən, əlaqələndirir.	Azərbaycanın iqtisadi inkişafını ona təsir edən amillərlə sərbəst və düzgün əlaqələndirir.

Dərs 64 / Mövzu: İQTİSADIYYAT VƏ ƏTRAF MÜHİT

ALT STANDARTLAR	3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını (siyahısını) tərtib edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> İnsanların təsərrüfat fəaliyyətinin artması ilə ekoloji gərginliyin artmasını əlaqələndirir. Təbii və antropogen təsirlərdən yaranan ekoloji gərginlik zonalarını xəritə üzərində təyin edir.




Yeni mövzunun izahında əsas məqsəd təsərrüfatın inkişaf etdirilməsi prosesində yaranan ekoloji problemləri izah etmək, planetdə yaranan ekoloji gərginlik ərazilərini müəyyən etmək və bundan sonrakı dərs üçün məlumat bazası yaratmaqdır.

A Motivasiya üçün verilmiş material məlumat xarakterlidir. Ətraf mühitin mühafizəsi problemlərinə dair konfransda ətraf mühitin mühafizəsi gününün qeyd edilməsi yalnız məlumat vermək üçün deyil. “Nə üçün dünya ölkələri ekoloji problemlərin həllində birləşirlər?”, “Bu gün nə etmək olar, hansı tədbirləri həyata keçirmək olar?” sualları ətrafında müzakirə aparmağın şagirdlərdə ekoloji təbiyyənin formalasdırılması üçün əhəmiyyəti böyükdür.



B “Fəaliyyət” blokunda verilmiş cədvəldə təsərrüfatın müxtəlif sahələrinin inkişafının əhəmiyyəti və eyni zamanda bu sahələrin təbiətə vurduğu zərər müzakirə edilir. Problem şagirdlərlə kiçik miqyaslı debat yaratmağa imkan verir. “İqtisadiyyatın inkişafının vacibliyi və təbiətin qorunması” mövzusunda müzakirə də təşkil edə bilərsiniz.

C Yeni mövzunun mənimsənilməsini cütlər və ya kiçik qruplarla da təşkil etmək olar. Qrupların sayı sadalanan ekoloji problemlərin sayı qədər olarsa, onların fəaliyyəti daha səmərəli ola bilər. Qruplar onlara tapşırılan ekoloji problemi dərslikdən istifadə etməklə təhlil və onları təqdim edə bilərlər. Yeni informasiya dərslikdə



şəkillərlə verilmişdir. Müəllimin əlavə şəkil və slaytlardan istifadə etməsi məqsədə uyğundur. Şagirdlər ekoloji problemlərin sənaye və kənd təsərrüfatının inkişafı nəticəsində yarandığını və ya antropogen olduğunu öyrənərək onları qruplaşdırıa bilərlər.

D Öyrəndiklərinizi tətbiq edin



Nə öyrəndiniz.

Faydalı qazıntıların çıxarılması zamanı boş sūxur qalıqları **terrikon təpələr** yaradır. Zavod və fabriklərin tüstü borularından çıxan **sənaye tullantıları** da cox atmosferi çirkəndirir. Stratosferdə **ozon desiyinin** yaranması da sənayenin inkişafı ilə əlaqədardır. İri şəhərlərdə əhalinin artması **məişət tullantılarından** ibarət zibilliklərin yaranmasına səbəb olur. Kiçik qığılçım nəhəng və qorxulu **meşə yanğınlara** səbəb ola bilir. Çayda suyun səviyyəsinin qalxmasından yaranan **daşqınlar** insanlara zərər vurur. Torpaqlardan düzgün istifadə etmədikdə **səhralaşma** baş verir. Su çatışmazlığı ilə səciyyələnən **quraqlıq** isə canlı aləmin məhvinə gətirib çıxarır.

E Öyrəndiklərinizi yoxlayın.

Şagirdlər mətndən istifadə etməklə cədvəli tamamlayırlar:

Qiymətləndirmə meyarları:
əlaqələndirmə, təyinətmə

Ölkə	Ekoloji problem
Braziliya	Terrikon təpələr
Niger	Səhralaşma
Polşa	daşqınlar
Hindistan	Məişət tullantıları
Yaponiya	Sənaye tullantıları
Avstraliya	Meşə yanğınları

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İnsanların təsərrüfat fəaliyyətinin artması ilə ekoloji gərginliyin artmasını əlaqələndirməkdə çətinlik çəkir.	İnsanların təsərrüfat fəaliyyətinin artması ilə ekoloji gərginliyin artmasını müəllimin köməyi ilə əlaqələndirir.	İnsanların təsərrüfat fəaliyyətinin artması ilə ekoloji gərginliyin artmasını əsasən əlaqələndirir.	İnsanların təsərrüfat fəaliyyətinin artması ilə ekoloji gərginliyin artmasını düzgün əlaqələndirir.
Təbii və antropogen təsirlərdən yaranan ekoloji gərginlik zonalarını xəritə üzərində müəllimin köməyi ilə təyin edir.	Təbii və antropogen təsirlərdən yaranan ekoloji gərginlik zonalarını xəritə üzərində çətinliklə təyin edir.	Təbii və antropogen təsirlərdən yaranan ekoloji gərginlik zonalarını xəritə üzərində əsasən təyin edir.	Təbii və antropogen təsirlərdən yaranan ekoloji gərginlik zonalarını xəritə üzərində sərbəst təyin edir.

Dərs 65 / Mövzu: PRAKTİK DƏRS (ROLLU OYUN). “EKOLOJİ MƏHKƏMƏ”

ALT STANDARTLAR	3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını siyahısını tərtib edir .
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Təbii və antropogen təsir nəticəsində yaranan ekoloji gərginlik rayonlarındakı vəziyyəti nümayiş etdirir.

Dərsə hazırlığın tədris vahidinin ilk dərsindən başlanılması məqsədəuyğundur. Müəllim şagirdlərə ətrafda müşahidə etdikləri ekoloji problemləri obyektlərin fotolarını çəkməyi təklif edə bilər. Şagirdlər bu işə daha yaradıcı yanaşa bilərlər. Onlar bu mövzuya aid rəsm, maket, yazı işi, şeir, hekayə, mahnı, fotoalbum, videoçarx və s. yarada bilərlər. Dərs ilinin sonuna və ətraf mühitin mühafizəsi gününə yaxın bu işlərdən sərgi təşkil etmək olar. Təqdim olunan rollu oyunu valideynlər və məktəb kollektivi qarşısında keçirmək olar. Dərsdən əvvəl sinif otağının tərtibatını ekologiya problemlərinə aid şəkillərlə bir qədər dəyişmək dərsin səmərəsini və təsirini artırıbilər. Bu dərsin əsas məqsədi şagirdlərin praktik bacarıqlarının inkişaf etdirilməsidir. Şagirdlər rollu oyun vasitəsilə ekoloji problemlərin mahiyyətini daha dərindən başa düşür və gələcəkdə bu sahədə bəşəriyyət qarşısında duran problemlərin həllində şəxsi rolunu müəyyən etməyə çalışırlar.

Yaxşı olar ki, dərs hər hansı bir ekoloji tədbirlə (yaxınlıqda olan parkda, meşəlikdə və ya gül bağçasında bitkilərin suvarılması, alağın otlarından təmizlənməsi və s.) yekunlaşdırılsın.

Qiymətləndirmə meyarları: nümayişetmə


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Ekoloji gərginlik rayonlarındakı vəziyyəti nümayiş etdirərkən müəllimin köməyindən istifadə edir.	Ekoloji gərginlik rayonlarındakı vəziyyəti çətinliklə nümayiş etdirir.	Ekoloji gərginlik rayonlarındakı vəziyyəti nümayış etdirərkən hazırlanmış materiallardan istifadə edir.	Ekoloji gərginlik rayonlarındakı vəziyyəti nümayış etdirərkən dəqiqlik və orijinallıq göstərir.

IX TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Bakı – Tbilisi – Ceyhan kəmərinin keçdiyi ölkələri qeyd edin:

- Rusiya Gürcüstan İran
 Türkiyə Azərbaycan Ukrayna

2. Kontur xəritədə ekoloji problemlərin baş verdiyi ölkələri müəyyən edin:



Sənaye tullantıları ____; Terrikon təpələr ____; Daşqınlar ____;
Məişət tullantıları ____; Səhralaşma ____.

3. Azərbaycanın təşkilatlara üzv seçilməsinin xronoloji ardıcılığını sıra nömrələri ilə qeyd edin:

- Birləşmiş Millətlər Təşkilatı (BMT)
 İslam Əməkdaşlıq Təşkilatı (İƏT)
 Demokratiya və İqtisadi inkişaf naminə təşkilat – Gürcüstan, Ukrayna,
Azərbaycan, Moldova (GUAM)

4. Uyğunluğu xətlərlə göstərin:

Təbii resurslar

Kapital resurslar

binalar

faydalı qazıntılar

avadanlıq

meşə

torpaq

5. Azərbaycan hansı ölkələr arasında tranzit rolunda ola bilər:

- | | |
|-------------------------|-----------------------------|
| A) Rusiya – Ukrayna | B) Türkiyə – Qazaxıstan |
| C) Özbəkistan – Türkiyə | D) Türkmenistan – Gürcüstan |
| E) Rusiya – İran | F) Türkiyə – İran |

6. Uyğunluğu tapın:

Terrikon təpələr

Polşa, Ukrayna, Banqladeş

Daşqınlar

Misir, Niger, Türkmenistan

Səhralaşma

Qazaxıstan, Cənubi Afrika
Respublikası, Meksika

7. Ətraf mühitin dəyişməsinə təsir edən təbii amilləri müəyyən edin:

- A) Terrikon təpələr, daşqınlar
- B) Quraqlıq, ozon deşikləri
- C) Məisət tullantıları, səhralaşma
- D) Səhralaşma, daşqın
- E) Quraqlıq, daşqın

8. Azərbaycanın bölgələrinə uyğun gələn məhsulları müəyyən edin:

Lənkəran

neft

Kür–Araz

pambıq

Naxçıvan

çay, limon

Abşeron

ərik, şaffalı

GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR

Dərs 15 / Mövzu: PLANETLƏRİN QRUPLAŞDIRILMASI

Alt STANDARTLAR	1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.
TƏLİM NƏTİCƏLƏRİ	Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqə ilə əlaqələndirir.
TƏLİM FORMALARI	Cütlər, kiçik qruplar
TƏLİM ÜSULLARI	Venn diaqramı, Müzakirə
Fənlərarası İNTEQRASIYA	Fiz. 2.2.1.
TƏCHİZAT	Dərslik, iş vərəqləri

MOTİVASIYA

Müəllim lövhəyə aşağıdakı sxemi çəkib şagirdlərə Günəş sistemindəki planetlərin adlarını yazmağı tapşırır. Bu zaman şagirdlərin ardıcılılığa riayət etməsi vacib deyil.



Planetlərin adları yazılıandan sonra müəllim yönəldici suallarla şagirdlərə müraciət edir:

1. *Planetlərin adlarını niyə belə düzdünüz?*
2. *Bu planetlər bir-birindən nə ilə fərqlənir?*
3. *Planetləri hansı xüsusiyyətlərinə görə qruplaşdırı bilərik?*

Şagirdlər fərziyyələrini söylədikdən sonra müəllim dərslikdəki “Fəaliyyət” blokunda verilmiş tapşırığı həll etmək üçün şagirdləri cütlərə böölür. Şagirdlər cədvəldən istifadə edərək aşağıdakı sualları cavablandırırlar:

1. *Günəş sisteminin ən kiçik və ən nəhəng planetləri hansılardır?*
2. *Öz xəyali oxu ətrafında sürətlə fırlanan və ən “asta” planetləri müəyyən edin.*
3. *Peyklərinin sayının çoxluğuna görə fərqlənən planet hansıdır?*

Sualların müzakirəsindən sonra tədqiqat suali qeyd olunur.

Tədqiqat suali:

1. *Nə üçün Merkuri, Venera, Yer və Mars bir qrupa; Yupiter, Saturn, Uran, Neptun planetləri isə başqa qrupa daxil edilmişdir?*
2. *Günəşə yaxın olan planetlər Günəşdən uzaqda yerləşən planetlərdən nə ilə fərqlənir?*


Tədqiqatın aparılması.

Şagirdlər qrupa bölünmə üsullarından birindən istifadə edərək qruplara bölündürülər. Əvvəlcə mətnlə tanış olurlar. Sonra onlara işçi vərəqləri paylanır.

I qrup: Günəşdən uzaqlığına və yaxınlığına görə planetləri müəyyənləşdirir və adlarını cədvəldə qeyd edin.

Günəşə yaxın planetlər	Günəşdən uzaq planetlər

II qrup: Daxili və xarici planetlərin oxşar və fərqli xüsusiyyətlərini Venn diaqramında qeyd edin.



III qrup: Məntiqi əlaqələri qurun.

Daxili planetlər	Öz oxu ətrafında daha sürətlə fırlanır. Nehəng ölçülərə malikdir. Günəşə daha yaxındır. Daha çox sayıda peykləri vardır. Qaz kütləsindən təşkil olunmuşdur.
Xarici planetlər	

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ

Qruplar işlərini təqdim edir. İşlər müzakirə olunur, yaranan suallar araşdırılır.

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ

Müəllim şagirdlərlə birlikdə nəticələr çıxarırlar:

- Planetlər 2 qrupa ayrılır: **daxili** və **xarici** planetlər.
- Daxili planetlərə Merkuri, Venera, Yer və Mars daxildir.
- Xarici planetlər qrupuna Jupiter, Saturn, Uran, Neptun daxildir.

Yaradıcı tətbiqetmədə: Dərslikdəki “Öyrəndiklərinizi yoxlayın” blokunda verilmiş “Günəş sisteminin sxeminin tərtib edilməsi” tapşırığını şagirdlər qrup və ya cütlərlə icra edə bilərlər.

Qiymətləndirmə zamanı qrup işləri və fəal şagirdləri formativ qiymətləndirə bilərsiniz:

Qrup işinin qiymətləndirilməsi:

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Tapşırığın tam və uyğun yerinə yetirilməsi					
Bir-birini dinişmə					
Əlavələr (suallar, cavablar)					
Tərtibat					
Əməkdaşlıq					

Formativ qiymətləndirmə:

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Planetlərin xüsusiyyətlərini Güneş sistemində tutduğu mövqe ilə əlaqələndirməkdə çətinlik çəkir.	Planetlərin xüsusiyyətlərini Güneş sistemində tutduğu mövqe ilə qismən əlaqələndirir.	Planetlərin xüsusiyyətlərini Güneş sistemində tutduğu mövqe ilə əsasən əlaqələndirir.	Planetlərin xüsusiyyətlərini Güneş sistemində tutduğu mövqe ilə düzgün əlaqələndirir.

LAYİHƏ

Dərs 50 / Mövzu: Torpaq. Bitkilərin böyüməsinə torpağın təsiri. Layihə

ALT STANDARTLAR	2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Müxtəlif tərkibli torpaqlarda bitkilərin böyüməsini müşahidə edir. Müxtəlif torpaqlarda bitkilərin artması şərtlərini izah edir. Alınmış nəticələr təhlil və təqdim edir.

Bu layihəyə hazırlığa şagirdlər bölmənin əvvəlindən başlayırlar. “Azərbaycan Respublikasının torpaq, bitki örtüyü və heyvanat aləmi” mövzusunun öyrənilməsindən 2-3 həftə sonra layihənin nəticələrinin nümayishi keçirilir. İllik planlaşdırımda bu layihəyə 1 saat ayrıılır.

Layihənin tipi: Tədqiqat.

Araşdırmanın məqsədi: Bitkilərin artmasına torpağın tərkibinin necə təsir etdiyini aydınlaşdırmaq.

Tədqiqat üçün sual: Bitkilər hansı şəraitdə daha aktiv inkişaf edirlər?

Layihənin gedişinin qısa təsviri:

Şagirdlər təcrübə sahəsi yaradırlar. Müxtəlif tərkibli torpağa toxum əkilir. İki həftə ərzində bitkilərin böyüməsini müşahidə edir, öz müşahidələri haqqında “Müşahidə gündəliyi”ndə qeydlər aparırlar.





Müşahidə gündəliyinin nümunəsi

Gün	Fəaliyyət/müşahidə/nəticə
1-ci gün	Sınaq üçün müxtəlif toxumlar istifadə edildi: paxlalar, yulaf, noxud, buğda və s. Soğanaqlar məktəbin yanından yiğilmiş çürüntü ilə, qumla zəngin olan müxtəlif tərkibli torpağa əkildi, soğanın torpaqsız suda və gilli torpaqda cürcərməsi yoxlanıldı.
Təcrübə-dən 1 həftə sonra	<p>Yulaf çıxdı, çürüntü ilə zəngin torpaqda köklər daha güclüdür, yaxşı görünür.</p> <p>Hətta məhsuldar torpaqda belə paxlanın dörd toxumundan yalnız biri çıxdı. Soğanaqların artmasını müşahidə edirik: torpaqda daha sürətlə cürcərdi, möhkəm, şirəli soğanaqları oldu. Amma gilli torpaqda soğan cürcəmir.</p> <p>Ağır və gilli torpaqda yulaf pis böyüyür.</p> <p>Buğdanın daha çox yumşaq torpaq “xoşuna gəldi”. Mineral duzlarla zəngin torpaqda buğda daha pis böyüyür.</p> <p>Noxud qumlu torpaqda daha yaxşı böyüdü. Minerallarla zəngin olmayan torpaq noxudun toxumları üçün əlverişsizdir.</p>
15 gün-dən sonra
	<p>Tədqiqat işinin nəticəsinə görə belə nəticə çıxarmaq olar:</p> <ul style="list-style-type: none"> • torpağın tərkibi bitkilərin artmasına təsir edir. • əlverişli şəraitdə: qidalı maddələrlə zəngin torpaq bitkilərin yaxşı və tez böyüməsinə şərait yaradır . • bitkilər müxtəlif tərkibli torpaqlara ehtiyac duyur: bəziləri qara torpaqda, bəziləri isə qumluqdada daha yaxşı inkişaf edir. • bütün bitkilərə torpaqda olan su və hava lazımdır. • əlverişsiz şəraitdə, torpağı düzgün seçmədikdə bitkilər zəifləyir, bəzən də məhv olur. • torpağın tərkibindəki gil hissəcikləri suyu və havanı pis keçirir. Gilli torpaqlarda bitkilər zəif inkişaf edir.

LAYİHƏ

Əlavələr



Dərsdə istifadə etmək üçün nəşriyyatın saytında (www.bakineshr.az) müxtəlif xəritələr yerləşdirilmişdir.

Tövsiyə olunan mənbələr

1. Ümumi təhsilin fənn standartları (I–XI siniflər). Bakı, 2012.
2. Q.Hüseynov və b. İnkəlüziv təhsil (ibtidai təhsil pilləsi üçün), 2010.
3. Müəllim hazırlığının və orta təhsilin perspektivləri (Qərb təhsil sisteminin təcrübəsi əsasında). Müəllimlər üçün vəsait (müəllif qrupu). Bakı, 2005 (IREX təşkilatının xətti ilə).
4. İnteqrativ kurikulum: mahiyyəti və nümunələr. Müəllimlər üçün vəsait (müəllif qrupu). Bakı, 2005 (IREX təşkilatının xətti ilə).
5. Z.Veyisova. Fəal/interaktiv təlim. Müəllimlər üçün vəsait, 2007.
6. N.Seyfullayeva və E.Əliyeva. Coğrafiya fənni üzrə təlimin təşkili formaları və üsulları. Bakı, 2009.
7. Энциклопедия интерактивного обучения. Е. Пометун, Киев , 2007.
8. Основы критического мышления. Группа авторов, Киев, 2010.
9. Geography 360. «Heinemann», 2006.
10. Earth science. «McDougal Little”, 2000.
11. Geography Success-3. Oxford, 2002.
12. Geography Success-4. Oxford, 2002.
13. География. Планета Земля. В.В.Барабанов. «Просвещение», 2012.
14. География. Энциклопедия. Москва. «РОСМЭН», 2001.
15. Справочник учителя географии. А.Д.Ступникова, Л.В.Бражникова. Волгоград, «Учитель», 2012.
16. “Настольная книга учителя географии”, “Нормативные документы, методические рекомендации и справочные материалы для организации работы учителя”. Н.Н.Петрова, В.И.Сиротин, Издательство «Астrelъ», 2002.
17. <http://www.uchportal.ru/load/65> учительский портал.
18. <http://guzvenag.ucoz.ru/index/0-13> сайт учителя географии.
19. <http://my-geography.ru> сайт учителя географии
20. <https://ru.wikipedia.org/wiki/Планета.Вселенная.ru>.
21. <http://geo.1september.ru/urok/>

BURAXILIŞ MƏLUMATLARI

Coğrafiya – 7

*Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün
Coğrafiya fənni üzrə dərsliyin metodik vəsaiti*

Tərtibçi heyət:

Müəlliflər:

**Yaqub Əli oğlu Qəribov
Nəriman Səftər qızı Seyfullayeva
Şəfiqə Yusub qızı Hümbətova
Yelena Ələkbər qızı Şabanova
Təranə Mehman qızı İsmayılova**

Nəşriyyat redaktoru
Texniki redaktor
Dizayner
Korrektor

**Kəmalə Abbasova
Zeynal İsayev
Taleh Məlikov
Aqşin Məsimov**

© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2022

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 6,8. Fiziki çap vərəqi 9. Səhifə sayı 144.
Kağız formatı 70x100 1/16. Tiraj 6245. Pulsuz. Bakı – 2018

“BAKİ” nəşriyyatı
Bakı, AZ 1001, H.Seyidbəyli küç. 30

LAYİHƏ

Pulsuz

LAYİHE